



SƏNƏT TOPLUSU

1969-cu ildən çıxır

Baş redaktor:  
**PƏRVİN**

Təsisçilər: ANAR, “Qobustan”ın yaradıcı heyəti və  
Azərbaycan Yazıçılar Birliyi

## Redaksiya heyəti:

Vaqif Əlixanlı, Zemfira Səfərova,

Aydın Talıbzadə, Ramiz Həsənoğlu,

Ziyadxan Əliyev, Arif Hüseynov,

Cəfər Qiyasi, Gülbəniz Goyüşqızı,

Gülnar Səma, Şəhla Aslan

Şəhadətnamə №347

Redaksiyanın ünvani: Bakı-370000, Xaqani küçəsi 53

Tiraj: 300

[www.azyb.net](http://www.azyb.net)

[www/ayb.az](http://www/ayb.az)

E-mail: qobustan.jurnali@mail.ru

*Bədii redaktor: AYXAN  
Qrafik dizayner: İSGƏNDƏR*

## *Yay sayımızda oxuyacaqlarınız*

Vilayət Quliyev

**“ÖLÜM ONU ŞÖHRƏTİN  
ASTANASINDA  
YAXALADI...”**

→ 4

**RƏNGLİ SƏHİFƏLƏR**

→ 25

Ülvi Bahadır

**MÜHARİBƏ... VƏ SƏNƏT!**

→ 42

Esmira Nəzərli

**GƏLİN TANIŞ OLAQ,  
TOFIQ ABDİNƏM!**

→ 52

Nuranə Səlimli

**AZƏRBAYCAN MİLLİ  
XALÇA MUZEYİ - 55**

→ 19

Firudin Qurbansoy  
**RUH MÜHƏNDİSLİYİ**

→ 37

Fərid Hüseyn

**FOTOQRAFIYANIN  
ŞƏHADƏTİ**

→ 49

Oqtay Əhmədov

**TOFIQ ABDİNİN  
“NƏDƏN”LƏRİ...**

→ 61

## *Yay sayımızda oxuyacaqlarınız*

Leyla Nəzərli

**BEYNƏLXALQ CAZ  
GÜNÜNDƏ DÜŞUNCƏLƏR...**

Fidan Allahyarova (Cəfərova)

**“İSKƏNDƏRNAMƏ”  
İPƏYİ...**

→ 62

→ 67

Pərviz Seyidli

**ÇƏRÇİVƏLƏR İÇİNDƏ**

Elvira Əlifxanova

→ 72

**BƏSTƏKARIN MÜBARİZƏSİ**

→ 77

“Qurama”

→ 80

**ANAR**

**SÖZ GƏNCLƏRDƏ...**

→ 82

**MÜHACİR RƏSSAMLAR**

→ 86

Yay/2022

# “ÖLÜM ONU ŞÖHRƏTİN ASTANASINDA YAXALADI...”

Parisin adı bize daha çox kommunarların son mənzili kimi bəlli olan Per-Laşez qəbiristanlığının yoxsulların dəfn edildiyi hissəsində ətrafdakı qəbirlərdən seçilməyən adı bir məzar var. Aradan keçən illərin, yağışın və küləyin təsiri ilə bozarmış başdaşı üzərində italyanca aşağıdakı sözlər həkk olunub: “Amedeo Modilyani rəssam. 1884-cü il iyulun 12-də Livomoda doğuldu. 1920-ci il yanvarın 24-də Parisdə vəfat etdi. Ölüm onu şöhrətin astanasında yaxaladı”.

Eyni başdaşı üzərində, bir qədər aşağıda məzarда uyuyan başqa şəxsin adı, doğum və ölüm tarixləri, kimliyi həkk olunub: “Janna Ebyutern 1898-ci il aprelin 6-da Parisdə dünyaya gəlib. 1920-ci il yanvarın 25-də Parisdə vəfat edib. Modilyaninin sadıq dostu idi, ondan ayrı yaşamaq istəmədi”.

Bu sadə məzar, başdaşı üzərindəki qısa yazılar məşhur italyan rəssamı Amedeo Modilyaninin həyat yolunu və ailə dramını aydın əks etdirir. O, Parisi “fəth etmək” üçün gəlmüşdi. Amma ölümündən sonra yalnız Fransa paytaxtında deyil, dünya miqyasında zəfər qazana bildi.

1906-ci ilin əvvəlində icma şəklində, öz daxili qayda-qanunları ilə yaşayan, çoxu biri-birini yaxşı

taniyan Monmartr sakinləri - gənc rəssamlar, aktyorlar, şairlər arasında tezliklə hamının diqqətini cəlb edən cavan bir oğlan peydə oldu.

Monmartrın hər şəyə maraqlanan sənət adamları çox tezliklə öyrəndilər ki, gəncin adı Amedeo Modilyanidir, 22 yaşı var, İtaliyadan gəlib. Adamları cəlb edən isə yalnız zahiri cazibədarlığı və səmiyyəti deyildi. Tanış olduğu hər kəsi maqnit kimi özünə çəkməsinin səbəbi insan qəlbinin dərinliklərində gizlənən və sözlə ifadəsi çətin olan qeyri-adi bir xüsusiyyət idi. Amedeo istənilən adamlı çox tez dil tapmağı bacarırdı. Həm də ilk görüşdən müsahibində özünü hörmət oydırdı.

İtaliyada doğulub böyüsə də, fransız dilinə, Avropa ədəbiyyatına yaxşı bələd idi. Ibsen, Şelli, Nitsše, D'Annunsio, Uayld, hətta Dostoyevski yaradıcılığı haqqında ətraflı biliyi vardı. Leonardin, Viyonun, Rembonun şeirlərini əzbərdən deməyi xoşlardı. Söhbət nədən düşürsə-düşsün, Dantenin “İlahi komediya”sından möqamına uyğun parçalar söyleyirdi. Bir sözlə, hamının sevimliyi olmağa lazımlı gələn cəhətlər yəhudi əsilli bu gənc italyanda vardı.

Ancaq diqqətli müsahiblər onun parlaq erudisiyasi, şənlik və hazırlıq maskası arxasında nə isə



daxiline çökilmək, insanlardan uzaq qaçmaq meylini də sezə bilərdilər. Bəlkə bu gənc rəssamın özünə inamsızlığından irəli gəlirdi? Bəlkə də mürəkkəb Paris mühiti, bir vaxt özü kimi böyük şöhrət arzusu ilə yaşıyan, uğursuzluğun acısını dadandan, sənətdə yerini tapa bilməyəndən sonra isə yalnız mağaza vitrinləri üçün lövhələr yazmaqla dolanan rəssamların acı, fərəhsiz taleyi Modilyanini qorxudur, həyəcanlandıırırdı?

Ədəbiyyat haqda hisslərini gizlətmədən, hərarət və coşgunluqla danışındı. Boyakarlıq sənəti, xüsusən də onun müasir təməyülləri barəsində söhbətlərə isə nədənsə, qoşulmurdu. Ancaq daha çox Picasso, Matisse, Vlamink, Dere kimi rəssamların son əsərləri ilə maraqlandığı hiss olunurdu. Emalatxanaya oxşamayan otağının divarlarına italyan İntibah rəssamlarının - Botticelli, Perucino, Lotto, Karpaçço, Andreo del Sarto, Krecon və Titsianın əsərlərindən reproduksiyalar yapıdırılmışdı.

Modilyaninin İntibah sənətinə qeyri-adi vurğunluğu “keçmiş irsə” radikal münasibətləri ilə seçilən bəzzi Monmartr tanışlarına qəribə görünürdü. Monmartrda məskən saldığı ilk günlər bəziləri Modilyanini yaradıcılığa yeni başlayan heykəltəraş, digərləri isə rəssam sayırdılar.

Əslində ehtimalların hər ikisi həqiqətə uyğun idi. Parisdə yerləşəndən az sonra Modilyani rəssam doslu Ortis de Saratenin zəmanət məktubu ilə heykəltəraş Qranatovskinin emalatxanasında olmuşdu. Heykəltəraşlıqla maraqlandığını, həm də “büst və portretlər deyil, monumental əsərlər” yaratmaq istədiyini bildirmişdi. Qranatovski birgə çalışmalarına etiraz etməmişdi.


Lakin bu, Modilyaniyə Kolarossi Akademiyasının məşğələlərinə davam etməyə də mane olmamışdı. Gənclik dostlarının xatirələrindən də göründüyü kimi, Amedeo heykəltəraşlıqla hələ 17-18 yaşlarında, həyatının İtaliya dövründə ciddi maraqlanırdı. Amma Parisə gələndən sonra sevimli məşğuliyyətini davam etdirmək üçün lazımı materiallar tapa bilmirdi. Satın

almağa pulu da yox idi.

Modilyani bir neçə dəfə Paris bənnalarından xahiş-minnətlə aldığı adı hörgü daşları ilə işləməyə çalışmışdı. Di gəl ki, belə daşlar heykəltaraş tişəsi üçün elə də yararlı deyildi. Üstəlik, daşı yonarkən, necə deyərlər, ərşə bülənd olan qatı toz du manı Modilyaninin anadangəlmə xəstə ciyərinə və boğazına zərərli təsir göstərir, uzun-uzadı öskürəyə səbəb olurdu. Çox güman ki, bunun nəticəsində də xüsusi uğur qazanmadan heykəltaraşlıqla vidalaşmalı oldu.

Əvəzində isə rəssamlığa ikiqat, üçqat artıq qüvvə və enerji sərf etməyə başladı. Modilyanini Monmartr həyatının özəllikləri ilə tanış edən ilk şəxs rəssam tanışı M.Utrillo oldu. Fərqli xarakterlərə malik olan bu iki şəxs çoxlarının təəccübünə rəğmən, tezliklə ümumi dil tapıb dostlaşdırılar. Qəribə tandemə mat qalanların heyrəti əsassız deyildi. Utrillo adamavuşmaz idi; Modilyaninin daxili qapalılığı və tənhalığa can atması isə davranışından o qədər də hiss olunmurdu.

Dostundan fərqli olaraq, Utrillo-nun insanlardan qaçmaq, tənhalığa çəkilmək meyli ilk baxışdan sezildi. Modilyani həmişə başqalarının dərdini, kədərini duymaq həssaslığı ilə seçilirdi. Utrilloya münasibətdə də belə oldu. Monmartrda sənət uğurlarından çox sərxoşluq və əhlilikliyi haqda biri-birindən qəribə söhbətlər gəzən bu adamı Modilyani



Polşalı qadının portreti

ilk tanışlıqdan qəbul etdi. Yeni dostunun həyat dramını yüngülləşdirmək əzabını üzərinə götürdü.

Onlar ilk dəfə Monmartr meyxanalarında bir yerdə görünəndə çoxları heyrətinini gizlədə bilmirdi - axıbu, son moda ilə tikilmiş miləmil palto və yeni dəbli yaraşıqlı kostyum geyinmiş, "kəpənək" qalstuk taxmış, təmiz təraş olunmuş səliqəli, tərbiyeli gəncə küçə avarası təsiri bağışlayan pintl, tör-töküntü, həyatın dibinə yuvarlandığı aydın görünən miskin varlığın nə əlaqəsi? Axı birincinin sakit xarakteri ilə ikincinin üsyankar, dağdırıcı təbiəti necə uyğunlaşa bilərdi? Üstəlik də, Modilyani demək olar ki, içmiridi. Monmartr sakinləri isə Utrillonu çoxdan özlərinə xas hazırlıqlı "Müsyö Litrillo" çağırırdılar. Amma yenə də ümumi təəccübə rəğmən, qısa müdəddətə kəskin fərqlər aradan götürüldü. Artıq zahiri görünüşü etibarilə Modilyani də Utrillodan və Monmartrda lövbər salan digər kasıb, yurd-yuvasız rəssamlardan heç nə ilə fərqlənmirdi...

Qəribə metamorfoza tədricən Amedeonun daxili aləminə də sirayət etmişdi. Daim qəribə gərginlik və təlaş içinde yaşayırıdı. Dəyişikliyin səbəbi çox sadə idi - Modilyani içkiyə qurşanmışdı. Həm də nə-həng şəhərdə öz tənhalığını, yalqızlığını hiss etdikcə ümidsizliyə qapılır, xilas yolunu şərab şüşəsində axtarırdı. Odur ki, heç nə haqda düşünmədən içir, içirdi...

Tezliklə içkiyə başqa ziyanlı vərdişlər də əlavə olundu. Gənc rəssamin zahiri görkəmi keçirdiyi daxili böhran barədə aydın təsəvvür yaradırdı. Parisə qısa zamanda uğur qazanmaq və bütün problemlərini həll etmək iddiası ilə gəlmişdi. Lakin çox keçmədən məlum oldu ki, bu, elə də asan məsələ deyil. İlk aylar anası imkanı daxilində oğluna cüzi maddi yardım göstərirdi. Amedeo isə məğrurluğundan çox vaxt həmin yardımından imtina edirdi. Təsəllini aramısız, fasılısız işdə axtarırdı.

Az öncə qeyd etdiyim kimi, dəhşətli öskürək heykəltərəşliqlə məşğul olmağa imkan verdi.

Rəsmə gəldikdə isə Modilyani ara vermədən işləyirdi. Amma işləri ilə maraqlanan demək olar ki, yox idi. Rəssam özü də tez-tez istehza ilə deyirdi ki, Parisə gələndən əsərlərini satmağa bircə alıcı tapıb - o da kor Anjeli atadır.

Monmartrın dar dalanlarından birində sakin olan bu qoca pula ehtiyacı olan rəssamların əsərlərini dəyər-dəyməzinə alır, nə vaxtsa baha qiymətə satıb varlanmaq arzusu ilə yaşayırıdı. Bəlkə də arzularının çin olmasına az qalmışdı. Amma Fransanın da qatıldığı müharibə başlandı. Sənət əsərlərinin qiyməti aşağı düşdü... Kolleksiyasının taleyi isə indiyə qədər naməlum qalmaqdır.

Monmartr və Monparnas Modilyaninin rəssam kimi yetişməsində hər hansı İncəsənət Akademiyasından az rol oynamamışdı. XX əsrin bir çox tanınmış rəssamları (təbii ki, o zaman hələ tanınmirdilər) qonşuluğunda, çoxu da özü kimi ehtiyac və sıxıntı içərisində yaşayırıdı. Modilyaninin iki addımlığında Pablo Pikassonun emalatxanası yerləşirdi. Qeyri-adı istedadları və rəssamlıq dəst-xətləri ilə seçilən iki sənət adamının münasibətləri çox mürəkkəb idi və tədqiqatçılar indi də məsələyə tam aydınlıq gətirə bilməyiblər.

Amma bir şey şübhəsizdir ki, Modilyani Picasso sənətinə böyük hörmətlə yanaşır, hətta bəzən ondan öyrəndiyini də gizlətmirdi. Digər rəssamlardan Van Donqen, Xuan Qris, Brak, Deren, Vlamink, Matiss, Loransen, modernist şairlərdən Giyom de Apolliner, Maks Jakob (Modilyani onun biri-birindən seçilən iki əla portretini çəkib. Portretilərin birində Jakob yüksək təbəqə nümayəndəsi kimi, çox təşəxxüslü, iddialı rəsm olunub, ikincisində isə rəssam sanki şair dostunun əzablı ilham dolu bir anını kətan üzərində əbədiləşdirə bilib), Andre Salmon, yazıçı Mak Orlan, estetik Moris Reynal, sonralar aktyor kimi məşhurlaşan Şarl Dyullen və başqaları da Monmartrda, Modilyaninin sakini olduğu məhəllədə yaşayırıdlar.

Onlar tez-tez yığışır, saatlarla sənət haqda müba-

hisə etməkdən yorulmurdular. Monmartrda, Pablo Pikassonun emalatxanasının yerləşdiyi “Bato Lyavur” (“Üzən camaşırxana”) kimi qəribə adla tanınan evdə toplaşan sənət adamları şair Apollineri özlərinin sənət müəllimi, dəbdə olan ifadə ilə desək, “quru” hesab edirdilər. Az qala bütün xalqların və dövrələrin ədəbiyyatını, incəsənətini əhatə edən unikal yaddaşı və geniş erudisiyasi, daimi yenilik axtarışlarına yönələn təbiəti onu dostlarının sevimlisinə çevirmişdi.

Apolliner tənqidçi və sənətşunas kimi böyük nüfuza malik idi, fikirləri ilə demək olar ki, hamı qeydşərtsiz razılışardı. Sonralar o, kubizmin banilərindən biri kimi tanındı, “Kubist-rəssamlar” kitabının qayəsini təşkil edən məşhur “Rəssamlıq haqda” və “Yeni rəssamlar” məqalələrini yazdı.

Əgər Apolliner “Bato Lyavur” sakinlərinin intellektual rəhbəri idisə, başqa bir şair - Maks Jakob, sənət dostlarının etiraf etdikləri kimi, bu “bandanın” ürəyi, canı idи. Çox güman ki, Modilyanini toplantılarla dərtib götərən də Maks olmuşdu. Onda adamları tanış etməyə, bir-birinə yaxınlaşdırmağa böyük həvəs vardı.

Nəhayət, Bato-Lyavurdakı güclü cazibə mərkəzindən biri, bəlkə də birincisi Pablo Picasso özü idi. 1906-ci ildə vur-tut 25 yaşı tamam olmasına baxmayaraq, Maks Jakob kimi o da “böyüklərdən” sayılırdı. Əslində 25 yaş sənət adamı, ilk növbədə də rəssam üçün yolu başlanğıçı sayılsa da, qısa müdət ərzində bütöv yaradıcılıq həyatına bərabər inkişaf yolu keçmişdi. Pikassodan nə isə öyrənmək çətin idi, lakin yanından ötüb keçmək də mümkün deyildi.

Bir müddət Bato-Lyavur kubistlərə fovistlər arasındakı fasilesiz müzakirələrin mərkəzi idi (kubizm və fovizm adları eyni mənşəyə malikdir, onları ilk dəfə tənqidçi Lui Voksel işlətmüşdür. “Kubizm” adı altında o, Pikassonun və ardıcıllarının obrazı və kompozisiyanı həndəsi sadələşdirməyə meylini ifa-


də edirdi. “Fovizm” - fransız sözü “fauve”dən götürüb, mənası “heyvani vəhşilik”dir. Əslində bu söz termindən daha çox, epitet kimi işlədilmişdi. Matissin, Vlaminkin tablolarındaki rənglərin kortəbii parlaqlığını, bir-birlərini qeyri-adi şəkildə əvəzlədiyi ni görən tənqidçi ənənədən uzaqlaşaraq “fovizm” sözünü əl atmışdır.

Kubistlərlə fovistlər arasındaki mübarizə daha çox formaya münasibət məsələsi ilə bağlı idi. Qarşı-qarşıya dayanan tərəfləri nə sənətin ictimai mündəricəsi, nə də onun fəlsəfi-ümumiləşdirici cəhətləri maraqlandırırdı. Modilyani Picasso və Qirelle, Deren və Vlaminklə, kubistlər və fovistlərlə eyni səmimiyyətlə ünsiyyət saxlayır, sənət dostlarının coşğun mübahisə və yaradıcılıq axtarışlarının atmosferində yaşayırdı. Ancaq tərəflərin heç birinə qoşulmurdu.

Bu “məğrur tənhalıq” elə də asan deyildi. Sənət yolunun qeyri-müəyyənliliyi gənc rəssama rahatlıq vermirdi. Üstəlik də, maddi çətinliklər, yaşam mücadiləsi... Diş ağrısına bənzəyən yoxsulluq...

Kubistlər və fovistlər tezliklə dəbə mindilər - onların əsərlərini almağa başladılar. Modilyani isə təkliyə qərar verdi! Bəzi sənətşunaslar onun dövrün “qabaqcıl” təməyllərindən geri qaldığını, müasirləri ilə ayaqlaşa bilmədiyini iddia edirlər. Modilyani üçün kubist, yaxud fovist olmaq elə çətin məsələ deyildi. Hər iki tərəfdə dostları vardı, hər iki təməyülünlə yaradıcılıq özəlliklərindən eyni dərəcədə uğurla istifadə edirdi. Lakin onlara bənzəmək yox, yalnız məqsədlərinə çatmaq üçün, sənətdə yolunu tapmaq, dəsti-xəttini müəyyən etmək üçün. O, əksər nəhəng sənətkarlara məxsus bir hissə böyük və əzablı yola təkbaşına qədəm qoymuş, fərqli yaradıcı “mən”inin axtarışına çıxmışdı.

1907-ci ildə Modilyani ilk dəfə Parisdə əsərlərini nümayiş etdirdi. Pyer Singelin sərginin keçirildiyi “Payız salonu”nun arxivindəki axtarışları nəticəsində Modilyaninin beş akvarelinin sənətsevərlə-



Modi ilk dəfə Parisə gələndə məhz bu görkəmdə idi...

rin mühakiməsinə verildiyi bəlli olmuşdu. Bir il sonra o, “Müstəqillər salonu”nda beş yeni əsəri ilə növbəti sərgiyə qatıldı. Həmin tablolar arasında ilk yaradıcılıq dövrünün diqqətəlayiq nümunəsi kimi qiymətləndirilən “Yəhudи qızı” və “Balaca Janna” portretləri də vardı. Modilyaninin təkrarsız üslubunun aydın sezildiyi bu işlərdə özünəməxsusluq və orijinallılıqla yanaşı, bir püxtələşmə də hiss olunurdu. Tabloları yaradıcılığa yeni başlayan rəssamın işləri hesab etmək çətin idi. “Müstəqillər salonu”nda mütəmadi keçirilən belə sərgilər onun adının təsadüfi seçilmədiyini göstəirdi.

Modilyaninin rəsmləri həqiqi mənada müstəqil və novator idи, öz fərdi yaradıcılıq üslubunu və texnikasını eks etdirirdi. Nümayiş olunan “Mürəttib Pedro” və “Lavamolu dilənçi” tablolarında isə rəssam həyatdakı sosial ziddiyyətləri gördüyü şəkil-də canlandırmağa çalışmış və məqsədinə çatmışdı. Lakin bütün səylərinə rəğmən, Modilyaninin sərgidəki əsərləri heç bir uğur qazanmadı. Onun tabloları tamaşaçılara solğun, köhnə dəbli görünür, əyalətçilik təsiri bağışlayırırdı.

*Yay/2022*

---



**Janna Ebyutern**

Ümumi laqeydlik və düşkünlük şəraitində rəssamın yaradıcılıq imkanlarının genişliyinə, sənət yolunun perspektivliliyinə yalnız bir nəfər inanırdı - bu şəxslə parisli həkim Pol Aleksandr idi. Modilyani məhz onun təkidi ilə “Müstəqillər salonu”na yazılmışdı. Daimi maddi ehtiyac içinde yaşasa da, Pol Aleksandr indi Modilyaninin yeganə alıcısına çevrilmişdi. Onun Modilyani yaradıcılığının əsasən ilkin mərhələsini eks etdirən şəxsi kolleksiyası zənginlik və bədii dəyər baxımından yaxşı mənada bir çox muzeylərdə həsəd hissi doğura bilərdi.

Aleksandr ailəsi həm də gənc rəssamin daimi sıfarişçisi idi. Modilyani Pol Aleksandrın dörd portretini çəkmiş, atası və qardaşının portretlərini işləmişdi. Sezann yaradıcılığı ilə həqiqi tanışlıq üçün də Modilyani parisli həkimə minnətdar olmalı idi. Onlar böyük rəssamin ölümündən sonrakı ilk retrospektiv sərgiyə birlikdə baxmışdılar. 1909-cu ildə açılan bu möhtəşəm sərgi Amedeonu sözün həqiqi mənasında sarsılmışdı. Sənətşunaslar Modilyani yaradıcılığının ilk dövründə Sezann təsirinin duyulduğunu yekdilliklə təsdiq edir və bu oxşarlığı çox vaxt konkret əsərdə - “Violençel ifaçısı” tablosunda görürərlər. Bu portretlə Sezan “Qırmızı jiletii gənc” əsəri arasında həqiqətən də ilk baxışdan sezilən bənzərlik var. Dostlarının xatırladığına görə, Modilyani bu tablonun reproduksiyalarından birini həmişə cibində gəzdirmiş.

İlk sərgilərinin uğursuzluğu həssas, hər şeydən tez təsirlənən gənc rəssama mənfi təsir göstərdi. İndi onu Monmartr meyxanalarında daha tez-tez görmək olardı. Bu meyxanaların çoxunda Modilyanını tanıyr, ərkək “Modi” deyə müraciət edirdilər. Modilyani Parisi çox sevirdi, bu gözəl şəhərə nə isə qəribə, təsvirəgəlməz duyğularla bağlanmışdı. Fransa paytaxtında yaşadığı 16 il ərzində Parisi üç, ya dörd dəfə tərk etmiş, həmişə də qısa müddət-dən sonra geri dönmüşdü. Paris daxilində isə səyahəti sevmeyən Modilyani sözün əsl mənasında

səyyah idi.

Dostlarının xatırladığına görə, 1909-1914-cü illər ərzində yaşayış yerini ən azı 10-12 dəfə dəyişdirmişdi. Lakin nəhəng Parisin iki rayonu - Monmartr və Monparnas onu daha çox cəlb edirdi və rəssam növbəti ünvan dəyişikliyində adətən bu rayonların birindən digərinə köçürüdü.

Cox yorulduğunu, qüvvələrinin tükəndiyini hiss edən Modilyani 1909-cu ilin yayında İtaliyaya getdi. Oğlunu qeyri-adi məhəbbətlə sevən, gündəliyində və məktublarında onu nəvazişlə “Dedo” adlandıran ana - Emiliya Qarsen üçün Amedeonun gəlişini həqiqi bayram idi. Qohumların çoxunda isə gənc rəssamin yenidən ata evində görünməsi Rembrandtin məşhur “Azğın oğulun qayıtması” tablosu ilə assiasiya doğururdu. “Modalar şəhərindən” - Parisdən gələn Modilyaninin son dərəcə yoxsul, tör-töküntü geyimi və yorğun görkəmi həqiqətən də belə bir bənzətme üçün əsas verirdi.

Qohumları, xüsusən də anası onun həmişəlik Lvornoda qalmasını istəyirdilər. Amedeo hətta qardaşı Emmanuellə birlikdə özünə emalatxana axtarmağa da başlamışdı. Lakin şəhərdən çox uzaqda, dəniz sahilində yerləşən emalatxananın tənhalığı Parisin səs-küyünə öyrənmiş rəssamı bərk qorxutmuşdu. “İsləmək üçün mənə şəhər lazımdır. Mən yalnız böyük şəhərdə işləyə bilərəm” - deyə qardaşını emalatxananı satın almaq fikrindən daşındırmış, 1910-cu ilin qışında yenidən Parisə qayıtmışdı. Elə həmin il də “Müstəqillər salonu”nda beş yeni əsərini tamaşaçılarla təqdim etmişdi.

Bu əsərlər sırasına yuxarıda adı çəkilən “Violençel ifaçısı”, portreti, habelə “Dilənçi qız”, “Biçə Boralevinin portreti” və s. tablolar daxil idi. Modilyanının yeni sərgisi əvvəllərdə olduğu kimi, tam sükulla qarşılanmadı. Sənətşunas Arsen Aleksandr salonun illik fəaliyyəti haqqında məqaləsində Modilyanının yaradıcılığı və sərgidə nümayiş etdirilən əsərləri haqqında xoş sözlər yazdı. Lakin yeganə alıcı ye-

nə də sadıq dostu, həkim Pol Aleksandr oldu...

1911-1913-cü illər Modilyaninin yenidən heykeltaraşlıq qayğıdı ilə səciyyəvidir. Müasirlərinin bu janrdakı əsərləri rəssamı razı salmırıldı, monumentalistikanın “tənəzzülündə” ilk növbədə Rodeni günahkar sayırdı. Modilyaniyə elə gəlirdi ki, müasir heykeltaraşlıq “gillə həddən çox oynayır”. Onun fikrincə, heykəli gildən düzəltmək yox, daşdan yonmaq lazımdı. Heykeltaraş kimi üstünlük verdiyi material qum daşı idi. Başqa fakturalarla, xüsusən mərmər və ağaclı işləməyə çox da həvəs göstərmirdi. Qum daşından isə bir qayda olaraq sütunvari bloklar seçirdi. Heykeltaraşlıq əsərlərində materialın fakturası ilə təcəssüm olunan obraz arasında sıx əlaqə yaranmasına xüsusi diqqət yetirilirdi.

O zaman Parisdə yaşayan, Modilyaninin emalatxanasına tez-tez gedib-gələn rus rəssamı İ.M.Çuykov xatırlayır ki, “burada figura təsadüf olunmadı, yalnız baslar var idi. Modilyani onları qum daşından yonur və daşın effektliyini, ifadəliliyini saxlamağa çalışırdı. Bəzən heykəllərin səthini cilalayırdı: bəzənsə materialın ilkin görkəmini pozmamaq üçün olduğu kimi qalmasına çalışırdı”.

Sənətşünaslar Modilyaninin heykeltaraşlıq əsərlərinin dəqiq yaranma tarixini müəyyən edə bilməyiblər. Ona görə də rəssamın bu janrdə keçdiyi inkişaf yolunun mərhələləri haqda fikir bildirmək çətindir. Lakin buradan elə nəticə hasıl olmamalıdır ki, Modilyaninin yaratdığı bütün heykəllər biri-birinə bənzəyir, püxtələşmə hiss edilmir. Əksinə, heykəllər abstraksiyadan realizmə və realizmdən abstraksiyaya maraqlı keçidlər kimi, plastik forma axtarışı yolunda biri-birindən fərqli rasional cəhdələr kimi diqqəti cəlb edir.

Modilyaninin heykeltaraşlıqla məşğul olduğu illərdə Parisin, ümumən Avropanın sənət həyatında qədim insanların yaratdığı orijinal nümunələrə maraqlı çox güclü idi. Rəssam və heykeltaraşlar Misir və yunan heykeltaraşlığını, müxtəlif dövrlərin Af-

rika və hindu incəsənətini yenidən kəşf edir, böyük maraq və vurğunluqla öyrənirdilər. Həm də onları cəlb edən yalnız qədim sənətlərin, fərqli mədəniyyətlərin ekzotikası deyildi. Çağdaş rəssamları qədim həmkarlarının rəng düzümüzü, plastikası, harmoniyası daha çox özünə çəkirdi. Neqravian plastikası xüsusilə böyük şöhrət qazanmışdı. O, fovistlərə - Matissə, Vlaminkə, Derenə, Pikassoya, eləcə də az qala bütün ömrünü Pikassonun “ifşasına” sərf etmiş Brankuziyə eyni dərəcədə maraqlı görünürdü. Modilyani də bu ümumi modadan kənarda qalmamışdı.

1911-ci ildə italyan rəssamı ilə Parisdə tanış olan və onunla böyük eşq yaşayan Anna Axmatova xatırlərində yazır: “O vaxt Modilyani Misir incəsənəti ilə maraqlanırdı. Məni həmişə Luvrun Misir bölməsinə aparır, muzeydəki bütün qalan əsərləri isə vaxt sərf etməyə dəyməyən əşyalar adlandırırırdı. Portretimi Misir çariçə və rəqqasələrinin geyimində çəkirdi. Hiss olunurdu ki, bu zəngin mədəniyyətin təsiri altına düşüb. Ancaq Misir onun son marağı idi. Çünkü tezliklə Modilyani o qədər özünəməxsus oldu ki, rəsmlərinə baxarkən artıq heç bir analogiya axtarışına ehtiyac qalmadı”.

Fil Dişi Sahili və Sudanda yaşayan Zenofo zənci qəbiləsinin maskaları arasında çox güman, iki səthliliyinin doğurduğu bənzərliyə görə “ikiüzlü Yanus” adlandırılan maraqlı maska var. Modilyaninin bir çox portretləri ilə həmin maska tipi arasında müəyyən oxşarlıq tapmaq mümkündür. Bəlkə də Modilyaninin bir çox rəsmlərinin “maskaya bənzərliyi” də elə buradan qaynaqlanır. Onun yaratdığı portretlərin demək olar ki, hamısında sifətlər uzunsov və ovalvaridır. Ən müxtəlif və bir-birinə bənzəməyən portretlərin hamısını daha bir ümumi cəhət - boyunun həd-dindən artıq uzunluğu və burnun düzüyü, “oxvarılıyi” diqqəti çəkir.

Kim bilir, bəlkə də qədim neqravian maskaları əsasında Modilyani öz yaşadığı dövrü, münasibətlə-



Modilyani, Picasso və Andre Salmon

ri, insan tipləri və xarakterlərini əks etdirən “maskalarını” yaradıb? İlk baxışdan hissiz, ehtirassız, ifadəsiz görünən bu “maskalar” qəribə bir qüvvə ilə

tamaşaçında onların arxasında gizlənən insan taleyi-ni, şəxsiyyəti görməyə, həm də təkcə görməyə yox, eyni zamanda “oxumağa” məcbur edir. Lakin bu

“oxu prosesinin” özü də Modilyani sənətində tama-mılə yeni keyfiyyətlərdə təzahür edir. Onun əksər portretlərini “oxumaq” ilk baxışdan göründüyü qə-dər də asan deyil. Qapalılıq, iç dünyasına çəkilmək bu portretləri birləşdirən başlıca xüsusiyyətdir. Görünür, yenə də eyni səbəbdən bağlı qapı rəssamın bir çox portretləri üçün daimi fon rolunu oynayır?

Birinci Dünya müharibəsi ərəfəsində Modilyani-nin heykəltəraşlığa marağı tədricən sönməyə başla-yır. O, bir də heç vaxt əlinə tişə götürmür. Rəssam Modilyani isə bu vaxt artıq özünü, öz dəsti-xəttini tapmış təkrarsız, orijinal sənətkara çevirilir. Buna əmin olmaq üçün dostu və hamisi Pol Aleksandri təsvir edən üç tablosunu xronoloji ardıcılıqla gözdən keçirmək kifayətdir. 1909-cu ildə çəkilmiş ilk portretdə hələ Sezanndan gələn bəzi təsirlər hiss olunur. 1913-cü ilə aid sonuncu portretdə isə yalnız Modilyani sənətinə xas keyfiyyətlərlə üzləşirik - xətlərin qeyri-adi ahengi, figuru bütün ağırlığı ilə qabağa itələyən fonun zərifliyi, obrazın daxili aləmini açmağa xidmət edən şərti detallar portretin artıq orijinal dəst-xəttini formalasdırmış rəssam firça-sının məhsulu olduğunu göstərir.

Modilyani elə sənətkarlardandır ki, onun yaradıcılığı hər hansı bir inkişaf mərhələsinə, yaxud “dövrləşməyə” çox çətinliklə uyuşur. Amma bunun-la belə bioqrafları 1914-1915-ci illəri yekdilliklə rəssamın yaradıcılıq yolunda xüsusi mərhələ - for-malaşma və axtarışların uğurlu yekun dövrü kimi xa-rakterizə edirlər. Bu qənaəti həmin dövrde Amedeo-nun qardaşı Umberto ya bir məktubu da aydın göstərir. Modilyani yazırdı: “Əziz Umberto, soruştursan ki, mən nə etmək fikrindəyəm? Əlbəttə, işləmək və sərgilərə qatılmaq istəyirəm. Hiss edirəm ki, tez, ya gec - mütləq özümə yol açacağam”.

Lakin rəssamin ümidi ləri tezliklə özünü doğrult-madi. Yoxsulluq, pulsuzluq, sixıntı və ehtiyac onu həmişəki kimi təqib edirdi. Həmkarı Ortis de Sarate bir dəfə rəssamların yaşadığı “Pətək” yataqxana-

sında Modilyanini acıdan huşunu itirmiş halda gör-müşdü. Sonralar incəsənət dəllallarının fantastik qiymətə satıb külli qazanc götürdükləri nadir tab-loları Modilyani bir dəfə nahar etmək üçün meyx-a-na sahibinə bağışlayır, alıcıının təklif etdiyi ən ucuz qiymətə satmağa tərəddüd etmirdi.

Sənət dünyası inadla rəssamın istedadını etiraf etmək istəmirdi. Amma şöhrət zirvəsi yaxında, lap yaxında idi...

1916-cı ildə Modilyani yaradıcılığının həqiqi qiymətini alması naminə yorulmaq bilmədən çalışan sənət bilicisi ilə - polyak şairi Leopold Zborovski ilə tanış oldu. O, xanımı Anna Zborovskaya ilə Parisə təzə gəlmişdi. Bir müddət Luvr muzeyinin yanındakı incəsənət kurslarında oxumuşdu. Yaşayışını təmin etmək üçün əvvəl nadir kitablar alveri ilə məşğul olmuşdu. Sonra isə Parisdə yaşayan və Modilyaninin yaxın dostu kimi tanınan polyak rəssamı Kislinqin məsləhəti ilə incəsənət əsərləri alıb-satmağa başlamışdı. Lakin hiyłəgərlik, riyakarlıq, bəzən hətta qəddarlıq tələb edən bu iş Leopold Zborovskinin həlim təbiəti, ürəyiyumşaqlığı ilə bir araya siğmadıqdan ugur qazana bilməmişdi.

O, yalan danışmağı, hiyłə işlətməyi, aldığı tablo-ları saxlayıb bazarın tələbatına uyğun qiymətə satmağı bacarmırdı. Yavan çörekələ dolanmağa hazır idi, ancaq “öz rəssamını darda qoymağı” rəva bilmirdi. Modilyaninin tabloları ilk baxışdan Zborovskinin diqqətini cəlb etdi. Polyak şairini daha çox duygu-landıran isə bu tablolaların yaradıcısının şəxsiyyəti ol-du. Üstəlik, Modilyaninin o zaman tamam tənha ol-duğunu, heç kəsin onu qəbul etmədiyini, başa düş-mədiyini, yaxud bunu istəmədiyini nəzərə alsaq, be-lə dostluğun ümumiyyətlə, əvəzi yox idi.

Əlbəttə, elə güman etmək olmaz ki, Modilyani ta-mamilə tek-tənha idi. Ətrafında özünü rəssamın dos-tu sayan kifayət qədər adam vardi. Mükəmməl por-tretini çəkdiyi sənətşünas Jan Kokto bir məqaləsində Modilyanini xatırlayaraq yazırdı: “Amedeo çox

şən, acıdıl və cəlbedici adam idi. Şöhrət anlayışının o vaxtlar heç birimiz üçün bir qara qəpik də qiyməti olmadığından, Modilyani kral kimi yaşayırıdı - bazar və tamaşaçı kütləsi problemi ona yad idi. Bizim dəstə isə onun mübahisəsiz şöhrəti qarşısında pərəstiş edirdi.

Amma rəssamın acınacaqlı həyatı bu təsəllinin çox zəif olduğunu göstərir. Modilyani hər şeydən əvvəl insan idi, yaşamaq və işləmək üçün bazara, sənət xiridarlarına ehtiyacı vardi. Çevrəsindəki dostlar isə sağlığında onun tanınması, əsərlərinin satılması üçün bir iş görməmiş, yaxud bacarmamışdır. Francis Korko sonralar etiraf etmişdi ki, Modilyaninin tablolarını alıb otağından asanda dostları onu “səfəh” saymışdır... Modilyani isə şöhrətə və təminatlı həyata tam laqeyd idi.

Bəzən içkinin və narkomaniyanın stixiyasına uysa da, qalan vaxtlarını yorulmadan işləyirdi. İşləmə manerası da qəribə idi. Bir dəfə həmkarı Sırvaja demişdi ki, “işləmək üçün mənə canlı insan lazımdır, onu göz öündə görməyim lazımdır”. Sonrasını isə çox vaxt yalnız təxəyyül gücü ilə tamamlayırdı. Dostu Pol Aleksandrın portretini də naturadan deyil, sadəcə yaddaşına əsaslanıb çəkmışdı.

Rəssam A. Salmon isə xatırlayırdı ki, Modilyani naturaçı qızlara soyunmağı teklif edir, bir müddət baxıb geyinməyə icazə verir və yalnız bundan sonra işləməyə başlayırıdı. Sürvajın xanımının portretini çəkmək üçün qadının royal arxasına keçib Ravellin pyesini çalması kifayət etmişdi. Musiqi dinlədikdən sonra bir seans ərzində portret üzərindəki əsaslığını başa çatdırıbilmədi.

Modilyani yaxşı bələd olduğu adamları poetik-ləşdirməyi, onları gündəlik həyat və möişət qayğıları fəvqünə qaldırmağı bacarırdı. Roma müasir sənət qalereyasında saxlanan “Anna Zborovskaya” portreti rəssamın belə əsərlərindəndir. Fırçasından çıxan “Jen Kokto”, “Lyuniya Çekovska”, “Jak Lipshits və xanımı”, “Gənc qadın”, “Balaca kəndli”,

“Xidmətçi qız”, “Oturan oğlan” və digər portretlər də ilk növbədə məhz psixoloji müəyyənliliyi və inandırıcılığı ilə yadda qalır.

Lionello Venturi və yaradıcılığının digər tədqiqatçıları hazırlar ki, Modilyani portretlərinin əsas əslubi özünəməxsusluğunu rəngləri arxasında aparan xətti kəsişmələrin orijinallığındadır. Atası haqda dəyərli işlərin müəllifi Janna Modilyani də onun rəssamlıq üslubunu “səthiliklə dərinliyin dialektik əlaqəsində” görür. Jannanın fikrincə, yalnız bəzi istisnalar (məs. Lyuniya Çekovskanın portreti də var) xaricində atasının yaradıcılığında heç bir funksiya müstəqillik kəsb etmir. Həmin portretdə isə istisna olaraq xətt funksiyasına müəyyən üstünlük verilib.

Monmartr qızları xeyirxahlığına, ürəyi açıqlığına görə rəssami çox sevirdilər. Heç bir muzd tələb etmədən seanslarında naturaçı kimi iştirak edir, ən çətin məqamlarda isə sevimli “Modiyə” maddi yardım da göstərirdilər. Gənc Modilyanının “məhəbbət romanları” çox olmuşdu. Lakin sonra bu “romanların” böyük və həqiqi məhəbbət üçün sadəcə bir prelüdiya rolu oynadığı aşkarla çıxdı.

Modilyani 1917-ci ilin iyulunda Janna Ebyutern-lə tanış oldu. O zaman Amedeonun 33, Jannanın isə 19 yaşı var idi. Janna rəssam kimi Modilyaniyə pərəstiş edirdi. Qız əslən parisli idi. Qardaşı Andre ilə birlikdə boyakarlıqla maraqlanır, tez-tez sərgilərə gedir, arabir özü də molbert arxasına keçirdi. Valideynləri onun rəssam olmaq niyyətini alqışlayırdılar. Kommersant atası sənətin nə vaxtsa qazanclı iş olacağına inanır və hər vasitə ilə qızını ruhlandırdı. Lakin Janna taleyini Modilyani ilə bağlamaq istədiyini bildirəndə evlərində sənətə münasibət kəskin şəkildə dəyişildi. Dindar və pedant xasiyyətli ata evsiz-eşiksiz, yarıdilənçi rəssami ailə üzvləri arasında görməyi ağlına da gətirmirdi.

Vəziyyəti belə gərən Janna çox fikirləşmədən evlə əlaqəsini kəsdi. Bəlkə sonralar gözlənilməz addımı üçün peşmançılıq keçirdiyi anlar və dəqiqələr də

az olmamışdı. Çünkü Modilyaniyə fədakar məhəbbəti hələ bərkə-boşa düşməmiş, həyatın sınaqlarından çıxmamış bu qız olmazın müsibətlər gətirdi. Lakin Janna böyük məhəbbəti və inadkarlığı ilə həm Modilyanilər ailəsini, həm də valideynlərini seçiminə hörmətlə yanaşmağa məcbur edə bildi.

Həyatındaki qəfil dəyişiklik Modilyaninin məişətində heç nəyi dəyişdirə bilmədi. Gənc ailə Lüksemburq bağı yaxınlığında, rəssamın mebel nədir, heç zəruri avadanlığı da olmayan darısqal emalatxanasında yaşıyirdi. 1917-1918-ci illər Modilyaninin yaradıcılığının ən məhsuldalar dövrü idi. Modi adını əbədiləşdirən bir çox tabloları mehz bu iki ildə yaratmışdı. Lakin çox işləməsinə və yeni əsərlər yaratmasına rəğmən, maddi vəziyyətdən heç bir yaxşılaşma meyli nəzərə çarpmırıldı. Əvvəlki kimi ehtiyacın pəncəsində boğulurdu. Bu müdhiş vəziyyətdən xilas yolunu isə şərabda və uyuşdurucularda axtarırdı. Hətta Jannanın fədakar məhəbbəti də fəlakətin qarşısını almaqda gücsüz idi.

Pis vərdişləri Modilyaninin onsuz da zəif orqanızmini get-gedə taqətdən salırdı. Xroniki vərəm günü-gündən şiddetlənirdi. Janna və dostlarının tekidlərinə baxmayaraq, müalicədən boyun qaçırdı. Nəhayət, Leopold Zborovski və Ebyuternlər ailəsinin səyi ve maddi yardımını nəticəsində 1918-ci ilin baharında Amedeo ilə Janna Fransanın cənubuna - Nitsaya yola düşdülər. Janna bu zaman artıq hamilə idi. Nitsaya Janna, Amedeo, Zborovskilər ailəsi və madam Ebyuternlə birlikdə getmişdilər. Kurort şəhərində onları Modilyaninin dostu, rəssam Sirvaj qarşılıdı. Əvvəlcə Amedeo xanımı və qayınanası ilə eyni mənzildə qalırdı. Amma madam Ebyuternlə münasibəti korlanandan sonra mehmanxanaya köçməli oldu.

1918-ci ilin yayını isə Nitsa yaxınlığındakı Kan şəhərində, rəssam Osterlindin villasında keçirdi, Modilyaninin arzusu ilə Osterlind onu ömrünün son günlərini yaşayan dünya şöhrətli Renuara təqdim et-

di. Amma məşhur rəssam gənc həmkarına gözlədiyi təsiri bağışlamadı. Hətta dostunu pis vəziyyətdə qoyaraq qoca və xəstə Renuarı açılayıb otaqdan çıxdı. Həyatın dramatizminin təsvirinə daha çox meyl edən və əslində özü də belə bir həyat yaşıyan Modilyani üçün Renuarın “hər şeyi olduğundan da gözəl göstərmək” prinsipinə əsaslanan nikbinlik konsepsiyası qəribə və anlaşılmaz idi.

Payızın ortalarında Modilyani Nitsaya qayıtdı. Burada, noyabrın 29-da onun ilk övladı - qızı dünyaya gəldi. Uşağa anasının adını verdilər. Bir müdət də Nitsa və Kannda yaşıyan ailə 1919-cu ilin mayında Parisə döndü. Fransanın cənubundakı bir il Modilyani üçün fasıləsiz iş ili olmuşdu. Xəstəliyi günü-gündən şiddetlənsə də, çoxlu yeni əsərlər yaratmışdı. Az sonra Janna da Parisə qayıtdı. Kira-yə mənzil tutmağa imkan olmadığından gənc ailə yenə də Qrand Şomyer küçəsindəki yarınuq emalatxanada qalmağa məcbur oldu. Şəraitsizlik ucbatından balaca Janna Zborovskilərin himayəsinə verilmişdi. Ona ailənin dostu, Modilyaninin məşhur portretinin qəhrəmanı Lyuniya Çekovska baxırdı.

Rəssam tez-tez qızına baş çekirdi. Bəzən gecə yarısı, sərxoş vəziyyətdə gəlirdi. Belə hallarda evə buraxmırıldı. O da inadla bağlı qapı önündə, pilləkən üzərində oturub heç yerə getmirdi. Ölümünə 6 ay qalmış Amedeo anasına yazırıdı: “Əziz ana! Şəklimi sənə göndərirəm. Təəssüf ki, qızımın şəkli yoxdur. Kənddə, dayənin yanındadır. Fikirləşirəm ki, bəlkə baharda İtaliyaya gəlim. Orada bütöv bir dövr yaşamaq istəyirəm. Amma hələ dəqiq bilmirəm”.

1919-cu il iyulun 12-də Modilyaninin 35 yaşı tamam oldu. Avqust ayında L.Zborovski Londonun Hill qalereyasında rəssamın satış-sərgisini təşkil etdi. Nümayiş olunan 12 portretdən bir neçəsi satıldı. Tabloların qiyməti əvvəlki kimi 30-40 dollardan yuxarı qalxmırıldı. Hətta sərginin təşkilatçıları “diribaş” tərpənərək, “Gənc kəndli qızı” portretini vur-tut 20



dollara almışdılar.

Sənətşünas Qabriel Etkin sərgi haqqında hərarətlə məqalə yazdı. “Berlington Meqezin” və b. jurnallar da müsbət resenziyalar çap etdilər.

Qarşidan qış gəlirdi. Modilyaninin 35 illik ömrünün son qışı. Fəsil dəyişimi yarınac, evsiz Modilyani çoxlu çətinliklər vəd edirdi. Təbii ki, rəssam bunu başa düşürdü. Amma özünü və ailəsini gözləyən bütün məhrumiyyətlərə, hətta ölümə də tam laqeydiliklə baxır, müalicədən boyun qaçırırdı.

Noyabr-dekabr aylarında “Payız salonu”nda Modilyanının 4 əsəri nümayiş etdirildi. Bu dəfə heç nə satmaq olmadı. Mətbuat da inadla susurdu... Yeni, 1920-ci il ərəfəsində Florensiyadan anasından məktub aldı. Sinyora Qarsen ogluna yazırırdı: “Əzizim Dedo! Ümid edirəm, bu məktubu yeni il səhəri sənə xeyir-dua göndərən qoca ananın öpüşü kimi qəbul edəcəksən. Əgər telepatiyada azacıq da olsa həqiqət varsa, onda hiss edəcəksən ki, səninləyik. Min dəfə öpürəm. Anan”.

Məktub cavabsız qaldı. Yanvarın 22-də Modilyani-

nin ümidsiz vəziyyətdə olduğunu görən dostları onu Jakob küçəsindəki “yoxsullar və yurdsuzlar” xəstəxanasına apardılar. Bu zaman Modilyani artıq huşunu itirmişdi. Onun fasıləsiz sayıqlamaları içərisində yalnız italyanca tez-tez təkrarladığı iki söz aydın eşidildi: “Cara Italia! Cara, Cara Italia!” (“Sevimli İtaliya... Sevimli, sevimli İtaliya”)

Yanvarın 24-də təkrarsız yaradıcılığı sağlığında qəbul edilməyən böyük italyan rəssamı həyata əbədi göz yumdu. Və ölümü ilə əbədi şöhrətinə yol açdı... Sarsıntılı günlərdə Jannanın (ana) qayğısına Zborovskilər ailəsi qalırdı. Janna xəstəxanaya atasının müşayiəti ilə gəlmişdi, Amedeonun cənəzəsinə isə təkcə yaxınlaşmış, xeyli baxıb dinməz-söyləməz geri çəkilmişdi.

Həyatını Amedeosuz təsəvvür edə bilməyən gənc qadın yanvarın 25-də gecə saat dördə Amyo küçəsində, beşinci qatdakı mənzillərindən özünü küçənin daşları üzərinə atdı. Ölüm ani oldu. Jannanı ayrıca məzarda dəfn etdilər. Yalnız on il sonra Modilyanilər ailəsinin təkidi ilə məzarlar birləşdirildi.

L.Zborovski Modilyaninin azyaşlı qızının nəfinə digər rəssamların əsərlərini satmaqla fond düzəltmək istəyirdi (hələ Modilyanilər ailəsinin balaca Jannanı yanlarına aparmaq qərarından xəbərsiz idi). Lakin dostunun peygəmbərliyi özünü doğrultmaqdı idi. Modilyani doğrudan da şöhrətin astanasına çatmışdı. Kolleksiyaçılar tələsik, ağına-bozuna baxmadan əsərlərini alırdılar. Əvvəllər 40 franka getməyən tablolar tezliklə 400, sonra 4000, daha sonra 40000 franka əlbəəl alınmağa başladı. Ehtiyacın vaxtından əvvəl məzara gömdüyü Modilyaniyə əsərlərinin fantastik qiymətə satılmasının artıq heç bir dəxli yox idi...

Zborovski sözünə əməl etdi. 1921-ci ildə Parisin “Qaleri Even” salonunda rəssamın ilk böyük, retrospektiv sərgisi açıldı. Ardınca “Brexem qaleri”də ikinci sərgi təşkil edildi. Sənətşunas Poi Yussen 1922-ci ildə “Monparnas” jurnalında Utrillo,

Vlamink və Modilyani yaradıcılığından bəhs edən “Faciə duyğusu” adlı iri həcmli məqalə çap etdi. Müəllif yazırıdı: “Monparnasda yaşayıb olən, vətəni ilə əlaqələrini itirib Fransanın timsalında sənətinə ikinci vətən tapan Modilyani müasir rəssamlar arasında bəlkə də on müasiridir. Müasir olmaq, mahiyyət etibarı ilə epoxanın yaştalarını yaradıcı şəkildə təsvir etmək, dövrün dinamik və dərin psixologiyasını canlandırmak deməkdir. Bunun üçün zahirə diqqət yetirmək azdır, daxilə nüfuz etməyi bacarmaq lazımdır. Monparnas rəssamı, bütün dünyanın rəssamı Modilyani bunu çox əla bacarırdı”.


Modilyaninin faciəsi isə davam edir. Heç bir şöhrət ona təskinlik götirə bilməz. Bu faciə ölümündən sonra da rəssamı təqib edir. Çünkü əsərlərinin orijinalı sənətsevərlər üçün əlçatmazdır. Vətəni İtaliya və “ikinci vətəni” Fransanın muzeylərində onunancaq bir neçə tablosuna rast gəlmək olar. Zəngin irsi dünyanın müxtəlif ölkələrinə səpələnib. Amma çoxu muzeylərdə deyil, kolleksiyaçıların əlindədir. İndi Modilyaninin heç olmazsa bir əserinə sahib olan istənilən Avropa muzeyi bundan qürur duyur. Onun “Çılpaq qadın” portreti Londondakı Kurto institutunun ən mötəbər yerində - Van Qoqun, Sezannın, Qogenin şah əsərləri ilə bir sıradə asılıb. Çox da dəyər vermediyi “Göy paltarlı qadın” portreti isə Stockholm müasir sənət muzeyinin ən qiymətli eksponatıdır.

Modilyani rəssam dostu Sürvajla söhbətlərinin birində demişdi: “Ən böyük uduş da azartı öldürmür. Rəssamlıqda hər şeyi üzə çıxarmaq olmaz. Mən həmişə ehtiyatda nəsə saxlayıram”. Amansız ölüm Modilyaniyə “ehtiyatda saxladıqlarını” pərəstişkarlarına çatdırmağa imkan vermedi. Lakin mövcud əsərləri də italyan rəssamın təkrarsız sənətinə heyran olmaq üçün kifayətdir.

Nuranə Səlimli  
Azərbaycan Milli Xalça Muzeyinin  
Elmi katibi, sənətşünaslıq üzrə fəlsəfə doktoru

# AZƏRBAYCAN MİLLİ XALÇA MUZEYİ - 55

Vətənə qaytarılan eksponatlar, innovativ layihələr...



May/2022

Xalqımızın uzaq keçmişlərdən gələn ənənəvi xalq sənətləri içərisində xalçaçılıq çox önəmlı yerə sahibdir. Yaşı minilliklərlə ölçülən bu qiymətli sənət növündə Azərbaycan xalqının zəngin mənəvi aləmi, dünyagörüşü, həyat fəlsəfəsi, dini inancları, bir-birini əvəz edən tarixi dövr və üslubların təzahürləri öz əksini tapıb. Xalça tarixən insanların estetik zövqünü ifadə etməsi, möişətinin ayrılmaz hissəsi olmaqla yanışı, dünyaya gəlişində ömrünün sonuna kimi onu müşayiət edirdi, çünkü o, ilk addımlarını xalça üzərində atır, xalçaların əhatəsində yaşayır və son mənzile xalça üzərində yola salınır.

Arxeoloji tədqiqatlar, yazılı mənbələr Azərbaycanda xalçaçılıq sənətinin çox qədim dövrlərdə yaranmasını sübut edir. Aşkar edilmiş artefaktlar sübut edir ki, bu ərazidə yaşayan insanlar hələ neolit dövründə xalçaçılıqla məşğul olublar.

Saray emalatxanaları və peşəkar məktəblərlə yanışı, sade xalq nümayəndələri, xüsusilə Azərbaycan qadınları bu köklü mədəniyyətimizi daima yaşadaraq onun nəsildən-nəslə keçməsinə öz töhfələrini veriblər. Bu xalçalar xanımlarımızın zəngin təxəyyülə, böyük zövqə və gözəl naxışvurma bacarığına malik olduğunun gerçək nümunələridir. Onlar bu naxışlara həm də öz duyğularını, arzularını, ümidi və istəklərini qatırdılar. Xalça yaşayış yerlərini soyuqdan qoruyur və ona istilik, gözləlik bəxş edirdi. Axı onun üzərində heç bir fəsildə solmayan al-əlvən çıçəklər açırdı. O, həm də inanc obyektidir, evə, ocağa bəd-xah ruhları buraxmayan, qoruyucu həməyildir. Xalçanı kəsmək, hissələrə bölmək heç zaman yaxşı əlamət sayılmayıb.

Bütün dünyada “Qafqaz xalçası” adı ilə tanınan xovlu və xüsusilə xovsuz xalçaların böyük əksəriyyətini Azərbaycan xalçaları təşkil edir. Onu da qürurla qeyd edə bilərik ki, bu il 55 illik yubileyini qeyd edən Azərbaycan Milli Xalça Muzeyi - dünyanın ilk xalça muzeyi görkəmli Azərbaycan alimi, professor, xalçaçı - rəssam Lətif Kərimovun təşəbbüsü ilə

1967-ci ildə Bakı şəhərində yaradılıb. 24 il sonra, rəssam vəfat etdiyi ildə ona Lətif Kərimovun adı verilib. Muzeyin ilk ekspozisiyası 26 aprel 1972-ci ildə İçərişəhərdə yerləşən Cümə məscidinin binasında açılır.

2010-cu ildə Azərbaycanın ənənəvi xalçaçılıq sənəti YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. Belə bir müüm hadisə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi ilə həyata keçib.

Xalçaçılıq elminin banisi, dünyada Şərq xalçaları üzrə aparıcı ekspert Lətif Kərimov sənəti mükəmməl bilən, xalçanın ruhunu duyan, heyrətamız istedadə malik rəssam və tədqiqatçı idi. Həyatının xalça ilə bağlılığını belə ifadə edirdi: “Torpaqdan irəli xalça görmüşəm. Anam Telli Hacınəsib qızı xalçaçı idi. Onun toxuduğu “Ləmpə”, “Dəryanur”, “Saxsıda gül-lər” çox adlı-sanlı olub. Mən o xalçaların üstündə iməkləmişəm, dil açmışam, yerimək öyrənmişəm. Təkcə anam deyildi xalçaçı. Bu sənət bizim Allah-verənlər tayfasının çörək ağacı sayılırdı”.

1937-ci ildə Stalin repressiyalarından da, möcüzə nəticəsində - Leninin dəbdəbəli Şərq ornamentləri ilə haşiyələnmiş figurunu əks etdirən xalçası sayəsində qurtulmuşdu.

Xalcanın ensiklopediyası hesab edilən - “Azərbaycan xalçası” üçcildiliyi Lətif Kərimovun misilsiz xidmətlərinəndir. Burada ilk dəfə xalça kompozisiyalarının təsnifati, ornamentlərin semantik izahı aparılıb. Həmçinin, müxtəlif regionların xalçalarını fərqləndirən texniki və bədii göstəricilər verilərək digər müüm məsələlər həll olunub.

1970-1980-ci illərdə Lətif Kərimovun rəhbərliyi altında muzey üçün eksponatların toplanmasından ötrü tanınmış mütəxəssislər bütün ölkəni ən ucqar nöqtələrinə qədər gəzib, yerli sakinlərdən Azərbaycan xalq-tətbiqi sənətlərinin nadir nümunələrini əldə ediblər.

Azərbaycan Milli Xalça Muzeyinin açılan xalça formasında olan, avstriyalı memar Frans Yantsın layihəsi əsasında tikilmiş yeni binası 2014-cü ildən fəaliyyət göstərir. Belə möhtəşəm binada yerləşmək muzey ilk dəfə kolleksiyasının böyük bir hissəsini təqdim etmək imkanı verdi. Burada bütövlükdə dörd xalçaçılıq tipinin hər birinə məxsus, xalçaçılıq regionlarını və əksər kompozisiyaları əks etdirən Azərbaycan xalçalarının, digər dekorativ sənət növlerinin ən mötəbər və rəngarəng kolleksiyası nümayiş olunur, mühafizə və tədqiq edilir. Ekspozisiya vasitəsilə sadə texnologiyalardan başlayaraq xalçaçılığın inkişafının bütün mərhələləri haqqında müfəssəl məlumat almaq mümkündür. XVII əsrə aid olan xalçalar - Qrovər Şiltsin kolleksiyasından hədiyyə olunan “Əjdahalı”, muzey tərəfindən əldə edilmiş “Şamaxı”, Heydər Əliyev Fondunun hədiyyə etdiyi “Xətai” və digər qiymətli kompozisiyalar muzeyin incilərindəndir.

Bütün bunlar milli dəyərlərə, onun qədim irlərinə böyük önəm verən muzeyin kolleksiyasının zənginləşdirilməsi istiqamətində həyata keçirdiyi mühüm işlər sayesində baş tutub. Son illərdə əldə edilən qiymətli nümunələr - xovsuz və xovlu xalçalar, meyzər (önlük), corab, baharı, batika, tikmə, zərgərlik nümunələri, sürmədan, milli geyim və s. hər biri böyük bir sənət əsəri olub, xalqımızın qədim tarixindən, qadınlarımızın kübar mədəniyyətindən, incə zövqündən xəbər verir. Onların içərisində “Vətənə qaytarılan eksponatlar” silsiləsindən olan çox qiymətli xalçalarımız mühüm yerə malikdir. Layihənin əsas məqsədlərindən biri vaxtı ilə xaricə aparılmış və ya ixrac olunmuş, Qarabağın işğalı zamanı talan edilərək ölkəmizdən kənara çıxarılan nadir xalçaların tarixi vətəninə geri qaytarılmasıdır. Bu layihə həm də “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi istiqamətində görülən tədbirlərdən biridir. Yenidən öz

doğma vətəninə qaytarılan, muzeyin ekspozisiyasına daxil edilən xalçalara misal olaraq Qarabağın məşhur “Xətai”, “Naxçıvan” (XVII əsr), XVII əsrin sonu XVIII əsrin əvvəlinə aid “Şamaxı”, Quba qrupuna aid “Hacıqayıb” və “Uqah”, “Sırt-Çiçi” (XIX əsr), Bakı qrupuna aid “Xılə-butə” (XIX əsr), Şirvan qrupuna aid “Sor-Sor” (XIX əsrin əvvəli) və digərlərini qeyd etmək olar.

Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikovanın təşəbbüsü ilə 2017-ci ildə tarixinə görə qədim, XVII əsrin sonu - XVIII əsrin əvvəllərinə aid olan “Şamaxı” xalçasının Avstriya Hərrac Şirkətindən satın alınaraq vətənə gətirilməsi, muzeyin xovlu xalça kolleksiyasına ən qədim nümunələrindən biri kimi daxil edilməsi mədəniyyətimizə böyük töhfə oldu. Bu xalçanı yalnız Azərbaycan mədəniyyəti üçün deyil, dünya mədəniyyəti üçün bir tapıntı hesab etmək olar. Bunun başlıca səbəbi xalçanın kompozisiyasının bütöv qalmasıdır. Qeyd edək ki, indi dünya muzeylərində qorunan “Şamaxı” xalçaları bütöv, tam deyil, fragment şəklindədir. Xalça sərməyi, şəkəri, innabı və s. rənglərdən tərtib olunaraq, “xanalı” və “bəndi rumi” kompozisiyaları əsasında toxunub. Ara sahəsi orijinal bədii xüsusiyyətlərə malikdir və bir-biri ilə növbələşən yarpaqlar əsas bəzək elementləridir. Qocaman xalçaçılar bu elementi bolluq və uğur simvolu olan üzüm və ya əncir ağacının yarpağı hesab edirlər. Xalçanın kompozisiyاسını bütünlüklə demək olar ki, qübbə formalı müxtəlif yarpaqlar təşkil edir. “Şamaxı” xalçalarında geniş işlənən “qübbələr” və yarpaqlar eyni zamanda İslam mədəniyyətinin nümunəsidir.

Qədim xalçalarımızın yenidən doğma diyarlarına qaytarılması işində Heydər Əliyev Fondunun rolu çox böyükdür. Azərbaycan Milli Xalça Muzeyinin xovlu xalça kolleksiyasının nadir və mükəmməl bədii kompozisiyası ilə seçilən XVII əsrə aid Qarabağın “Xətai” xalçası 2018-ci ildə Fond tərəfindən bağışlanıb.

“Xətai” öz forma və quruluşuna görə Azərbaycan

dekorativ-tətbiqi sənətinin ən mürəkkəb elementlərindən biri sayılır. Bunu yalnız yüksək ustalığa malik sənətkarlar yarada bilərdilər. Çünkü onun təsviri zamanı daxilindəki elementləri təkrar etmək olmaz. Stilizə edilmiş əjdahaların təsvir edildiyi bu xalçanın kompozisiyası özündə Səfəvilər dövrünün saray xalçalarının ruhunu və Qarabağ xalça qrupuna xas üslublaşdırılmış nəbatı və zoomorf ornamentləri əks etdirir.

“Əjdaha” motivli bu xalçaların quruluşu Azərbaycan xalçaçılığında “Xətai” kompozisiyası kimi tənimsizdir. “Xətai” sözü xəta, xətai, xətan adlı türk-dilli tayfaların adından götürülmüşdür. X əsrədə bu tayfa bütün Monqolustan və Çinin bir hissəsini ələ keçirdi və həmin ərazi “xəta” adlandırılmağa başladı. Naxışın adının da, buradan götürüldüyü ehtimal edilir.

“Xətai” xalçaları vaxtilə Qarabağda toxunaraq İpək Yolu vasitəsilə xarici ölkələrə daşınmış və təəssüf ki, ölkəmizdə onlardan nümunə qalmamışdı. Bu gün bu xalçalar dünyanın aparıcı muzeylərinin kolleksiyalarının inciləri siyahısındadır. Bu baxımdan Heydər Əliyev Fondu tərəfindən “Xətai” xalçasının vətənə qaytarılması mədəniyyətimiz üçün ən böyük xidmətlərdəndir.

XVII əsrin sonu - XVIII əsrin əvvəlinə aid edilən “Naxçıvan” xalçası da, 2018-ci ildə Heydər Əliyev Fondu tərəfindən müzeyə hədiyyə olunub.

Xalçanın ara sahəsi mücərrəd formalı “Çələbi” gölü və iri höcmli palmetta elementləri ilə bəzədilib. Burada təqdim olunan elementlər “Çələbi”, “Bəhmənli”, “Qasımuşağı” və əsasən də “Əjdahali” xalçaların bədii quruluşunda xüsusi olaraq yer tuturdu. “Naxçıvan” xalçasını da bəzi mücərrəd formalı elementlərinə görə “Əjdahali” xalça kimi dəyərləndirmək olar. Belə xalçalar XIV-XVI əsrlərdən saray və iqamətgahlarda istifadə olunurdu.

Azərbaycan Milli Xalça Muzeyinin digər bir yeni incisi XVIII əsrə aid “Əjdahali” xalçasıdır. Bir çox

kataloqlara salınmış bu xalça dünya muzeylərinin yüksək qiymətləndirdiyi sənət əsərlərindəndir. Nəbatı ornamentlərlə işlənilmiş dəyərli sənət nümunəsi “Əjdahali” xalçaların son dövrünə aiddir. Burada əjdaha və digər zoomorf təsvirlər gülərlə əvəz olunur və yalnız üzərindəki palmet naxışlar onun bu qrupa məxsusluğunu göstərir. Bu nadir sənət əsəri azərbaycanlı xeyriyyəçinin dəstəyi ilə əldə edilərək müzeyə bağışlandı. Vətən müharibəsi dövründə doğma yurda qayıdan xalça rəşadətli qalibiyətimizin simvoluna çevrilib.

2020-ci ildə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialına məşhur “Çələbi” xalçası hədiyyə edilib. XVIII əsrin sonuna aid edilən xalçanın ara sahəsi tek göl kompozisiyasına malikdir, tünd sumağın yerliyində on altı ləçəkli, girintili-çixıntılı iri göl təsviri ilə tərtib olunub. Qədim türklərə məxsus olan bu göl elementi müxtəlif mənaları ifadə etsə də, əsas etibarı ilə günüə təcəssüm etdirir.

Azərbaycan Milli Xalça Muzeyinin ekspozisiyاسında nümayiş olunan “Baxçada gülər” xalçası Qarabağın işğalı zamanı erməni qəsbkarları tərəfindən talanaraq, sonradan özlərinin milli-mədəni irsi adı altında dünyada təbliğ edilən minlərlə nadir sənət nümunələrimizdən biridir. ABŞ-in Los-Anceles şəhərində 25 ildən sonra əntiq erməni xalçası kimi hərraca çıxarılan xalça əslən azərbaycanlı Elşad Tahirov tərəfindən alınaraq, 2017-ci ildə Azərbaycana qaytarılıb. Bu xalça Qarabağdan aparıllaraq dünyani dolaşsa da vətənə dönen, özündə o torpağın nisgilini, ətriini və sevgisini yaşıdan cansız, amma olduqca dəyərli əşyadır. Qürbət görən bu xalçanın sirli-sehirlili ilmələri bir tarix danişır. Xalçanın qara rəngli ara sahəsi al-əlvən gül təsvirləri ilə bəzədilib. Üzərində kiril əlifbası ilə Azərbaycan türkcəsində “1 yanvar 1971-ci il. Sərvərə anadan əbədi yadigar, ad günü hədiyyəyəsi” sözləri yazılıb. Ana Vətəninə qovuşan gülüstən rəmzli bu xalça indi digər xalçaların içərisində, əsir-



**Rusiyadan Ermitaj muzeyinin direktoru M.B.Piotrovski və  
Xalça Muzeyinin direktoru Şirin Məlikova.**

likdən qayıtmış ilk eksponat kimi nümayiş etdirilir.

Qeyd edək ki, bu il Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialının yaradılmasından da 35 il ötür. Qarabağın zəngin tarixə malik xalçaçılıq sənətinin olması 1987-ci ildə Şuşada muzeyin filialının açılmasına zəmin yaratdı. Şuşa filialı Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin əsas

fondundan seçilmiş əsərlərlə təşkil olunmuşdu. Burada bəşər mədəniyyətinə incilər bəxş edən, Qarabağın milli sənət dəyərlərini yaşıdan xovlu-xovsuz xalçalar, xalça məməlatları, bədii tikmə, milli geyim nümunələri, zərgərlik və bədii metal məməlatları nümayiş olunurdu.

1992-ci ildə Şuşanın işğalına az qalmış muzeyin

əməkdaşları həyatlarını təhlükəyə ataraq eksponatların əksəriyyətini təxliyyə edib Bakıya gətirməyə müvəffəq oldular. Hazırda Azərbaycan Milli Xalça Muzeyinin binasında fəaliyyət göstərən Şuşa filialı parlaq qələbəmizdən sonra öz doğma məkanına qayıtməq şərəfine nail olur.

Azərbaycan Milli Xalça Muzeyi yalnız xalqa məxsus olan maddi-mənəvi sərvətləri gələcəyə daşımaqla kifayətlənmir, burada sərgilənən əsrarəngiz kolleksiyanın hamı üçün əlçatan olması, müxtəlif auditoriyalara ünvanlanmış proqramlarla muzeyi cəlbedici etmək, aktiv mədəni mərkəzə çevirmək istiqamətində də fəaliyyət göstərir, innovativ layihələr həyata keçirir. Son üç ildə fiziki cəhətdən məhdudiyyətli insanların muzeyə cəlb olunması və onların zəngin mədəniyyətimizlə “ünsiyyətinin” gerçəkləşməsi üçün mühüm işlər görülür, layihələr gerçəkləşir. Qeyd edək ki, Xalça muzeyi “inklüziv muzey” layihəsini ölkəmizdə həyata keçirən ilk mədəni müəssisədir.

Muzeydə görmə məhdudiyyətli insanlar üçün Azərbaycan xalçalarının kiçik replikaları yaradılaraq ekspozisiyadakı bütün mətnlər Brail əlifbası ilə təqdim edilib. Onlar bu nümunələrə toxunmaqla, yəni taktıl üsulla xalçalarımızı duya, ornamentləri hiss edə bilirlər. Onu da qeyd edək ki, xalçada taktilliyyin yaradılması dünyada yeni bir işdir və bunu Azərbaycan Milli Xalça Muzeyi həyata keçirib. Görme məhdudiyyəti olan tamaşaçıların taleyi daha fərqlidir, çünki onlar bu sənət gözəlliyini seyr etməkdən məhrumdur. Cəmiyyətin hər bir üzvü kimi, onların da ecazkar xalçalarımızdan zövq almaları üçün Azərbaycan Milli Xalça Muzeyi bu istəyi yerinə yetirdi. Bütün kateqoriyadan olan ziyanətçilər xovsuz və xovlu xalça texnikalarının sintezi ilə işlənən kiçik replikalara əlavura bilir, onların fərqini hiss edir, xalçalarımızın isti enerjisi ilə temasda olur, tarixə və ənənəyə toxunurlar. Burada artıq “muzey eksponatına əl vurmaq olmaz!” qadağası da yoxdur. Qeyd edək ki, muzeydə eşitmə qabiliyyəti zəif olan ziyanətçilər üçün surdo-

tərcümə ilə virtual ekspozisiya da təqdim olunur.

Rusiya Dövlət Ermitajında baş tutan “Görünməyən incəsənət. İmkan sərhədlərini genişləndirərək” adlı inklüziv sərgi bu istiqamətdə aparılan işlərin davamında gerçəkləşən çox mühüm layihələrdəndir. Azərbaycan Milli Xalça Muzeyi ilə Dövlət Ermitajının ortaq inklüziv layihəsi olan sərgidə görmə qabiliyyəti zəif olan və tamamilə görmədən məhrum insanlar üçün dünyanın ilk xalça örnəyi sayılan və hazırda Ermitajda nümayiş olunan Pazırıq xalçasından və eyni adlı kurqandan təpılmış keçə xalça nümunəsindən seçilmiş fraqmentlər taktıl üsulla nümayış olundu. Sərginin açılış mərasimində çıxış edən hər iki muzeyin direktorları haqlı olaraq söylədilər ki, görmə məhdudiyyətli insanlara minnətdar olma-hıq ki, onların sayəsində muzey əşyalarına hər kəsin toxunması mümkün olacaqdır.

Azərbaycan Milli Xalça Muzeyinin Ənənəvi texnologiya şöbəsində toxunan Pazırıq xalçası fraqmentləri və eyni zamanda muzeyin xovlu və xovsuz xalça ekspozisiyasını əhatə edən taktıl nümunələr son illərdə reallaşan köhnəlmış, yaddan çıxmış xalça sənəti texnologiyalarının dirçəldilməsi sayəsində ərsəyə gəlib. Bu nümunələrdə həm xovlu, həm də xovsuz sənət texnikaları birləşərək hamar və relyefli forma əmələ götürirlər və ona toxunan fiziki məhdudiyyətli ziyanətçilər hər iki texnikanı eyni anda hiss edirlər. Şöbənin əməkdaşları nəinki qədim texnikaları dirçəldir, həmçinin, onların davamlı olaraq tətbiqi, gənc nəslə öyrədilməsi üçün səylə çalışırlar.

Yubiley ilini qeyd edən Azərbaycan Milli Xalça Muzeyi bu gün mədəniyyətimizin ayrılmaz hissəsi olmaqla onun ən zəngin sərvətlərindən olan xalça və digər xalq sənətlərini gələcək nəsillərə daşıyır. Nəzərdə tutulan çoxsaylı layihələr dəyərli milli irsimizin mühafizə edilməsi, kolleksiyasının zənginləşdirilməsi və xalça sənətinin dünyadakı nüfuzlu yerini daima qorunması istiqamətində mühüm rol oynaya-caqdır.

**"Qobustan"ın rəngli səhifələrində bu sayımızda haqlarında məqalələr  
yer almış rəssamların - Amadeo Modilyani, Əkbər Behkəlam,  
İbrahim Safi və İbrahim Əhrarının rəsmlərini oxuculara təqdim edirik.**

May/2022



**Modilyani və Janna**


Yay/2022

---



Modilyani. Kristina

May/2022




Modilyani. Luniya Çexovskaya



Modigliani. Janna


*May/2022*



**Əkbər Behkəlam. Adsız**

*Yay/2022*

---




May/2022



İbrahim Safi. İstanbul

Yay/2022



May/2022



Əkbər Behkəlam. Kabus

Yay/2022

---



Modilyani. Violonçel ifaçısı


May/2022




Modigliani. Peyzaj

Yay/2022

---



# RUH MÜHƏNDİSLİYİ



Kitab çapı olmayan vaxtlarda sənətkarlar əsərini yazıb bitirəndən sonra, onu xətt ustadı dəbibrə (yazana) təhvil verədilər ki, üzünü çıxarsın. Şeyx Həkim Nizami Gəncəvi ilk dastanı “Məxzən ul-əsrar” əsərini sübh açılan vaxt bitirdiyi an əlyazmasının surətini çıxaranı arayıb:

**Səbbəhəkullah səbah, ey dəbir,  
Çun qələm əz dəst şodəm, dəst gir.**

Tərcüməsi:  
**Sənin sabahını Allah xeyirli eləsin, ey yazar!  
Əlimdən qələmi mən qoymadım, sən götür.**

Xəttatlıq cismani alətlərlə meydana gətirilmiş ruhani həndəsədir. Xətt sənəti ruhani mühəndisliyin xarüqəsidir - deyirlər. İncəsənətin bütün növləri ruhani sferaya aiddir. Adı istifadə tələbatını yüksək səviyyədə ödəməkdən başqa, minilliklər boyu, hər bir möişət predmetini ustalarımız, həm də əvəzsiz incəsənət əsəri kimi yaratmağa vərdiş ediblər. Beşikdən məzar daşlarınıadək üzərində naxışlar süslənən hər bir əşyanı əcdadlarımız gözəl görmək istəyib. Cəllə Cəlalübü Allah Təalanın yaratdığı gözəl dünyamızı daha da gözəlləşdirmək istəyindəndir ki, dulusçu, xalçaçı, memar, musiqiçi, mətbəxçi, dərzi, gülçü, bağçı...



bir sözlə, hər kəs öz sahəsində təkrarsız gözəlliklər yaradıb.

Minilliklər boyu toplanan ruhi-mədəni sərvətimizi kamil ustalarımız yaradıcılığın müccərrədləşdirib konkretləşdirmə mexanizminə uyğun təkmilləşdirərək çeşidli ornamentlər xəzinəsi meydana gətirib. İnsan həyatının istənilən temporitmənə müvafiq sevindirən, düşündürən, kədərləndirən, ümid verən; bir sözlə, sözsüz təlqin diliylə danışan el miraslarımız məişətimizin, həyatımızın hər bir anında öz funksiyalarını yerinə yetiriblər. Ustalar böyük həvəslə işlərkən özlərini ən pozitiv hissələrə kökləyirdi ki, yaratdığı işinə müsbət enerjisindən hopdursun, daha gözəl, cəlbedici alınsın, alıcısına fərəh və rifah gətirsin. Bu keyfiyyətləri unutduğumuzda görə, əntiq əşya sövdəgərləri asarı-ətiqəmizi dəyər-dəyməzinə alıb dünya muzeylərinə baha qiyamətə, həm də, əsasən özgə xalqların əsəri kimi satıblar...

Xətt sənəti bizim üçün xüssusi əhəmiyyət kəsb edir, axı xəttat adı hərfləri yox, Allahın sözü olan Qurani Kərimin mətnindəki hərfləri yazır. Endirlən ilk ayədə “Allahın adıyla qələmlə yazılan sözləri oxu” -nidası gəlib.

58 Əl-Mücadilə surəsi 21-22-ci, 59 Əl-Həşr surəsi 3-cü

ayədə “Allah yazdı” ifadəsinin Müqəddəs Kitabımızda yer alması xətt sənətinin müqəddəsləşdirdi. Ənənəvi bilgiyə görə, Ayın 28 mənzilinə müvafiq gələn dünyada ilk əlifbadakı 28 hərfi İdris Peyğəmbər icad edib. Xətt sənəti peyğəmbərlərlə də şərəflənib. Peyğəmbərlərdən Lut İbrahimin, Yəhya İbn Zəkəriyyə İsanın, Yusif Peyğəmbər isə Misir əzizi Putifarın katibləri olub. Şərəfli sənətlə məşğul olduqlarına görə, heç bir xəttat dəstəmaz almadan işləmir.

Əbu Reyhan Biruni “Hindistan” əsərində yazırkı ki, hindlilərdə, yunanlar kimi dəri üzərində yazı yazmaq ənənəsi yoxdu. Sokratdan soruşulunda, “niyə kitab yazmağı tərgitmisən?” - cavab verib ki, “mən bilikləri canlı insan ürəyindən ölü qoyun dərisinə köçürə bilmərəm”. Yunan dilindəki “taumar” - yazılmış kağızın lülə kimi bükülməsi, əslində dilimizdəki “tumarlamaq” feilindən yaranan isimdir, axı o lüləni oxumaq üçün açanda mütləq tumarlayıb hamarlayırlar.

Bibliyanın (Biblos) adı Papirus sözündəndir. Qamışvari ot bitkisindən Misirdə ondan yelkən, möhkəm, qalın ip, kahinlər üçün ayaqqabı düzəldirdilər. Köklərini pörtüb içliyini yeyirdilər. Qurani Kərimdə 6 Əl-Ənam surəsinin 91-ci ayəsindəki “qəratise” sözü qədim Misir ərəbcəsindəki “papyrus”dandır. Tövratın ikinci kitabı, XI bəbinin 20-ci sətrində “Allah kəlamını yaz!” - əmri var.

İncəsənət qaynağının din olması çoxdan sübut olunmuş həqiqətdir. Odur ki, hər hansı dini ayının icrasında vasitə olan bir sənət əsəri sonradan, müstəqilləşib incəsənətin sahəsinə çevrilir. Müğam, xalça, rəqs, ikona, simfonik əsərlər bu qəbildəndir. İndi müğam konsertlərində heç kəs dini mətnlər oxumur. Xalçalar üzərindəki qədim naxışlardan bir qismının şər qüvvələri qovmaq üçün toxunduğu az adam bilir. Rəqslerin spriklik qaynaqlı olmasını mütəxəssislər yaxşı öyrə-

nib. İkona və freskalardan tabloyadək keçən rəngkarlıq sənətinin mövzuları sonradan ruhaniyyatdan məişət müstəvisinə endi. XVII yüzilliğin sonlarından kilsə musiqisi olan bəstələr simfonik əsərlərə çevrildi. Xəttatlıq sənəti də bu qəbildəndir.

Azərbaycanda xətt sənətinin tarixi, təəssüf olsun ki, mükəmməl öyrənilməyib. Ayrı-ayrı sənətkarlara həsr olunmuş məqalələr bu problemi tam həll etmir. Masonların təhrikiylə XIX yüzilikdə başlamış müsəlman xalqların əlifbasını latınlaşdırmaq istəyi XX yüzillikdə Türkiyə Cümhuriyyəti və SSRİ-də baş tutdu. Ölkəmizdə üç dəfə (1926, 1938/1940, 1992) keçirilən əlifba islahatı bablarla mənəvi əlaqəni qırmağa hesablanmışdı.

Ərəb əlifbası ərəb və fars dillərinin tədrisi istisna olunmaqla ümumtəhsildən kənarda qalsada, estetik gözəllik baxımından incəsənət əsəri kimi xətt sənətində yaşamaqdadır, çağdaş xəttatlarımız var və onların əsərləri babalarımızın sənətkarlıq xüsusiyyətlərilə müqayisədə heç də geri qalmır.

Bu söhbətləri tanıtmaq istədiyim ustad xəttatla vaxtaşırı edirik. Məşhur çağdaşımızı hələ yeniyetməliyimdən tanıyıram. 1956-cı ildə Bakıda dünyaya gəlib boy-a-başa çatan Yavər Şahsuvar oğlu Əsədovun əсли Cabrayıl bölgəsinin Maralyan kəndindəki ağır seyidlərindəndir. Ədəbiyyat tərriximizdə tanınmış böyük sənətkarlardan olan Aşıq Pəri onun ulu nənəsidir. Oğlunun adını yuxusunda Səmayə xalaya uşaq doğulmamışdan qabaq ulu bir nurani ağsaqqal demişdi...


Sovet dövrünün ateizm mühitində tərbiyəalsaq da, bizi babalarımızın mənəvi irsi azalmayan cazibəsilə özünə çəkirdi. Mən söz sənətini, Yavər təsviri sənət sahələrini öyrənirdi. Şagirdlik, tələbəlik illərindən möhkəmlənən dostluğumuz uzunömürlü oldu. Düşünürəm ki, Allah-Təala

adama istedad vergisi bəxş edibsə, onu hansı istiqamətə yönəltsə, mütləq uğur qazanacaq.

Yavər Əzim Əzimzadə adına Rəssamlıq Texnikumunda Rəngkarlıq fakültəsini bitirəndən sonra, da-hi sənətkarımız Mikayıl Abdullayevdən də rəngkarlığın sirlərini İncəsənət İnstitutunda öyrəndi. Rəngkarlıq işlərilə çoxsaylı sərgilərdə göründü. Kitab qrafikası ilə məşğul oldu, illüstrasiyaları çoxsaylı kitabları bəzədi. Miniatür sənətinin yeni örnəklərini yaratdı. Karikatura, şarj, manqa sənətilə maraqlandı, bu sahədə qələm sınadı, ölkəmizin sərhədlərindən kənarlarda da istedadlı sənətkar kimi tanındı.

Azərbaycan Demokratik Cümhuriyyətindən müvəqqəti alınan bolşevik hökuməti 72 ildən sonra çökdü. Müstəqilliyimiz bərpa olundu. Yavərin çalışdığı əzəmətli "Komunist" qəzeti əvvəlcə adını dəyişdi, sonra tamamilə durdu. Dövlət gerbimizin bərpası işini ona tapşırınlar yanılmadı. İndi qürurlandığımız bu gerb Yavər fırçasının siğalını görüb.

O vaxtlarda Yavər ərəb



əlifbasını öyrənmək istəyini mənə bildirdi. Hər gün görüşdük, yorulmadan məşq etdiyi üçün bir həftəyə hərfləri tamam-kamal öyrənməklə bərabər, gözəl yazmağı da bacardı. Burada genetik yaddaşın oyanıb aktivəşməsini görməmək mümkün deyil. Əcnəbi ölkələrdə yaşayan soydaşlarımıza ünvanlanan ərəb əlifbasıyla Bakıda dərc edilən mətbuatda və kitablarda onun gözəl xətti göründü.

Yavər xəttatlıq sənətilə ciddi məşğul olmağa başladı. İkiillik ərəb dili kursunu bitirdi. Bir xəttatlıq əsərinə görə İraqdan ona hökumət təltifi kimi ancaq hökmədar ailəsi üçün az sayda İsveçrədə xüsusi hazırlanmış qızıl qol saatı göndərdilər... Sonra İraqa müxalif olan yerdən bir nadirüstü, qonaq kimi geldi və... saatı oğurlayıb yoxa çıxdı. Özünü rəssam kimi təqdim edən oğru yaşıdırı böyük mehmanpərvərliklə evində qonaqlayan sənətkarın səhərisi gün saatı yerində tapmayanda hansı hissələr yaşadığını təsvir etmək istəməzdəm. Pak sadəlövhələyün müqabilində məkri, ənənəyə sədaqət qarşılığında xəyanəti görən sənətkar bu ağrını indiyəcən unuda bilmir, axı çalınmış mükafat qızıldan olduğuna görə deyil, sənətə verilən yüksək qiymət kimi ona çox əzizdir.

Xətt sənətində “Əqlami - sittə” deyilən əsas altı növ var: ucu 2 mm olan qələmlə yazılın Süls, Tövqi, Mühəqqəq, ucu 1 mm olan qələmlə işlənən Reyhani, Nəsx, Riqə xətləri. Xəttatlıq müsabiqələrinə ancaq bu xətlərin hamisində gözəl yazmağı bacaranları cəlb edirlər. Yavər, Orta yüzilliklərin rəsmi dövlət dəftərxalarında işlənən Təliq və Divani xətlərini, daha sonra yaranmış Nəstəliq və Şikəstə xətlərini də gözəl yazmağı bacarırlı.

Yavər İrandakı xəttatlıq müsabiqələrində vaxtaşırı iştirak edib birinci oldu. Onun xəttilə zövqlə yazılmış sənət əsərləri sərgi salonlarında nümayiş etdirildi, kitab səhifələrinə düşdü, em-

blemlərə çevrilib yayıldı.

Rəssam olduğundandır ki, art-kalliqrafiyada (yazı ilə rəsmçəkmə) da böyük uğurları oldu. Məndən fərqli olaraq Yavər çox səliqəlidir. İşlədiyi masanın üstünə qoyduğu qələmdanda müxtəlif ölçülü fırçalar, yumşaq qrafitli kardaşlar, qarğı, qamış, taxta və qaz lələyindən olan qələmlər, iti qələmtəraş, pozan, içində baramadan lika olan hoqqa-mürəkkəbəqbəbi, qayçı, yazılımağa hazır ağ kağız topası, elektrik lampası ilə işləyən özünün düzəltdiyi surətköçürmə cihazı həmişə onu intizarla gözləyir, bir vaxtlar o, Memarlıq və İnşaat universitetində işləyib, indi Bakı Dövlət Universitetində çalışır. Xətt sənətini tələbələrinə sevə-sevə öyrədir. Öz uşaqlarının hamısı rəssamlığı, xəttatlığı yüksək səviyyədə bacarırlı. Sənətinin Məcnunudur. Hər gün çalışır, yeni-yeni eksperimentlər etməklə xətt sənəti körfeylərinin sırlarını açmağa cəhdələr edir. Son axarlışları Makuli adlı yazı növü ilə bağlıdır, bu sahədə daha çox məşğul olub. “Makuli” sözü qala kimi siğınacaq, sərt yer anlamındadır. Kufi xəttilə böyük bənzərlikləri olan, dik, kəskin köşəli, həndəsi görünüşlü bir yazı növüdür. İslamiyyətdən önce də vardi. Şahmat taxtasına bənzədiyi üçün makulinin başqa bir adı “Xətti-Şətrənci”dir, memarlıqda geniş istifadə olunub, İncə və Cəli növləri var. İndi hamının unutduğu bu xətt növünü özünün çalışmalarını ilə təzə nəfəs verdikcə, uşaq kimi sevinir, fərəhini bölmək üçün dostlarına telefon açır. Bir gün Yavər mənə zəng vurub dedi:

- Əzizim Firudin Qurbansoy, tapdığım təzə üsulla, Makuli-Kufi xəttilə adımı yazacağam.

- Sən mənim imzamı çək, mən də haqqında görüm bir, nə yazıram.

Yavər sözünün üstündə durub, dediyini elədi. Mənsə hələ indiyəcən onun haqqında yazıya həradan və necə başlamağı tapa bilmirəm...

# MÜHARİBƏ... VƏ SƏNƏT!



May/2022

Tarix boyu həm fəlsəfədə, həm də sosiologiyada müharibə aparıcı mövzulardan biri olub. İnsan təbiətin bir parçası olmaqla bərabər, həm də ictimai varlıqdır. Onun öz dəyər normaları, prinsipləri, hadisələrə baxışları var. İnsan nə qədər inkişaf etsə də, yeni texnologiyalar yaratса da, ibtidai instinctlərindən xilas olmaqdə çətinlik çəkir. Daima daha yaxşısını istəyir. Daha, da-ha və daha... Müharibə haqqında onlarla roman, hekayə və şeir yazılıb ki, bunların da mütləq əksəriyyəti ona - müharibəyə, insan ölümünə, dağıntıllara, müharibə sonrası psixoloji sarsıntıllara qarşıdır. Ancaq müxtəlif

mövqelərdə olan müəlliflər də az deyil. Məsələn, görkəmli rus yazıçısı F.Dostoyevski bir müsahibəsində müharibə haqqında burları deyir:

“Elm və incəsənət həmişə müharibədən sonrakı ilk mərhələdə inkişaf edir. Müharibə onları yeniləyir, təravətləndirir, təkan verir. Uzunmüddətli sülh zamanı elm də süquta uğrayır. Elmle məşgul olmaq özünü qurban verməyi tələb edir. Amma gəlin düşünək, neçə alim dünyanın qanayan yarası öündə davam götirə bilir? O da parlamaq, diqqəti cəlb etmək istəyir. Siz necə düşünürsünüz, həqiqi əməksevərlər çoxmu qalıb? Şöhrət isteyirlər. Buna görə də elmdə şarlatanlıq, effekt arxasında qaçma, hər şeydən öncə isə faydalana-maq əsas yer tutur, çünki alim də zəngin olmaq istəyir. İncəsənətdə də eyni haldır: effekt arxasında qaçmaq. Sadə, aydın, sağlam ideyalar artıq dəbdə olmur. Az-maz ölçü hissi, harmoniya qalır. Hisslərdə və ehtiraslarda isə sanki əyintilər yaranır. Əgər dünyada müharibə olmasaydı, incəsənət çürüyərdi. İncəsənətdəki bütün gözəl ideyalar müharibə, mübarizə tərəfindən yaranıb”.

Tarix boyu müharibə vaxtı və sonra incəsənətin bütün sahələrində müharibə ilə əlaqədar nümunələr yaranır ki, bu da bir müddət sonra həmin xalqın mədəniyyətinin bir hissəsinə çevirilir. Müharibələr sənətə təsir elədiyi kimi, sənət də insanlara təsir eləyir, onları daima diri, canlı saxlayır.

XX əsr 2 Dünya müharibəsi gördü. Milyonlarla insan qətl edildi, şikəst qaldı. Bütün dünya, bütün insanlıq, böyük bir nəsil müharibə travması ilə yaşadı. Təkcə ədəbiyyatda deyil, bütün dünyada “itirilmiş nəsil”

yarandı. Kimi doğmasını itirdi, kimi özünü, kimi ruhunu, kimi də vicdanını, mərhəmətini. Mührəribə hər insana bir cür yara vurdu. Bütün sənət sahələrində - ədəbiyyatda, kinoda, musiqidə, rəssamlıqda müharibənin dərin izlərini görmək mümkündür. Remarkın romanları müharibənin, müharibə insanının sarsıntılarını, yaralarını, psixologiyasını zərgər dəqiqliyi ilə göstərir bütün dünyaya. Eyni zamanda Roberto Beninyinin "Həyat gözəldir", Stiven Spilberqin "Şindlerin siyahısı", Roman Polanskinin "Pianoçu" filmləri insanlığı müharibə etməməyə, daha sivil, daha mədəni, sülh içində yaşamağa çağırır.

Musiqi tarix boyu insanlarla iç-içə olub, onların daxili dünyalarının əsas ifadə vasitəsi olub. Məsələn, götürək qaval daşını. Hələ ən qədim insanlar daşlara vura-vura bir-birləri ilə rabitə qurublar, xəbər ötürüblər, siqnal veriblər. Zamanla insan inkişaf etdikcə onun ifadə imkanları da genişlənib. Bura təbii ki, musiqi də daxildir. Tarixi inkişaf prosesi ilə daha da inkişaf eləyən musiqi Renessansla zirvəyə çıxb. İtaliyada başlayan Renessans zamanla bütün dünyaya yayılıb və dünya incəsənətinə yön verib.

Barokko dövrünün böyük ingilis bəstəkarı Henri Purcellin "Kral Artur" operası dövrün ən məşhur sənət incilərindəndir. Kral Artur V əsrin sonu - VI əsrin əvvəllərində sakson işgalçılara qarşı vuruşan əfsanəvi britaniyalı sərkərdədir. Onun haqqında sənətin müxtəlif sahələrində yüzlərlə nümunə var ki, bunlardan biri də haqqında danışdığınıza operadır. Operanın librettosu görkəmli ingilis şairi Con Drayden tərəfindən 1684-cü ildə Stüart monarxiyasının varisi I Çarlzın Yenidən-qurmasının 25-ci ildönümü münasibətilə yazılib.

Monteverdinin "Tankrida və Klorında döyüşü" əsəri də bu mövzunun əsas nümunələrindədir. Əsərin librettosunu böyük italyan şairi Torvato Tassonun "Yeruşəlimin qurtuluşu" epik şeiri təşkil edir. Şeir 1581-ci ildə yazılmışdır. 1099-cu ildə birinci səlib yürüşü ərefəsində fransız cəngavəri Bulonlu Qotfridinin Yeruşəlimi mühəsirəyə alması haqqındadır. Həmin dövrdə

Osmanlı imperiyası Şərqi Avropaya doğru irəliləyirdi və bu şeir həmin dövrdə Avropada böyük əks-səda doğurmuşdu.

Böyük italyan bəstəkarı Cüzeppé Verdinin "Aida" 4 pərdəli operası qədim Misirdəki iqtidar mübarizələri haqqındadır. Əsər 1871-ci ildə Qahirədə səhnələşdirilib.

Mührəribə təkcə ölkələr, insanlar arasında olmur. İnsanın özü, daxili aləmi, tanrıları, şeytanları ilə mübarizəsi, müharibəsi də var. Bu baxımdan dahi Hötenin dünya ədəbiyyatının şah əsərlərindən olan "Faust"unu xatırlamasaq, olmaz. Əsərə musiqidə, kinoda, teatrda və rəssamlıqda dəfələrlə müraciət olunub. Bunlardan biri də görkəmli fransız bəstəkarı Şarl Qunonun "Faust" operasıdır. Ələcsiz Faust şeytana səslənir. Mefistofel ona görünür. Bir neçə həmlədən sonra şeytan Faustu yoldan çıxardır. Əsər almanın əfsanəsi əsasında yazılıb. Opera 1859-cu ildə Parisdə səhnəyə qoyulub.

Görkəmli italyan bəstəkarı Cakomo Puççinin dünya musiqisinin nadir incilərindən olan "Toska" operası Napoleon müharibələrinə həsr olunub.

Böyük rus bəstəkarı Pyotr Çaykovskinin "1812" uvertürası fransız hücumunun məğlubiyyətindən və Napoleonun böyük ordusunun geri çəkilməsindən bəhs edir. Əsərin premyerası 1880-ci ildə Moskvada Xilaskar Isa kafedralında baş tutub.

Dahi Lüdvik van Bethovenin "Vellington qələbəsi" əsəri 1813-cü ildə baş tutmuş Vitoriya döyüşünə həsr olunub. Həmin döyüşdə Vellington markisi Cozef Bonaparta qalib gəlmişdi. Əsər "Döyüş simfoniyası", "Vitoriya döyüşü" adları ilə də tanınır.

Şopen daima xalqı, milleti ilə yaşayan bir bəstəkar idi. "Polonezlər" də bunu açıq-aşkar duymaq mümkündür. Xüsusən də döyüş ruhunda yazılmış polonezdə. Əsər 1838-ci ildə bəstələnib; milli etiraz duyğusu ilə yazılan və polyak ruhunu əks etdirən bu əsər dünya musiqisində öz layiqli yerini alıb. Eyni zamanda 1939-cu ildə alman işğalı vaxtı Polşa radiolarında ən çox sösləndirilən əsər idi.



Şostakoviçin “VII simfoniya”sında alman faşistlərinin Leninqrada hücumundan bəhs olunur. Simfoniya “Leninqrad simfoniyası” adı ilə məşhurdur. Şostakoviç mühəribəyə getmək istəsə də, gözlərindəki problemlə görə gedə bilməmiş, əvəzində belə bir musiqi incisi ilə qəhrəman xalqının şərəf yolunu işıqlandırmağı bacarmışdı. Əsər mühasirədən əvvəl Leninqradda yazılmaga başlanır. İlk premyerası Samarada baş tutur və əsəri “Bolşoy Teatr”ın orkestri ifa edir. Bundan sonra əsər dünyadan hər yanına yayılır və musiqi tarixinin ən möhtəşəm nümunələrindən birinə çevirilir.

Tarix boyu xalqların boyunduruğu etirazı nəticəsinde müxtəlif mahnilar yaranıb ki, bu mahnilar da za-

manla xalqların yaddaşına həkk olunub. Bunlardan biri, hətta birincisi heç şübhəsiz ki, “Bella çao”dur. “Bella çao” italyan protest mahnıdır. Mahnının müəllifi bilinmir. Orijinalı “Alla mattina appena alzata” adlı xalq mahnıdır. Mahnı xüsusilə İkinci Dünya mühəribəsində çox məşhur olmuşdu. “Bella çao” bu vaxta qədər əfsanəvi Müslüm Maqomayev də daxil olmaqla yüzə yaxın müğənni tərəfindən ifa edilib. Bunların arasında İv Montan, Cavanno Daffini, Qrup Yorum və s. kimi solo və qrup versiyaları var.

Kubalı bəstəkar və müğənni Karlos Pueblanının 1965-ci ildə yazdığı “Hasta siempre” mahnısı bu gün dillər əzbərinə çevrilib. Mahnı məşhur inqilabçı Çe Ge-

varanın Konqoya səfəri zamanı silahdaşı Fidel Castro ya məktubuna cavab olaraq yazılıb. Mahnının yüzlərlə ifaçısı olsa da, fransız müğənni Natali Kardonun ifası əsərin ən məşhur versiyasıdır. Bundan başqa, mahnını Oskar Çavez, Robert Vayt, Yan Qarbarek, Wolf Birman, Mohsen Namcu kimi məşhur ifaçılar öz repertuarına daxil ediblər.

Bələ məqamlarda sənət öz gücünü göstərir. Xalq mahnılarında duyulan o ağrı-acı, iztirab, xiffət, qurbət həsrəti xalqların, milletlərin birləşdiyi nöqtədir. İnsan həm də ağrısı, məşəqqətəti, gördüyü zülmlərlə insandır. Eyni cür ağrıyrı canımız... Eyni cür sizildiyir ruhumuz. Dünyanın hər tərəfindən yayılan, insan talelərinin çərpelənginə çevrilən bu nəgmələrlə biz uzaqdan-uzağşa qucaqlaşırıq, gülümsəyirik gözlerimiz yaşlı. İnsan olduğumuzu hiss eləyirik. Bu acıları yaşayan, zülm edilən, əziyyət görən bizlərik.

Bu tip mahnıların çoxunun müəllifi bilinmir. Ola bilər ki, onları kimsə bəstələyib, kimsə sözlərini yazıb, ancaq zamanla bu nəgmələr xalqlaşır, dünyalaşır. Məsələn, "Ay Karmela!" mahnısı. Mahnı İspaniyada vətəndaş müharibəsi dövründə yazılıb. Əsasən, 1937-ci ildə müharibənin sonuna 2 il qalmış məşhurlaşıb. Mahnı faşist ordusuna qarşı mübarizənin simvollarından bildirir.

#### **Mən sənin qəhrəman kişiñəm**

**Qarşımızdakılar güclüdülər**

**Və silahları var**

**Bizdə isə ürək və sevgi var**

**Qazanacağıq, Karmela.**

Qardaş Türkiyənin Çanaqqala müharibəsi ilə bağlı türküler artıq xalqın mənəvi yaddaşına həkk olunub. Onlardan ən məşhuru heç şübhəsiz ki, "Çanakkale türkü"dür. Türkünün həkayəsi də çox maraqlıdır. Belə ki, türkü bir məktubla bağlıdır. Bu məktub barədə Emrullah Nutkunun "Çanaqqala şanlı tarixinə baxış" adlı kitabında söz açılır. Məktubun sahibi də Emrullah Nutkunun qardaşı Seyfullah Nutkudur. 1903-cü ildə doğulan Seyfullah Nutku müharibədən əvvəlki dövrə "Ça-

naqqala sultanisi" adlı bir liseydə 1-ci sinif şagirdi idi. Məktubun üzərində "29 sentyabr 1914" yazılıb və Seyfullah məktubda anası ilə danışır:

#### **"Əziz anam.**

İki illik məşəqqətli qurbət həyatı nəhayət ki, bitir. Sənə və ailəmə qovuşacağım üçün sevinirəm. Məktəbimizi əlimizdən alırlar, deyirlər ki, xəstəxana olacaq. Bizi də İstanbulda məktəblərə bölgüsdürəcəklər. Müəllimlərimizin çoxu da hərbi xidmətə yollanır. Yu-xarı siniflər də könüllü yazılırlar. Bu gün türk dili müəllimimiz sinifə gəldi, ancaq çox dayanmadı. Bizimlə sağollaşdı. Bizə dedi ki, vaxtı gələndə cəbhədəki xidmət məktəbdəki xidmətdən daha müqəddəsdir. Neçə gündür ki, Çanaqqala küçələrində əsgərlər keçir. "Çanaqqala içinde aynalı çarşı, Ana, mən gedirəm düşmənə qarşı" mahnısını oxuyurlar. At üstündə zabitlər, top arabalari, məkkarə və dəvə karvanları küçəmizi doldurdu. Müharibə olacaq. İngilis və fransız hərbi donanmaları boğazın kənarında dolaşır. Buraların bombardman ediləcəyini deyirlər. Bu bombardmanı görmək istərdim, ancaq tezliklə Çanaqqalanı tərk edəcəyik, ancaq mən sizə qovuşacağam. Əziz atamin və sizin əllərinizdən öpürəm, qardaşlarımı da salam deyirəm.

#### **Oğlunuz Seyfullah"**

Müharibələr bax belə ağrı-acılarla, iztirablarla doludur. Hər gülə səsi insanı diksindirir, məhv eləyir. Müharibədən sonra da bu travma əbədi olaraq insanın qəlbini və ruhunu rahat buraxmir. Yuxularından qan-tər içində ayılsan. Vyetnam müharibəsi haqqında yüzlərlə film çəkilib. Bunların bir çoxu müharibədən sonrakı dövrə hərbçilərin travmaları barəsindədir. Bunun ən gözəl nümunəsi isə heç şübhəsiz ki, görkəmli rejissor Maykl Skorzenenin "Taksi sürücüsü" filmidir. Robert de Nironun baş rolunda olduğu bu filmdə Vyetnam qazisinin travmalarından bəhs olunur.

Azərbaycan xalqı tarix boyu yadelli işgalinə məruz qalmış, ancaq heç vaxt təslim olmamış, həmişə zülmə və ədalətsizliyə qarşı mübarizə aparmışdı. Bugünkü



müstəqilliyimiz də iradə və cəsarətimizin, şərəf və ləyaqətimizin ən böyük, ən şanlı abidəsidir.

Azərbaycan musiqisində müharibə mövzusu qırımızı xətt kimi keçir. Hələ dahi Üzeyir Hacıbəyli İkinci Dünya müharibəsi illərində yazdığı əsərlərlə bu mövzunun yolunu gələcək bəstəkarlarımıza üçün də aydınlatmışdı. Bu gün biz o marşları, nəğmələri dinlədikcə o dövrün hiss və həyəcanlarını daha dərindən duyuruq. Böyük bəstəkar bütün həmkarlarını vətəni bu dar gündə tek qoymamağa, öz əsərlərində xalqın mübarizə əzmini işıqlandırmağa səsləyirdi. Bu dövrdə Üzeyir bəyin Səməd Vurğunla əməkdaşlığı xüsusilə diqqətçəkicidir. Bu müstərək fəaliyyətin nəticəsində Azərbaycan musiqi tarixinə “Zəfər himni”, “Döyüşçülər mar-

şı”, “Şəfqət bacısı” və “Vətən orduşu” kimi musiqi inciləri əbədi həkk olunub. Süleyman Rüstəmin sözlərinə yazdığı “Yaxşı yol” və Aşıq Mirzə Bayramovun sözlərinə yazdığı “Ananın oğluna nəsihəti” mahnıları da bu dövrün musiqi xəzinəsinin bir parçasıdır. Eyni zamanda Üzeyir bəy bu qan-qadəlili illərdə “Vətən və cəbhə” kantatasını yazaraq xalqına böyük töhfə verib. Bəyim Dadaşova “Üzeyir Hacıbəylinin yaradıcılığı müharibə illərində” məqaləsində yazar:

“Şəfqət bacısı” mahnısının yaranma tarixi çox məraqlıdır. Müharibə başlandıqdan sonra Azərbaycan Dövlət Konservatoriyasının binası hospitala çevrildi. Belə bir vaxtda döyüşlərdə yaralanan əsgərləri bu hospitala götürirdilər. Üzeyir bəy də vaxtaşırı oraya gedə-

rək yaralılarla görüşürdü. Görüş zamanı çiynindən və ayağından ağır yara almış Əsgərov soyadlı baş leytenant azərbaycanlı tibb bacısının şücaetindən söhbət açdı. O, sağ qaldığı üçün 19 yaşılı şəfqət bacısına borclu olduğunu bildirdi. Hospitaldakı görüşdən qayıdan Üzeyir Hacıbəyli o söhbətdən çox mütəəssir olmuş, “Şəfqət bacısı” adlı mahni yazmaq haqqında düşünməyə başlamışdı. Bəstəkar Səməd Vurğundan mahni üçün sözləri yazmağı xahiş edir. Şair səhəri gün hazır mətnlə bəstəkarın yanına gelir. İki gün sonra isə məşhur “Şəfqət bacısı” mahnisini hazır olaraq ön cəbhəyə göndərilir”.

Üzeyir bəy “Vətən müharibəsi illərində Sovet Azərbaycanının musiqisi” məcmuəsinin müqəddiməsində yazar:

“Xalq orkestri üçün yazılmış əsərlər içərisində hərbi musiqinin yeni forması olan “Cəngi”ni xüsusilə qeyd etmək lazımdır. Hələ əfsanəvi Koroğlunun dövründə milli çalğı aləti olan zurnanın əzəmətli səsi və təbillərin gurultusu əsgərlərdə mübariz ruh oyatmış, onları döyüş ığidiliklərinə və düşmənə qarşı qələbəyə çağırmışdır.

Müharibə “Cəngi” ilə yanaşı, “Qəhramani” və “Müxəmməsi” kimi əsərlərində meydana gəlməsinə səbəb olmuşdur. Bunlar aşiq üslubunda yazılmış mahnilər olub, Qızıl Ordunun gücünü və qüdrətini, sovet xalqının qəhrəmanlığını və mərdliyini tərənnüm edir”.

Bu mövzuda təbii ki, Üzeyir bəyin böyük istiqlal şairi, hərriyyət aşığı Əhməd Cavadın sözlərinə yazdığı “Çırpinirdi Qara dəniz” əsərinə də toxunmamaq olmaz. “Çırpinirdi Qara dəniz” şeiri 1919-cu ildə Əhməd Cavadın ikinci şeir kitabı olan “Dalğa”da dərc olunub. Şeir özü isə 1914-cü ildə Gəncədə yazılmışdı. Üzeyir bəy şeirə 1918-ci ildə musiqi bəstələmişdi. Üzeyir bəy bu mahnimini Nuru Paşanın komandanlığında Qafqaz İslam Ordusunun Azərbaycandakı qəhrəmanlıqlarına həsr edib:

**İncilər tök, gəl yoluna,  
Sırmalar səp sağ, soluna!  
Fırtınalar dursun yana,  
Salam Türkün bayraqına!..**

Üzeyir bəy yolunun ən layiqli davamçılarından Qara Qarayev də müharibə mövzusuna öz yaradıcılığı boyunca daima toxunub. Hətta Qarayevin ilk əsərlərindən birinin, ilk operasının adı da “Vətən”dir. Büyük bəstəkar bu operanı həmkarı Cövdət Haciyevlə birgə yazmışdı. Bəstəkarlar operanı Azərbaycanda Sovet həkimiyəti qurulmasının 25 illiyine və Büyük Vətən müharibəsinə həsr ediblər. Əsər “Koroğlu” operasının və rus klassik operalarının ənənələrinə əsaslanaraq bəstələnib. Qarayev, həmçinin, “İldirimli yollarla” balletində afrikalı qaradərili insanların azadlıq mübarizəsini kəskin boyalarla verməyi bacarmışdı. Baletin librettosu Y.Slonimskiyə məxsusdur. Balet P.Abraham-sın əsəri əsasında yazılb. Əsərin lirik musiqisi Abrahamsın bu sözleri ilə başlayır:

“Övladlar, bizim zəmanəmizin nəgməsini oxuyun. Nifrat, müharibə haqqında deyil, məhəbbət haqqında oxuyun”.

Qara Qarayev “I simfoniya”sını müharibənin ən qızığın vaxtında bəstələmişdi. Simfoniya xalqın əzminin, qəhrəmanlığının abidəsidir. Qarayev bu simfoniyasında Azərbaycan musiqisinin lad-intonasiya xüsusiyyətləri ilə Avropa polifonik üslubunu qovuşdurmuşdu. 5 hissəlik “II simfoniya” isə müharibə qurbanlarına həsr olunub. Qarayev dəst-xəttinin tam şəkildə eks olunduğu “III simfoniya”da isə əsas obraz xalqımızın mübarizə əzminin yeni, müasir mərhələsidir. Musiqişünas alim L.Karagiçeva “Qara Qarayev və folklor” məqaləsində yaziirdi:

“Üçüncü simfoniya”da seriya millilik və ənənəviliklə səsləşən bir sıra inteqrasiyalı amillərdən ibarətdir. Bunlar həm intonasiya, həm də kompozisiya-quruluş amilləridir. Artıq burada serianın “təmkinli” interval nəbzii ilə əlaqədar assosiasiya yaranır. Yüksəliş və enişlərin daimi və yumşaq qarşılıqlı kompensasiyası, kiçik və böyük interval addımlarının ardıcıl növbələşməsi Azərbaycan monodiyasının ümumi çizgiləridir”.

Musiqi mədəniyyətimizin sütunlarından olan böyük Fikrət Əmirov da yaradıcılığında müharibə və xalqın

qüdrəti və əzəməti mövzularına xüsusilə toxunub. Bundan əvvəl Əmirov mühəribə başlananda konservatoriyanın təhsilini yarımcıq qoyub ön cəbhəyə də yollanır, ancaq Voronejdə yaralanır və tərxis olunur. Əvvəlcə Gəncəyə gedir, ancaq həm təhsilini davam etdirmək istəyi, həm də içindəki coşub-dاشan musiqi eşqi onu Bakıya gotırır. Büyük bəstəkarın qəlbinin ən dərin qatlarında duyduğu mühəribə ağrı-acıları onun “Böyük Vətən Mühəribəsi qəhrəmanlarının xatirəsinə” adlı simfonik poemasında öz əksini tapır. Əmirov bu əsərini mühəribədə həlak olmuş musiqiçi dostu Məmməd İsrafilzadəyə ithaf etmişdir.

Fikrət Əmirovun “Azərbaycan” suitası, “Azərbaycan” kapriçiosu və “Azərbaycan qravürləri” kimi əsərləri onun doğma el-obasına bağlılığının əsas nümunələridir.

1975-ci ildə qələbənin 30 illiyi ərəfəsində o vaxtkı “Ədəbiyyat və incəsənət” qəzetində bəstəkar Əfrasiyab Bədəlbəyli musiqi cəbhəsindəki səfərbərliklə bağlı xatirələrini bölüşmüdü: “Mühəribə başlayandan az sonra Üzeyir Hacıbəyov bütün bəstəkarları yanına çağırıb dedi: “Hərə bir mahni yazmalıdır. Özü də qısa müddətə. Mahnilar üçün üç gün, irihəcmli əsərlər üçün uzaqbaşı bir həftə vaxt müəyyən olunur”.

“Gözləyərəm”, “Yürüş marşı”, “Bir addım da geri dönməməli”, “Gözlə məni”, “Vətən haqqında mahni”, “Cəbhəyə”, “Irəli”, “Yun corab” kimi nəğmələr də məhz həmin keşməkeşli dövrdə yaranıb. Səid Rüstəmovun “Cəbhəyə”, Süleyman Ələsgərovun “Gözlə məni” mahniları həmin dövrdə dillər əzbərinə çevrilmişdi.

Böyük Tofiq Quliyev 1941-ci ildə “Qızıl ordu” ansamblını yaradaraq ona rəhbərlik edib, 402-ci diviziya üçün vətənpərvərlik mahniları bəstələyib.

Gülcahan Məmmədli 2010-cu ilin 7 mayında “Mədəniyyət” jurnalında yazdığı “Barit qoxulu nəğmələrin sorağında” yazısında maraqlı məqamlara toxunur:

“Xalq artisti, görkəmli müğənni Sara Qədimova 1942-ci ildə Novorossiyskdə şahidi olduğu hadisəni il-

lər sonra danışanda da qəhərlənərdi: “Bir dəfə konsertdə “Yaxşı yol” mahnısını oxuyurdum. Birdən komandırın əmri eşidildi. Əsgərlər əmri eşidən kimi qalxdılar. Konsert meydanında heç kəs qalmadı. Biz musiqini kəsmədik. Mən səsimi bir qədər də ucaldıb, onların arxasında daha bərkdən oxumağa davam etdim. Mahnı ilə döyüşçülərimizə yaxşı yol, qəlebə dilədim. Əsgərlər gözdən itmişdilər. Amma mahnını axıracan oxudum. Mənə elə gəlirdi ki, cəbhəçilər səsimi eşidirlər”.

Hər xalqın taleyində ağrı-acılı günlər olub. Bizim ən ağırlı, ən siziltili yaramız Qarabağdır. Şanlı ordumuz sayəsində bu gün azad olunan torpaqlarımız az qala otuz il ərzində xalqımızın qanayan yarası oldu. Azərbaycan musiqisi bu yaraya bacardığı qədər məlhəm qoydu. Ən böyük töhfələrdən biri, bəlkə də birincisi heç şübhəsiz ki, görkəmli bəstəkar Cəvansır Quliyevin “Əsgər marşı”dır. “Fəryad” filminin də soundtreki olan bu möhtəşəm sənət incisi xalqımızın yaddaşına əbədi həkk olunub.

Şəmistan Əlizamanlıının “Cənab leytenant”, “Vətən əmanəti”, “İgid əsgər, möhkəm dayan”, “Qəlbin payızı” kimi mahnilar əsgərlərimizin, xalqımızın dilindən düşməyib.

Eldar Mansurov, Faiq Sütəddinov, Aygün Səməzdəzadə kimi bəstəkarlarımız vətənpərvərlik mövzusuna yaradıcılıqları boyunca dəfələrlə toxunublar. Öz əsərləri ilə xalqımızın mübarizə əzmini vəsf ediblər.

44 günlük Zəfər savaşımız da başlayan gündən sənət - sözün, musiqinin mübarizəsi ön cəbhədəki döyüşlərlə yanaşı, paralel irəliləyiirdi sanki. Bütün janrlarda yeni əsərlər gündəmi zəbt etmiş mühəribənin fon musiqisinə çevrilmişdi. Yazımıda həm dünya, həm də Azərbaycan musiqi sənətindən gətirdiyim adlar, nümunələr bir gerçəyi ifadə edir. Mühəribələr sənətin bütün növləri içərisində ən çox musiqinin mövzusudur bəlkə də. Həm də elə Dostoyevskinin tezisinə inansaq, bu gün tarixi qələbəmizdən sonra yazıb-yaratmaq mərhələmiz yetişib... Hələ yüz-yüz illər bu Şanlı qələbənin yeni-ye ni nəğmələrə çevriləcəyinə şübhə qalmır!

# FOTOQRAFIYANIN ŞƏHADƏTİ

(John Bergerin adına bağışlayıram...)



## Həqiqət axtarışı

Fotoqrafiyaya münasibət əvvəl-əvvəl heç də indiki ki mi sənət müstəvisində olmayıb. Foto daha çox faktı əyanılaşdırmaq, saxlamaq üçün bir vasite imiş.

İnsanlar orta əsrlərdə sanki yazının həqiqətindən yorulmuşdular. O əsrlərdən sonra yaranan fotoqrafiya donmuş anların şəhadəti idi.

Foto orta əsrlərin şəhadət gətirən canlı dəllillərini üstlədi. Bu o zamana qədər belə qaldı ki, insanlar fotolara müdaxilə etməyə - kəsib-doğramağa, düzüb-qoşmağa başlıdilar. İndi isə fotolara müdaxilə o qədər asanlaşmış ki, hətta günahkar adam əməlindən sonra ortaya çıxıb desə ki, filan şəkildəki adam mən deyiləm, ona insanlar daha artıq inanacaqlar, nəinki həqiqətə.

Fotoqrafiya ilə ömründə bir-birinin üzünü görməyən adamları həmyastiq etməyin, əlini siqaretə uzatmayanı narkoman kimi qələmə verməyin “iki vur iki” olduğu bir zamanda foto daha əvvəlki qüdrotdə həqiqət olmaq mis-siyasını itirib.

Məsələn, Çe Qevara ölümündən iki ay əvvəl “yoxa çıxılmış”, dünyanın gözü onunla bağlı xəbərin intizarında imiş, amma elə ki, onun vəfatı ilə bağlı məşhur “gözü açıq mərhum” fotosu yayılıb, o saat söz-söhbətlər səngi-yib. Bu foto məşhur inqilabçı haqqındaki dedi-qodulara son qoyub və onda çoxlarının ağlına da gəlməyib ki, onun ölümü ilə bağlı yayılan “fake news” - yalan, əsassız xəbər ola bilər.

Sonralar o şəklin qəsdən o formada çəkildiyi - onu Rembrantın “Nikolay Tulpun anatomiya dərsi” əsəri ilə müqayisə ediblər, yaxud Mantegnanın “Ölü İsa” rəsmi ilə də - məsələləri gündəmə gəlib. Amma bu yozumlar öz dövründə - o fotonun yayıldığı çaglarda ağıla gəlməyib, çünki fotoqrafiyanın həqiqətə şəhadət gətirməsi məsəlesi o çaglarda çoxlarında şübhə oytamırı.

Orta əsrlərdə həqiqəti daha çox şahidlər, dəlillər ortaya çıxarırdı. Andlar, kitaba əl basmalar hətta qanun çərçivəsində inandırıcı idi. Sonrakı dövrdə yaranan fotoqrafiya sənəti isə mənəvi şəhadəti vizual şahidliliklə əvəzlədi. Və bu fotoqrafiyanın indiki qədər inkişaf etmədiyi eyyamda bəşəriyyət üçün böyük əhəmiyyət kəsb edən məsələ idi. Fotoqraflar həqiqəti yayanlar kimi qəbul edilir, onların fəlsəfəsi ciddi önəm daşıyırı. Fotoqrafi anlamaq üçün

*Yay/2022*

---



ilk növbədə həqiqətə yaxın olmalısan, gerçəkliyi görəndə irəli durmağa zəhmət çəkməlisən. Ağı-qaradan sərrast şəkildə ayıra bilməlisən. Fotolar uzaqdan da görünür, fotoqrafiya isə yox...

### Anı anlamaq...

Fotoqrafiya coxları tərəfindən ona görə hörmətli bir peşə sayılır ki, onun ərsəyə gelməsi an məsələsidir. Məsələn, hər kəs hesab edir ki, heykəltaraş tuncu, büründü öz istədiyi formaya gətirmək üçün aylarla çalışır, rəngkarlar böyük əsərləri ortaya çıxarmaq üçün günlərlə tərkürər, amma fotoqraf əlini düyməyə toxunduraraq bircə anda işini başlayır və bitirir. Adətən, insanlarda zaman anlayışına şüuraltı olaraq ehtiram var deyə insanlar sövqi-təbii düşünür ki, nəyə çox vaxt sərf edilirsə, o, daha çox qymətə, dəyərə layiqdir. Ona görə de daha çox zaman xərcələnən heykəltaraşlıq, rəssamlıq nümunələri fotoqrafiya əsərlərindən üstün sənət hadisəsi sayılır. Rəssamı anlamaq üçün zamanı, fotoqrafi anlamaq üçün isə anı, bir göz qırpmının fəlsəfəsini, o vaxt çərçivəsinə siğə biləcək sənət ömrünü başa düşməlisən. Fotoqrafiyanı sevmək üçün anın mahiyətini, zaman miqdarnı təsəvvüründə aydın canlandırmağa qabil olmalısan....

### Şəkkə gətirmək...

Hansısa rəsm əsərində real bir ərazinin təsvirinə baxan adamın sonradan həmin yerə yolu düşəndə tablodə gördüklləri ilə həqiqi mənzərənin fərqli olması onda o qədər də təəccüb doğurmur. Amma fotoda gördüyü hansısa yerin real həyatda dəyişdiyinə şahidlik edəndə həmin kəs hökmən təəccübənir, sanki yaddaşındakı ilə gördüyü arasındakı fərqdən diksinir. Çünkü fotoqrafiyanın təxəyyül məhsulu ola biləcəyi faktını eksər insanlar özlərinə yaxın buraxırlar. Sanırlar ki, o mənzərə hər zaman elə fotodaki kimi qalmaşılmış, ordan heç bir çizgi nə artmalı, nə də eksilməmiş. Deməli, fotoqrafiyanı anlamaq üçün annin donduğuna, dona biləcəyinə də inanmalişan. İnanmalısan ki, dünya donmuş anlardakı kimi qalmır. Fotoqrafiya dünyadan gedişatını, həyatın gərdişini yox, anı dondurun bir sənətdir...

### Dəyişməz qərar

Fotoqrafiya təkcə anı dondurmur, həm də fotoqrafi-

nın sənət nümunəsi yaratmaq üçün verdiyi qərarını əbədiləşdirir. Hər foto fotoqrafin qərarıdır. Fotoqraf qərar və rərək düyməni basır və o qərara əsasən hansıa ani yaşar edir. Fotoqrafla adı şəkil çəkənin, əlində telefon, fotoaparət tutan həvəskarın fərqi ondadır ki, fotoqraf şəkli yüz ölçülüb bir biçilən qərarla çəkir, adı şəkil çəkən isə öz məqsədi naminə. Fotoqrafi anlamaq üçün anı qərarların uzunömürlülüyüne, gələcəkdə yaşayacağına da inanmağa güc tapmalıdır.

### Sonsuz gözəllik

Fotoqrafiya sənətinin inkişafı rəsmi, əksi sonsuz sayda çoxaltdı. Beləcə rəsmin kiməsə aid olmaq individuallığı qeyb oldu. Rəsm əsərləri belə artıq şəklə çevrilib divarları bəzəyir. Dahiyanə rəsm əsərləri fotolarda belə tamşaçıya təsir edə, onları elə ala bilir. Görünür, “klassikləri təhrif etmək olmur” həqiqəti bu məqamda da öz gücündə qalır. Orada hansısa rəngin orijinaldan cüzi fərqi, kətan, yoxsa kağız üzərində olması onun möhtəşəmlik gücünü heçə endira bilmir. Necə ki, istedadsız tərcüməçi hansısa dəhinin əsərlərini korlaya-korlaya çevirdikdə belə yenə də orada insanı silkələyən mənalar tam olaraq əriyib heç olmur. Biz fotoqrafiyanı anlamaq üçün gözəlliyyin də, rahatlığın da çoxala bilən mahiyətini qəbul etməliyik.

### Sükut anı

Bu gün hər sinifdə bütün uşaqlar “fotoqrafdırlar”, ailədə demək olar hər kəs “fotoqrafdır”, klüçədə bizi dinməzcə çəkən kameralar da, yollardakı sürətə nəzarət radarları da “fotoqrafdır”. Yaxud hər kəs hər yerdə biri-birini çəkə bilər. Beləcə illər önce şəkil çəkdirəmək üçün fotoya anlarını qıyan insanlar elə zaman gəlib çıxdı ki, özləri də bilmədən ömrünü “qurban vermiş” oldu. Fotoqraflar bizdən anlarızzı, şəkil çəkənlər isə ömrümüzü sakit keçirməyi, - “düz dayanmağı” tələb edir. Fotoqrafi anlamaq üçün anın sükutuna dala bilməlisən, həmişə üzərində İlahi bir nəzərin olduğunu yadından çıxarmamalısan. Elə yاشamalısan ki, sonda Allahın çəkdiyi sürətin peşəkar fotoqrafin yaratdığı sayaq mükəmməl olsun, hansısa həvəskar, çəpbaxan bir “şəkil çəkənin” əlindən çıxmış kimi yön-dəmsiz yox...

# GƏLİN TANİŞ OLAQ, TOFIQ ABDİNƏM!



Yayı/2022

Bir eldə doğuldum - mərkəzdən uzaq,  
Üz tutub bir böyük şəhərə gəldim.  
Başımı soxmaqçın gəzdim künç-bucaq,  
Nə bir soyuq bildim, nə isti bildim -  
Döydüm bir qapını, dedim ki, mənəm,  
Gəlin tanış olaq, Tofiq Abdinəm!

Gəlin tanış olaq!

Əslinə qalsa, onunla çox illər öncədən tanış idik  
- ötən əsrin 72-ci ilində “Qobustan” dərgisinə gəl-  
diyim ilk günlərdən. Dərginin məsul katibi, şair Va-  
qif Nəsibin göstərişiyələ qələm təcrübəmi yoxlamaq,  
şöbə müdürü Məhərrəmoğluya tapşırılmışdı.

Bir az da dərinə getsək, deməliyəm ki, 69-cu il-  
dən sənətsevərlər arasında əl-əl gəzən “Qobustan”  
səhifələrində maraqlı yazılarını oxumuşdum. “Mə-  
hərrəmoğlu” imzasıyla da o vaxtdan qiyabi tanış  
idim. Onunla elə ilk görüşdəcə Kukla Teatrı haqda  
yazı hazırlamağı mənə məsləhət gördü. Beləliklə,  
“Qobustan” dərgisində dərc olunan ilk məqaləm  
“Uşaq aləmi qədər maraqlı” adlı yazım, ilk məslə-  
hətçim isə Məhərrəmoğlu - şair-publisist Tofiq Ab-  
din oldu: sorğusuz-sualsız, səhvsiz-nöqsansız.

Bununla heç də onu demək istəmirəm ki, elə ilk  
yazılırmışdan redakteyə, düzəlişə ehtiyacım olma-  
yib. İntəhası, “Qobustan” dərgisində hər zaman  
əməkdaş - müəllif birləyi hökm sürüb. Elə jurnalın



təmsilçisi, baş redaktoru Anarın, kino-teatr-musiqi şöbəsinin müdürü Məhərrəmoğlunun adına, xoş rəftarına görə dərgiyə üz tutan sənət adamları da, pedaqoqlar da, ali məktəb tələbələri də hörmət-izzətlə qarşılanıblar. Onların arasında Tofiq Abdinin teatrşünas həmkarları da, musiqişünas dostları da, tanış aktyorlar da çoxluq təşkil edirdi. Ancaq onun üçün fərqi yox idi: istər teatrin asılıqanında çalışan adı işçisi olsun və ya rəhbəri, böyük təcrübəli rəssam olsun, yaxud rəssamlıq kollecinin tələbəsi - hamıyla beləcə şən, zarafatçı, xoş ovqatlıydı. Kimin-ləsə aralarında təsadüfi küsüşmə olurdusa, tez bir zamanda barışmasayıdı, rahatlıq tapmazdı.

Tofiq Abdin sanki insan xarakterindəki ən yaxşı cəhətləri, müsbət keyfiyyətləri görürdü yalnız. Görür və qiymətləndirirdi. Yaradıcılıq mühitində çox dərinlərə gedib kök salmış həsəd, paxilliq, qibtə kimini mənfi xüsusiyyətlər ondan min ağac uzaq idi.

“Qobustan” dərgisində işə qəbul edilərkən ştat cədvəlində əlavə yer olmadığından məni jurnalın korrektoru təyin etmişdilər. Dərginin o çağki baş redaktoru Anarın böyük səylərinə baxmayaraq, nə “Qobustan” jurnalının iki aylıq çıxması təsdiq olundu, nə də əlavə ştat verildi. Yalnız Tofiq Abdinin gənclik həsəti olan Türkiyə məmləkətinə ailəsi ilə birgə işləməyə gedəndə öz yerinə mənim namizəd-

liyimi irəli sürərək xarakterindəki xeyirxahlığı bir daha göstərdi.

O zaman jurnalımızın baş redaktoru artıq Fikrət Qoca idi. Fikrət müəllim elə Tofiq Abdinin özündən xəbər aldı: "Bacarar?". "Əlbəttə" - deyib mənim şöbhə redaktorluğuna keçməyimə zəmanət verdi. Bu yaxşılığına görə ona həm sağlığında duaçı oldum, həm də dünyasını dəyişəndən sonra daim rəhmət oxuyuram. Dərgidə fəaliyyətimin 50 illiyi qeyd olunduğu bu günlərdə insanlara yaxşılıq eləməkdən ləzzət alan, dostları sevindirən, bunun müqabilində özü də fərəhlənən həmkarım haqqında yazmaqla vəfa borcumu yerine yetirmək istədim.

...Tofiq müəllimin subay vaxtlarında Xutordakı yarımqırzəmi həyət evi də, sonralar yazıçı Anarın köməkliyi ilə səkkizinci kilometrdə aldığı mənzili də, "Qobustan"daki iş otağı da həmişə gənclərlə dolu olardı. Tofiq Abdin 60-cılar adlanan bir nəslin nümayəndələri sırasında idi. Odur ki, ətrafindakı məndən 10 yaş böyük olan bu gənclərin Tofiq Abdinlə olan əməkdaşlıqlarının da, dostluqlarının da şahidi idim.

Tofiq Abdin o qədər səmimi, mehriban idi ki, dostlarsız boğazından su da keçməzdı. Redaksiyadakı yazı-pozu işini bitirəndən sonra: "Hə, indi də gedirik bize. Bir qazan dolma soyuducuda bizi gözləyir" deyib gənc yazarları aparırdı evinə. Və yaxud: bir dəstə cavani yiğib çay dəstgahına qonaq edərdi. Dolmadan, balıqdan tapmayanda isə elə redaksiyada oturub, məzəli söhbətləriylə hamını əyləndirərdi.

Bələ vaxtlarda "Qurban olum, Esmira, incimə, əgər işin yoxdusa, gedə bilərsən evə", - deyirdi. Sabahı günü işə gələndə isə masanın üstünə, yox, yox, masanın altına yiğilmiş boş şüşə qablardan mənə aydın olurdu ki, məhz dünən redaksiyada şair məclisi qurulubmuş.

Ən əsası yaradıcılıq idi, ədəbi mühitdə tutduğu mövqe idi. Elə ildən-ilə ötürülən də, unudulmayan

da Tofiq Abdinin illər boyu yaşayacaq, övladlarının, nəvələrinin başını uca edəcək, hər yerdə xalqını tanıdacaq əsərləri - şeir kitabları, orijinal publisistik məqalələri, maraqlı müsahibələri olacaq. Halbuki vaxtilə yazmışdı:

**Bəlkə bir daha şeir yazmadım  
yazmamağımın min bir nədəni var,  
bəlkə min birdən də çox,  
minindən biri:  
bu dünyadan gedəndə onları tapşırı biləcəyim  
kimsəm yox!!!**



Yaradıcılığa son dərəcə ciddi yanaşırı Tofiq Abdin - bəsitlikdən, adilikdən, çeynənmiş ifadələrdən uzaq qaçırdı. Təzə sözlər arayır, yeni üslublar axtarır tapırdı. Müəllifi olduğu "Melodiya" radio-klubunda yeni rubrikalar, təzə mövzular açdığı kimi, təzə müəlliflər də cəlb eləyirdi. Sözsüz ki, hər təzə müəllif efirə özüylə bərabər, orijinal fikirlər, düşüncələr, ideyalar da gətirirdi. "Qobustan" dərgisində əməkdaşlığa başlayandan sonra Tofiq müəllimin tapşırığıyla "Melodiya" radio-klubunda mən də bir çox məşhur sənətkarların portret çizgilərindən müsahibələrlə çıxış edirdim. Tofiq müəllim ürəyincə olan müəllif tapanda çox sevinirdi.

Tofiq Abdinin "Qobustan" dərgisində dərc etdirdiyi yazıları nə qədər təbii və cəlbedici idisə, radio dalğalarından eşidilən səsi, aparcılıq manerası, nitqi, tələffüzü dinləyiciləri daha artıq məftun edirdi.

O vaxtlar Tofiqin bu hərtərəfli bacarığını, təbii liyini, yaradıcı təxəyyülünü, dərin bilik və savadını, İncəsənət İnstitutunun Teatrşünaslıq fakültəsində, daha sonralar, Bakı Dövlət Universitetində qiyabi Ali jurnalistika təhsiliylə əlaqələndirmişdim. Sonralar Tofiq Abdinin İlya Erenburqun "İnsanlar, illər, həyat" kitabından bəhrələndiyini biləndə, adı bir traktorcu balasının öyrənmək həvəsinə, tapıntısına, maraqlı dairəsinə həm valeh oldum, həm də çox təəccübəndim.




Yurdumuzun bir cənub bölgəsində dünyaya gəlmış, sonralar Salyan rayonunun Qırmızıkənd deyilən kəndində məskən salmış ailənin səkkiz övladından biri kimi rus dilini hardan öyrənmişdi? Necə və kimdən əzx etmişdi?

Bircə onu bilirdim ki, ilk şeirini yuxuda görübümiş: hələ ədəbiyyatdan lazımlıca baş çıxarmadığı bir dövrdə. Sərlövhəsindən tutmuş, ilk sözündən son kəlməsinədək. Yuxuda necə görmüşdüsə, eləcə də köçürüb göndərmişdi qəzet redaksiyasına. Ədəbiyyata sevgisinin üzə çıxmazı da elə bu şeirlə başlamışdı.

Şair dostlarından biri - Əli Həsənli "Tofiq üçün ağrı" adlı şeirində yazar:

**Yenicə gəlirdi yaz  
Artıq qanı qaçmışdı yanaqlarının  
Nə yuxunvardı, nə iştahın  
Əsəblər öz işini  
görmüşdü artıq  
Ayağında, əlində.  
Həkim təklik yazmışdı  
Sakitlik yazmışdı  
Tək deyildinmi  
Yüz-yüz insanın içində**



*"Qobustan" incəsənət toplusunun kollektivi  
(rəssam Ramiz Yambulatovun rəsmi –70-ci illər)*

Həkim təklik yazmışdı  
Sakitlik yazmışdı  
Baxıram qəbrinə  
Nə tez əməl etdin  
həkimlərin dediyinə...

Tofiq Abdin sağ olsaydı, ondan yalnız bunu so-  
ruşardım:

- Tofiq müəllim, yazarlar arasında heç kimin bu  
qədər dostu, yoldaşı yoxdu. Eyni zamanda heç kim  
də ürəyində unutqanlıq qorxusundan, tənhalıq va-  
himəsindən bu qədər əziyyət çəkmir.

Sağ ikən "dostlar" hələ bunu hiss elətdirmirlər.

Elə ki başını qoydun, hər şey olur başayaq. Niyə?  
Bunu daim dostlara verdiyin qonaqlıqlarda can-başla  
məclisin yuxarı başında özünə yer eləmiş, səninlə  
simsar olmuş "dostlardan" soruş.

Elə bu yazısını hazırlarkən neçə "dosta" yaxınlaş-  
dım, xatirələrini çözələyib keçirdikləri günlərdən  
qısa da olsa, lap elə bir-iki cümlə olsun, şairi yad et-  
mələrini xahiş etdim. Nə yazıq ki, "baş üstə " deyib,  
səsini içində salanlardan xəbər-ətər çıxmadı. Bircə  
nəfərdən başqa.

...Bir telefon nömrəsini arayırdım dost-tanış ara-  
sında. Nəhayət, tapdım. Nömrəni yiğan kimi telefon

xəttinin o başından neçə il öncədən tanıdığım xoş əhvallı, şən ovqatlı, gözəl bir insanın xoş-beşi səsləndi. Yazıçı, hərbi jurnalist Nemət Veysəlli idti. Neçə il “Qobustan” dərgisində birgə çalışmışdıq. Nemət müəllim Mədəniyyət Nazirliyinin “Mədəniyyət” qəzetiinin redaktoru olmuş, sonralar Tofiq müəllim də bir müddət onun müavini kimi çalışmışdı. Fikrimi söyləyəndə elə sevindi ki.

Yaradıcılığının 25 ilini “Qobustan” səhifələrinin də, saysız-hesabsız məşhurun həyat və yaradıcılığına həsr etmiş Tofiq Abdinə xüsusi yazı hazırlanması Nemət müəllimin çoxdankı arzusuymuş. Daim insanlara mərhəmət göstərən, yardım edən dostu ondan da yaxşılığını əsirgəməyibmiş. Bakı Şin zavodundan ayırib “Qobustan” səhifələrinə çıxarmış, radio verilişlərinə cəlb etmiş, BDU-nun Jurnalistika fakültəsində qiyabi təhsil almasına köməklik etmişdi.

Nemət müəllimlə müzakirələrimiz ayrıca yazının, hətta kitabın mövzusudur. Elə söhbət əsnasında da hər ikimiz Tofiq Abdin haqqında geniş bir material hazırlamağın, kitab buraxmağın vacibliyini anladıq. Necə deyərlər, qismət olsun. Şairin həyat yoldaşı Gülnaz xanımla da Türkiyə həyatından danışanda bu cür kitabın işıq üzü görəcəyinə inamım artdı.



**Sonu görünməyir bizim səfərin,  
sonu görünməyir bizim dünyanın.  
Bu ulu cahanda bircə nəfərin  
qəlbində, fikrində qalsam, inanın -  
Dünyanın ən xoşbəxt insanı mənəm,  
Gəlin tanış olaq, Tofiq Abdinəm!**



Türkiyəyə köçəndən həyat öz tərs üzünü onlara gösterdi. İstanbulda yerləşən Azərbaycan konsuluğunda yerbəyer olduqdan sonra - yalnız iki ay keçmiş uşaqlarının üzünü görə bildilər. Bu da onlara böyük dərd oldu. Yaşayış yerindən narazılıq,

işsizlik, Vətən xiffəti, dost ayrılığı, torpaq həsrəti - bütün bunlar Tofiq Abdinin yaralı yeri idi.

Oğlunun Bursada, qızının Konyada instituta daxil olması, Konyada yaşayan azərbaycanlıların onları tez-tez qonaq dəvət etməsi onu bir qədər fərəh-ləndirdə də, qəm-qüssə aman vermirdi. Belə anlarda “Orta doğu” və “Yeni Asiya” qəzetləriylə əməkdaşlıq etsə də, qəribçiliyi unutmaq üçün yenə şeirləriylə ovunurdu.



**Sən qəribliyin rəngini bilirsənmi,  
Bilirsənmi, qərib üçün günəş doğmur,  
səhər açılınır qəriblikdə,  
axşam düşmür qəriblikdə...  
Sən qəriblikdə heç bilmirsən kimsən...**



Hətta Konyadakı azərbaycanlı dostlar Tofiq Abdinə təklif edirdilər ki, sənədlərini toplasın, institutların birində müəllim kimi işə düzəlsin. Heç birinə razılıq vermirdi. Qəribçilik isə onu üzürdü.



**Qurbəti elə bu qədər yaşamaq  
mənə bəs elədi,  
bundan sonrası  
artıq məni incitməz  
qurbət seromuna bağlanmış  
birisiyəm.  
heç nəyin faydası yox,  
bu seromla da öləcəyəm.**

Qızı Türkiyədə qalmış fikrində olsa da, institutu bitirən kimi yığışış gəlirlər Bakıya. Çünkü ürəyi Vətən həsrətiylə döyünen şair yurduna dönəcəyi günü səbirsizliklə gözləyirdi. Oğlu isə bir il sonra təhsilini bitirib Vətənə dönür.



**Dostluq sınağında dostlar itirdim,  
Ağrılar ömrümə qanad gəribdir.  
Bəlkə şeirimdə mən bir sətirdim,  
Taleyim onu da qırıq veribdir -**

**Neyləyim, neyləyim, taleyim, mənəm,  
Gəlin tanış olaq, Tofiq Abdinəm!**



Tofiq müəllim çox səliqəliydi. Elə redaksiyadakı iş qovluqlarından da məlum olurdu: çapa getmiş yazılar bir qovluqda yerləşirdi, oxunulası məqalələr ayrı bir qovluqda, artıq oxunmuş, çapa hazır materiallar da səf-səf düzülmüş halda. Qiraqda-bucaqda it-bat olacaq heç nə yox idi. Amma... Tofiq müəllimin nə yazıb, nə pozduğundan, hardan gəlib, hara getdiyindən evdəkilər xəbərsizdiz.

Gülnaz xanım tək bircə dəfə gecəyarısı vurulan zəngdən xəbər tutdu. O da ona görə ki, danışilanlar gecənin sakitliyində aydın eşidilirdi. Telefon xəttində kimdisə, çox kobud adamdı: nalayıq sözlər işlədir, hədə-qorxu gəlirdi. Deyəsən, sorğu-sual hansısa bir yazı üstündəydi. Kiminsə adı açıq-aşkar çəkilmişdi yazıda. Hamiya yaxşı məlumdu ki, Tofiq Abdin yazı hazırlayanda heç kəsdən çəkinib eləməzdi. Nə yazırısa, o da getməliydi - müdaxiləsiz, filansız. Çox vaxt hədə-qorxular içində uşaqların da adı çekilir, yaşadıqları evin, oxuduqları yerin ünvanı dəqiq göstərilirdi. “Hər şey ovcumuzun içindədi”, - deyirdilər.

Yəqin ki, özünə qapanmalar məhz bu cür hallarda - hədə-qorxular vaxtı özünü bürüzə verirdi. Deyəsən, Tofiq Abdinin son dövr yaradıcılığında ölüm, axırət mövzusunun üstünlüğünün əsas səbəbi də aydın olur: dostları arasında cavan ikən dünəyasını dəyişənlərin çoxluğu, qohumlardan da ölenlərin sayının artması, hüsr məclislərinə gedib-gələndən sonra psixoloji sarsıntılar keçirməsi də bir yandan. Gülnaz xanım həyat yoldasını nə qədər sakitləşdirməyə çalışsa da, faydası yox idi.

Ölüm dən get-gedə daha çox qorxurdu. Yanında ölüm dən danışmaq, ölümün adını belə çəkmək olmazdı. O saat ürəyinə salırdı. Özü də hiss eləməyə başlamışdı ki, hər cümləsində, şeirinin hər sətrində sanki ölüm təqib edir onu. Oturduğu yerdə-

cə canına vəlvələ düşür, həmsöhbətinə ətrafdakı gözəllikləri göstərib, qəfildən nəsə kəşf edirmiş kimi soruşurdu: “Qarşidakı bu gözəl maşınlara, adamlara bax, əlli ildən sonra onların bircəciyi də qalmayacaq. Hamısı öləcək, dağıilib-gedəcək. Vallahi-billahi, adam belə şeyləri fikirləşəndə dəhşətə gəlir”.

Sonra da özünü sakitləşdirilmiş kimi, bu dəhşətin qarşısını almaqdan ötrü yollar arayırdı. Və nəhayət belə bir nəticəyə gəlmişdi: “Ölümqabağı gərək ibadətlə məşğul olasan, o zaman ölümün nə zaman gəldiyindən, nə vaxt səni haqladığından xəbər də tutmazsan yəqin”. Amma ibadət deyəsən, onluq deyildi.

Tofiq Abdinin inamı da, etiqadı da şeirləriydi:

**Allah, əlini uzat,  
şəfqət at  
içimə...  
məni hazırla  
içi dolu şəfqətlə ölməyə...**



...Yeniyetmə vaxtlarıydı. Xutordakı həyət evində yaşayırdı. Həmişəki kimi, evi gənclərlə dolu olardı. Nəsə yazardılar, pozardılar, düşünüb daşınardılar. Hələ o vaxtdan tek qalmaqla arası olmazdı. Deyirdi: “Siz nə təhər adamlarsız e. Evdə necə tək-tənha qalmaq olar? Mənim bağrim çatlayar”.

...Bir gün məlum olur ki, Tofiq Abdinin şeirləri özündən əvvəl gedib DTK-ya. Bunu da elə oturub-durduğu, inanıb dəstələrinə qəbul etdikləri yaxın yoldaşlarından biri çatdırmışdı. “Qaranquş” gizli antisovet təşkilatının program və nizamnaməsini də əlavə etmişdilər. Cünki o dövrdə fərdi yazı makinaları nəzarətdə idi. Xəfiyyələr çətinlik çəkmədən bu program və nizamnamələrin məhz Tofiq Abdinin həmin kirayədə qaldığı evdəki yazı makinasında çap edildiyini müəyyənləşdirmişdilər.

Gizli təşkilatın program və nizamnaməsində isə qorxunc bəndlər vardı: “Şimali və Cənubi Azərbay-

canın birləşdirilməsi, Azərbaycanın müstəqilliyi ideyası, SSRİ-də hakimiyyətin silahlı üsyən yolu ilə devrilməsi və s. DTK üçün son dərəcə gərəkli mövzular.

Hələ 93-cü ildə Tofiqin qələmə aldığı “Dövlət çəvrilişi” əsərində məhz bu hadisələrdən bəhs olunur: bir qrup tələbə-gənclər dəstəsinin sonralar antisovet gizli təşkilat kimi fəaliyyətə keçməsindən, yaxın dostun satqınılığından... Bu xəyanətdən sovet DTK-si xəbər tutur, milli birlik uğrunda ayağa qalxmış gənc tələbələrin arzu-istəkləri yarımcıq qalır. Bu dəstənin tərkibində şair-tələbə Tofiq Abdin də var idi:

“O zaman mən Azərbaycan DTK-sinin o çağki sədr müavini Heydər Əliyevin yox, başqa bir adamın əlinə düşsəydim, şəxsən özümü deyirəm, taleyim tamam başqa cür olardı”, - deyə düşünən Tofiq Abdin dostları arasında ürəyindəkiləri söyləməkdən heç də çəkinmirdi, - “Şükürlər olsun ki, 69-cu ildə “Qobustan” dərgisi fəaliyyətə başladı və mən başa düşdüm ki, təkcə inqilabçı olub, meydانlara çıxmaq yolu ilə deyil, qələmimlə də millətimə, xalqımı xidmət edə bilərəm”.

Bəs Tofiq Abдинi və onun kimi millətsevər gəncləri narahat edən, bu mövzunu problemə çevirib, səbəblərini aşadıran, yazıçı təxəyyülündən keçirməyə məcbur edən nə idi? Tofiq Abdinin bu povestində 60-cılar nəslinin gənclərini daxildən boğan, millətin azadlığı yolunda səfərbər edən ən əsas səbəb də elə bu idi: yüksək vətənpərvərlik hissi.

“Qaranquş” gizli təşkilatının öncüllərindən olmuş Tofiq Abdinin gənc dostlarıyla bərabər, DTK əməkdaşlarının saysız-hesabsız sorğu-suallı altında keçirdikləri psixoloji sarsıntılar - qorxu, vahimə, təlaş tamamilə təbiidir. Bir müsahibəsində belə izah edirdi Tofiq Abdin:

“Düzdü, məni orda döymədilər, söymədilər, işgəncə vermədilər. Heç bir gecə də saxlamadılar. Yalnız qorxudurdular. Çığırıb-bağırırdılar. Vəss-

lam. Ancaq o dindirmələrdən sonra başa düşdüm ki, bu işin ardınca gedən adama oxşamıram. Məndən inqilabçı çıxmaz”.

Bir çox dindirmələrdən, diqqətli araşdırmlar dan sonra bu arıq bədənli, cılız gəncləri Heydər Əliyev öz kabinetində qəbul etdi.

...9 May Qələbə günü idi. Heydər Əliyev kabinetinin pəncərəsindən görünən Azadlıq meydanından (o vaxtki Lenin meydanından) keçən hərbi texnikanı, müxtəlif qoşun növlərinin nizamla addımlayan əsgərlərini göstərib, bu 28 vətənpərvər gəncin cılız bədənini bir daha nəzərdən keçirərək, təbəs-sümlə demişdi:

“Sizsiniz o Sovet hakimiyyətini yıxmaq istəyənlər? Görürsünüz də Sovet ordusunu! Ağlinizi yığın başınıza, gedin təhsilinizlə, yazı-pozunuzla məşğul olun, xalqımıza gördüğünüz işlərlə xidmət edin. Bir də bura qayıtmayın!..”

Belə ki, o dövrün millət təəssübkeşlərinin DTK təhlükəsindən qurtaran bu qayğılaş insanın, vətənpərvər siyasetçi və zamanın uzaqgörən şəxsiyyətinin kim olduğu “Dövlət çəvrilişi” povestində ayan oldu.

Tofiq Abdinin 93-cü ildə yazdığı bu əsərini Türkiyədə olarkən əməkdaşlıq etdiyi “Orta doğu” qəzetinin baş redaktor müavini İrfan Ülkü öz qəzeti ndə dərc etdirmək istəsə də, müəllif buna razı olmadı. Yalnız illər sonrası öz Vətənində - “Azərbaycan” ədəbi-bədii jurnalında nəşr olundu.

+ + +

**Nə üzümə tüpürənlərə  
dirənməyə gücüm qaldı  
nə də boy numa sarılıb  
məni öpüb ağlayanlara  
ağlayacaq halım  
çünki  
mən buralı deyiləm  
çünki yaşıyan mən deyiləm  
yaşıyan sizlərlə qalan xəyalım.**



Tofiq Abdin haraya səfər edibسə، hər zaman Vətənə dönməyə can atıb. Onun üçün Vətən، Dost، Sirdaş məfhumu hər şeydən üstün olub.

Bir də ki, illərlə xəyalında gəzdirdiyi, sevgisini ürəyində daşıdığı Türkiyəni indi tanıya bilmirdi. Sanki dünya onun alışmadığı bir duruma gəlmişdi, insan münasibətləri onun üçün yad bir qayda-qanuna siğmışdı.

Odur ki, yazı-pozu ilə başını qatırdı. “Orta doğu” və “Yeni Asiya” qəzetləriyle əməkdaşlıq edirdi. Unudulmuş, istedadlı söz adamlarını tapıb, üzə çıxarırdı. Vətənə döndükdən sonra da bu işini “525-ci qəzet” və “Ədalət” qəzetində davam etdirdi. “525-ci qəzet”də “Oralarda kimlər var?” rubrikası altında, maraqlı yazılar təqdim etdi. “Ədalət” qəzətində isə türk ədəbiyyatının təbliğiyələ məşğul oldu.



**Gözüm göynəyəndə ağlamasam da,  
qınayan da olub, qınamayan da,  
Dünyanı gözümdə saxlamasam da,  
yüzlərtək, minlərtək nə vaxtsa mən də  
Bu gözəl dünyadan köcüb gedənəm,  
Gəlin tanış olaq, Tofiq Abdinəm!**



...Tofiq Abdin son vaxtlar özünü yaxşı hiss eləmiridi. Üzünün rəngi solmuş, boğulmuşdu, lakin nə özünün, nə də ailə üzvlərinin ağlına ayrı bir fikir gəlirdi. Təkcə həkim bilirdi xəstənin orqanizmində nələr baş verir: ayaqüstü infarkt.

Bəlkə xəstə özü də duyuq düşmüdü. Palataya növbəylə girib-çıxan ailə üzvlərini qorxutmamaqdan ötrü kəlmə də kəsmirdi. Gülnaz xanım palatadan çıxıb, oğlu Mətinini içəri ötürdü. Ürəyi təlaşdan, həyəcandan əsim-əsim əsirdi. Fikri-zikri də içəri-də - xəstənin yanında idi.

Dözə bilmədi. Tez qapını açıb özünü palataya atdı. Tofiq Abdin oğlunun qolları üstdə keçinmişdi.

Tofiq Abdin 2002-ci ildə Xalq şairi R.Rza adına Beynəlxalq Ədəbiyyat mükafatına, 2010-cu ildə Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi fəxri adına layiq görülüb və Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat mükafatı laureatıdır. H.Cavid adına Naxçıvan Poeziya Teatrında R.Rzanın “Bir gün də insan ömründür” poeması əsasında tamaşası göstərilib.

On iki publisistik və şeir kitablarının müəllifi, şair publisist Tofiq Abdinin “Qobustan” dərgisində saysız-hesabsız maraqlı yazıları dərc olunub. Bu məqalələrdən biri “Şukşinlə vida günü” esesidir.

Dahi rus rejissor, böyük aktyor və yazıçı Vasilii Şukşin kimi, Tofiq Abdinin də ölümünə inanmadılar. Bəlkə də inanmaq istəmədilər?! Növbəti qeybət, yalan bir xəbər sandılar.

Tofiq Abdin bu esseni yanğıyla yazmışdı. Və böyük yanğıyla da bitirmişdi:

“Ölüm onun yazdıqlarını əlimizdən ala bilməz.

Ölüm onun yaza biləcəyi bütün əsərləri əlimizdən aldı”.

Tofiq Abdin bu sözlərini sanki öz yaradıcılığı üçün demişdi.



**P.S.** Tofiq Abdinin ölümündən sonra nəvəsi İbrahim bu məktubu babasına ünvanlayıbmış. Oxuyub, təsirləndim. Balacaların duyğusu ən saf olur. Elə İbrahimin də babasına bu saf sevgisi Tofiq Abdin xarakterini bir daha bizlərə göstərir.

“Dədə, kaş məni, Mədinə, İsik və Emişi buraxıb getməyəydin. Amma mən bilirəm ki, sən bilərkəndən belə eləmədin. Nə olur olsun, səni hamidan çox-çox sevirəm. Gərək getməzdən əvvəl bizim böyüüməyimizi görəyдин. Biz səni çox sevirik. Heç bir zaman incitməyəcəkdir, biz səni həmişə sevəcəyik. Məkanın cənnət olsun. Amin. Sağ ol, Tofiq dədə. İnşaAllah cənnətdə görüşərik.

Səni çox sevən nəvən İbrahim”.

# TOFIQ ABDİNİN “NƏDƏN”LƏRİ...

On ildən çox müddətdə üzbüüz redaksiyalarda çalışmışıq.

Hər səhər ertədən AYB-yə işə gəlib qəzetlər, saytlar üçün redaksiyanın kompüterində “köşə” yazıları inşa edir, bomboş dəhlizdə hənirtimi eşidən kimi “Qobustan”dan çıxıb salamlasın və Yəhya Kamal Bayatlıının məşhur “Səssiz gəmi”sini əzbərdən, sanki öz-özünə deyirmiş kimi osmanlı ləhcəsində səsləndirirdi.

Bu səhər də belə oldu. “Ulduz”un qapısını elə yenice açmışdım ki, arxadan ölməz şeirin ilk misralarını Tofiqin səsilə eşitdim:

**Artık demir almak günü gelmişse zamandan  
Meçhule giden bir gemi kalkar bu limandan...**

Geri çevrilib baxanda rəhmətliyi gördüm. Yenə dama-dama pencəkdə, cins şalvardaydı, qalstuku da öz yerində. Sanki köhnə qara-ağ filmin hələ də unutmadığım kadrları yenidən gözlərim önündə canlandı. 15-20 il qabaq, elə bu dəhlizdəcə tanış olduğumuz vaxt verdiyi qəliz, əndərabadi sualı bir də təkrarladı:

- Efendim, bilgisayarım nasaz, dosyelerim onaylanmır. Bilgisayarımın kapatılmasına neden ola bilecek nedeni neden bile bileriz, yahu?

Amma bu dəfə təəccüblənməyə, heyrətlənməyə heç macalda tapmadım, çünki... yuxudan oyanmışdım...

Eh, Tofiq abi, əziz dostumuz! Bir də yuxuma girsən, “bilgisayarımın kapatılmasına “nədən” olan “nədən”in “nədən”ini”n sərrini loru dildə sənə anladaram...

*Oqtay Əhmədov*



May/2022

# BEYNƏLXALQ CAZ GÜNÜNDƏ DÜŞÜNCƏLƏR...



Yay/2022

Lap uşaqkən radiodan eşitdiyim bir musiqi diqqətimi cəlb etmişdi. Əsərin bir parçasının ifa edilməsindən sonra, melodiya üzərindəki gəzişmələrə lap heyran qalırdım. Maraqlı idi, axı təhsil aldığı Bülbül adına orta ixtisas musiqi məktəbində piano dörsələri tam başqa bir şəkildə keçirilir, üstəlik də, ev tapşırığı kimi ifa etdiyim əsərləri dəqiq öyrənmək lazımdı. Bəlli bir çərçivəyə salınmış şagird üçün bu səsləniş, maraqlı gəzişmələr nə qədər də heyrətdoğurucu idi! İllər sonra İ.Haydının sonatasını ifa edəndə əsas mövzu üzərində gəzişmələr öz-özünə yaranır, sanki əsərin müəyyən hissələrini doldurdu. Digər otaqdan anamın qulaqlarından yayanmayan bu “naməlum əsər”, onu daima müdaxilə etməyə vadar edirdi: “- Öz dərsini çal”. Özümdən də, istəklərimdən də güclü olan, daxili azadlığımla üst-üstə düşən bu musiqi - caz janrı idi. Sərbəstliyin, azadlığın təzahürü. Qadağalara məruz qalan, qəbul edilməyən caz musiqisini bu gün bütün dünya qeyd edir - 30 aprel Beynəlxalq Caz Günüdür.



Bəs caz nədir? Bəs bu janr haqda nə bilirik? Caz hərada yaranıb, necə vüsət alıb? Caz - insan əhval-ruhiyyəsinin təzahürü, dilə gəlməyən sözlərin tərcüməni, insan taleyinin ifadəsidir. Bu təcəssüm, bu dolğunluq ifasında insan həyatını təbəqəyə ayırmadan, bütün çılpaqlığı ilə əks etdirir. Həyatın hər üzünü, həm kədəri, həm sevinci bütövlükdə əks etdirən bu musiqi janrı insanın



daxili aləmini riqqətə gətirir. Duyğular dünyasına açılan yol, özümüzü dinləndirən musiqidir, caz musiqisi. Bu janrin qüvvəsi, novatorluğu bir neçə insanın cəm olması ilə meydana gəlir. Improvizə bacarığı, harmonik duyum, ritmik həssaslıq bu janra xasdır. Minlərlə insanın münasibətindən, dialoqundan, irqindən, duyğularından asılı olmayaraq bir dalğa təkin meydana gəlir.

XIX əsrin sonunda ABŞ-in Missouri ştatının barlarında yeni üslubda yaranan bu janr, Avropa musiqisi ənənələrini zənci musiqisinin formaları ilə özündə etibitva edir. "Reqtaym" adlanan bu üslub qısa bir zamannda məşhurlaşır. Coxmillətli liman şəhəri olan Nyu-Orleanda hər cür musiqi - reqtaym, ispan və fransız musiqisi, bluz (Afrika, Amerika və Avropa xalq musiqi formalarının kəsişməsində yaranmış janr) və kantri-musiqisi (Amerikanın ağ əhalisinin ənənəvi musiqisi) səslənərdi. Məhz bu müxtəlif mənşəli musiqi formalarının sintezi nəticəsində Nyu-Orlean cazı və yaxud ənənəvi caz yaranır. XX əsrin əvvəllərinə təsadüf edən bu musiqi janrı bütün dünyani öz "əsarətində" saxlamağı bacardı.

Cazı da ilkin olaraq qaradərili musiqiçilərdən ibarət ansamblar ifa edərdi. Lakin tezliklə caz musiqisi kübar cəmiyyətin diqqətini də özünə cəlb edir. 20-ci illərin əvvəllərində ABŞ-in qaradərili əhalisinin cənubdan şimala köçməsi ilə əlaqədar görkəmli caz musiqiçiləri Nyu-Orleandan Çikaqoya gəlirlər. Cox keçmir ki, həmin şəhər dünyanın ən möhtəşəm caz mərkəzi kimi böyük şöhrət qazanır. Məhz burada caz musiqisi ilk dəfə qrammofon valına yazılır, radio verilişlərində səslənir.

Cazı ilk dəfə nota köçürən şəxs kimi tarixə düşən Baddi Boldun, təkcə nota köçürmə ilə deyil, eyni zamanda bir neçə solisti bir araya toplayaraq ansambl şəklində caz ifa ənənəsinin təməlini qoymuş olur. İllər ötəcək, bütün dünyaya sonradan öz "sözünü" diktə edərək, "meydan" oxuyan, caz musiqisi geniş vüsət alaraq, yayılmağa başlayacaq. Və məhz sonradan bütün peşəkarlığı ilə dərk edilərək, qəbul olunacaq.



Əzizə Mustafazadə

O zamanlar, təqribən 1955-ci ildən “Amerikanın səsi” radio dalgasından “Caz saatı” verilişi yayılmışdır. Verilişin aparıcısı Uillis Konover caz verilişinin, Ağ evdə keçirilən konsertlərin, Nyu-Port caz festivalının və eyni zamanda kino və televiziyyada caz mütəxəssisi ve prodüsseri kimi məşhur idi. O zamanların “Caz saatı” verilişi də təqribən təkcə doğma Azərbaycanda deyil, eyni zamanda keçmiş SSRİ məkanında, okeanın o üzündə də saatlarca hər motivi, hər səslənən notu dərhal üreklerinə “hopdur”, ifa etməyə, təqlid etməyə can atan adi gənclər, radionun önungdə saatlarca oturardı. Sanki sehirlənmiş kimi, bu musiqinin təsiri altında ifa edir, yeni üslublar aranırı... Və illər sonra ilk baxışdan adı görünən bu sadə gənclər, musiqi səhifəsində, caz sənətinin aparıcı simalarına çevriləcəklər.

1920-ci il. SSRİ-nin tərkibinə daxil olan ilk illərdə Azərbaycan cazı Bakıda məşhurlaşır. Azərbaycan cazının bünnövrəsi 1930-cu illərin sonunda Niyazi və Tofiq

Quliyevin yaratdığı “Dövlət Cazı” adı ilə tanınan Dövlət Estrada Orkestri tərəfindən qoyulur. İkinci Dünya müharibəsi dövründə (1941-1945) “Dövlət cazı”nın rəhbəri Rauf Hacıyev olur. 1950-ci illərə qədər Azərbaycan caz ifaçılığında ən önemli yerlərdən birini saksofonçu və cazmen Pərviz Rüstəmbəyov tutur. “Sovet Benni Qudmeni” adlandırılaraq Rüstəmbəyov əvvəlcə “Krasniy Vostok” kinoteatrında, sonralar isə “Nizamî” kinoteatrında öz caz orkestrini yaradır. Bakının caz həyatının “mərkəzi” 1950-ci illərin əvvəlindən 1960-ci illərin sonuna qədər Azərbaycan Neft-Kimya İnstitutunda keçirilən tələbə gecələrinən ibaret idi. Azərbaycan cazının bütün sənətçiləri buraya toplاشdırı. Qara Qarayev, Niyazi, Tofiq Quliyev, Rauf Hacıyevin dəstəyi, rəhbərliyi ilə Azərbaycanda estrada və caz musiqisinin ikinci həyatı başlanır. Azərbaycanda “Qaya” kvarteti yaranır, Vaqif Mustafazadə muğamda caz xiyabani açaraq, Azərbaycanın hüdudlarından çox uzaqlarda tanınır, sevilir. Vitali Vladimirovun caz orkestri hər axşam Bakıda Kirov adına (indiki Dağıstı Park) parkda yerləşən o zamanların ən prestijli “Dostluq” (“Drujba”) restoranında çıxış edirdi. Həmin dövrde “Qaya” ilə yanışı, “Bakının işıqları”, “Biz Bakıdanıq”, “Bakı gülür və oxuyur”, “Bakı sizinlədir” və başqa caz kollektivləri çox populyar idi. Bakıda



caz orkestrləri 1970-cı və 80-ci illərdə fəaliyyət göstərməyə başlayır. Rafiq Babayevin rəhbərliyi ilə Vaqif Sadixov, Teymur Mirzəyevin başçılığı ilə Caz-Xor, pianoçu Rövşən Rzayevin rəhbərliyi altında Caz-Kvartet və hələ gənc, Bülbül adına Orta ixtisas musiqi məktəbinin məzunu 17 yaşlı Əzizə Mustafazadə Azərbaycanı xaricdə layiqince təmsil edirlər. Həmin ildə Əzizə Mustafazadə Vəşinqton şəhərində "Telyoyenus Monk" (ing. Thelonious Monk) adına piano müsabiqəsində birincilik qazanır. Rafiq Babayev "Cəngi" folklor-caz kollektivini təşkil edərək, musiqi layihələrinin həyata keçirilməsinə kömək edən Səsyazma Studiyası yaradır. Salman Qəmbərovun Bakıda yaratdığı "Bacustic jazz" və Rain Sultanovun "Syndicate" qrupu dünyanın müxtəlif ölkələrində keçirilmiş festival və müsabiqələrdə rəğbətlə qarşılanır.

+++

Caz musiqisinə qoyulan qadağalar nədən irəli gəldi?! Keçmiş illərin dalğasında cazı qaradərilə insanlara xas kölə musiqisi kimi qəbul edir, məhz sənədən uzaq insanlar, cazın burjua aləminə gətirəcəyi yeknəsəklikdən qorxaraq, qadağan edir, hətta Morris Ravelin "Balero" əsərində saksofonu qaboy aləti ilə əvəz edirlər. Görünür, həyatda hər şey öz təsdiqini tapmaq üçün, məhz çətinlikdən keçməlidir. Bu da öz növbəsində ali bir səviyyəyə nail olmağın, uğurlu yolun başlangıcıdır.

90-cı illərin sonunda caz faktik olaraq yüzillik yubileyini qeyd edir. Lakin bu ecazkar musiqi cazibəsinə, əhəmiyyətini əsla itirməyib, əksinə, tükmənüz enerjisi və gümrəhlığı ilə yeni-yeni nəsilləri daha artıq özünə cəlb edir. Cazın döyünen ürəyi improvisə bacarığıdır. Çünkü caz, bir solistin sənət əsəridir. Caz musiqisində vəhdət ifaçılığın ayrılmaz hissəsidir. Hər zaman dəyişken, dolğun, zəngin, ənənəli caza heç kəs biganə qalmır. Musiqi hər gecə yenidən "doğulur", yaradılır sanki... Heyrətamız rənglər çərçivəsində adları musiqi səhifəsinə yazılınlar əbədi olaraq yaddaşlara hopur.



Fidan Allahyarova (Cəfərova)

# “İSKƏNDƏRNAMƏ” İPƏYİ...



Böyük mütəfəkkir-şair Nizami Gəncəvi yaradıcılığı əsrlərdir ki, sadə oxuların da, ədəbiyyatşunasların da diqqət mərkəzindədir. Artıq çağdaş zamanda yalnız söz adamları deyil, başqa sahələrin də araşdırmaçılara Nizami yaradıcılığını obyekt olaraq seçirlər. Dünyanın hər yerində Nizami mövzusunda keçirilən konfranslarda şairin müxtəlif elm sahələrinə aid biliklərinin lirik şəkildə necə ifadə olunması haqda araşdırımlar müzakirə edilir. Redaksiyamiza təqdim olunmuş bu yazı da “İskəndərnamə” poemasına məhz fərqli baxış bütğündən yanaşılması ilə maraqlıdır. Gənc hüquqşunas Fidan Allahyarovanın qeyri-ixtisas sahəsinin mütəxəssisi olmasına baxmayaraq, bu mövzuya maraq göstərməsi təqdirəlayıqdi. Beləliklə, Nizami sözü ilə ipəyin izinə düşməyə çalışan gənc müəllifin yazısını oxucularımıza təqdim edirik.

May/2022

Nizami Gəncəvi imzasının dünya klassikləri siyahısında yer alması şəksizdir. Elə dünyanın özü boyda zəngin söz aləmində yer tutması, yüz-yüz illər araşdırılıb oxunmasının səbəbi məşhur “Xəmsə” poemalar toplusunun qeyri-adiliyidir. “İskəndərnamə” Xəmsənin yekun poeması kimi müəllifin düşüncə və təcrübəsinə əks etdirərək, tamamilə başqa, fərqli zamanın abuhavası ilə birləkədə oxucu qarşısında yeni bir dünya açır. Şair oxucuya “İskəndənmə”nin gizli sırlarla dolu olduğunu bəyan edir:

**Belə bir dəyərli gövhərlə, dostlar,  
Bir gövhər sevənə ehtiyacım var.  
İstərəm eylə bir kamil dinləyən,  
Şairlik sərrini öyrənsin məndən!**

Bəllidir ki, Nizami öz əsərlərində tarixi əlyazmala rəsaslanırdı və həmin mənbələrdə əks olunan məlumatları poetik formaya salmazdan əvvəl müqayisə edirdi. O, bunu belə ifadə edir:

**İskəndər haqqında heç bir əsərdə  
Məlumat görmədim yiğcam bir yerdə.  
Sözlərlə dolmuşdu xəzinə içi,  
Ancaq hər nüsxədə dağınıq inci.  
Hər köhnə nüsxədən əsas alaraq,  
Onu öz şeirimlə bəzədimancaq.  
Ən qədim tarixi əsərlərdən mən,  
Yəhudü, nəsrani, pəhləvilərdən  
Ən ince sözləri əhmə saldım,  
Qabığı ataraq, məğzini aldım.  
Müxtəlif dillərdən yazdığınıq sözlər,  
Bunlardan doğuldularıq əsər.  
Saydıığım dilləri ətraflı bilən  
Saxlar öz dilini mənə töhmətdən.**

İskəndərin Bərdəyə gəlməsi və Nüşabə ilə görüşü “İskəndərnamə” poemasında xüsusi yer ayrıılır. Maraqlıdır ki, şair Bərdəni vəsf edərkən dəfələrlə ipək parçadan bəhs edir:

**O yaşıl yerləri dolaşib gəzsən,  
Şənlikdən başqa bir xəyal görməzsən,  
İndi o dərgahın taxtı alçalmış,  
İpəyi, qumaşı küləklər çalmış.**

Poetik şəkildə verilmiş məlumatı dəqiqləşdirmək üçün ipəyin tarixinə nəzər salaq. Ümumiyyətlə, Böyük İpək yolu, onun istiqamətləri və daşınan mallar barədə məlumat iki qrup yazılı mənbələrdən alınır: Çin və antik. İpəyin vətəni Çin sayılır. Bu məlumat filosof Konfutsi (e.ə. 551-479-cu illər) tərəfindən izah edilmiş imperatriçə Kzi Lin Shi-nin hekayəsi ilə bağlıdır. Bu hekayəyə görə, ipək baraması imperatiçənin isti çay fincanına düşür və beləliklə, möhkəm və çox uzun ipək ipləri aşkar edilir. Tarixçilərin əksəriyyəti bu hekayənin həqiqi faktlar üzərində qurulmadığını hesab edirlər, amma istənilən halda mif olsa belə, yenə də ipək zərifliyinə məhz qadının diqqət kəsilməsi düşündürçür.

İpək haqqında ilk yazılı abidələr Şan dövrünə (e.ə. II minillik) aid edildiyinə baxmayaraq, tapılan ilk ipək parça fragmentləri e.ə. V-III əsrlərə aid edilir. Böyük İpək Yolu tarixinin başlangıcı Makedoniyalı İskəndərin yürüşləri ilə bağlıdır. E.ə. III əsrə ipək Yaponiya-ya, ondan sonra Hindistan, Birma və Ruma gəlib çıxır. Böyük İpək Yolu terminini ilk dəfə istifadə etmiş Rixthofen onun Han səfiri (e.ə. 138-126 və 115-114-cü illərdə) Can Tsənin iki missiyası ilə bağlayır. Can Tsənin məruzəsinə əsasən, o bir çox Mərkəzi Asiya ölkələrini gəzib və bu yerlərdə ipək və lak məhsulların olmadığı bildirir. Lakin Nizami qeyd edir ki, artıq e.ə. IV əsrə ipək Bərdədə geniş istifadə olunub.

Şairin sözüne şübhə yoxdur, həm də bunu poetik əmlarla zəngin şəkildə təqdim etməsi xüsusi məqamdır. Nizami həyatını xalqına, həqiqətə, ədalətə həsr edib, sarayların dəbdəbəsindən kənardə yaşayıb. O, hər zaman sərt və əqidəli mütəfəkkir kimi qavranır, onun qürrurla və dürüst yaşadığı qeyd edilir. Və belə səciyyələndirilən şairin yaşadığı dövrdə belə hamılıqla qəbul olunub. Bertels Nizamini belə təsvir edir: “Epos yaradaraq şair yalnız o halda uğur əldə etməyə ümidi bəsləyə bılardı ki, əvvəller mövcud olmayan poema yaratıb, bu sahədə islahatlar aparsın. Bu cür işə yalnız cəsarətli, ənənəni pozmaqdan qorxmayan, müstəsna poetik istedada malik olan insan gələ və uğur qazana bilər.



“Makedoniyah İskəndər Sokratla söhbət edir”. Nizami Gəncəvinin  
“İskəndərnamə” poemasına illüstrasiya. Rəssam: Qəzənfər Xalıqov.  
Azərbaycan, 1940-cı il.

Nizami belə bir adam idi, ona görə də bu islahatın həyata keçirilməsi məhz ona nəsib olmuşdu. Nizami öz sosial vəziyyətinə görə saray şairinin mövqeyini tutmağa çalışmadan hakimiyyət daşıyıcılarının iradəsindən asılı deyil, saray üslubunun şərti ilə bağlı deyildi. Doğma Azərbaycanına olan isti məhəbbət onu müsəlman İranın adət-ənənələrindən ayırdı. Xalqın mənafeyinə sədaqət, onun ehtiyacları və istəkləri ilə tanışlıq ona o vaxta qədər duyulmamış cəsarətli çıxışlara güc verirdi”.

“İskəndərnamə”ni yaratmaqla Nizami özünə yeni hədəflər qoyurdu ki, bunları anlamaq oxucu tərəfindən xüsusi diqqət tələb edir. Bu məqsədlə şair əsərinə Peyğəmbər Xızırla söhbəti haqqında fəslə əlavə edir və bununla əsərə vəhü formasını bəhş edir. Hesab edirəm ki, görkəmlı şair bu əsəri ilə tarixi, xüsusi ilə doğma Azərbaycanın tarixini, bərpa etmək cəhdini göstərir.

Misal üçün, Qədim Əhəməni dövlətində siyaset teokratik əsasda qurulub: hesab edilirdi ki, qanuni hökmər yalnız çar nəslinə aid, “ilahi nemət”ə (Farr) malik şəxs ola bilər. Bu səbəble Sasanilər sülaləsinin rəsmi xronikası “Padşahlar Kitabı”nda İskəndər artıq Əhəmənilər nəslinə daxil edilib. Nizami isə bu məlumatı təkzib edir. İskəndərin həyatını vəsf edən Pseudo-Kallisfenin təsviri etdiyi cəngavər qadınların ölkəsi, Firdovsinin yazdığı Hərum şəhərinin Bərdə olduğunu qeyd edir.

Nizaminin əsərində təsbit olunmuş məlumatı həqiqət kimi qəbul etsək, iki ehtimal irəli süre bilərik: ya Çin və onun ipək parçaları haqqında məlumat, onunla ticarət düşündürümüzzdən daha qədimdir, ya da qədim Azərbaycanın öz ipək parçaları mövcud olub.

Düzdür, bəzi mənbələrdə ipək yolunun sələfi kimi Nefrit (Hotan və Yarkend sahələrini Şimalı Çinlə birləşdirən) və Lazurit yolları qeyd olunur, bu da Çinin Azərbaycanla ticari əlaqələrin o vaxtlardan mövcud olduğunu ehtimal etməyə əsas verə bilər, lakin tarixə yaxşı bələd olan Nizami “İskəndərnamə”də Bərdənin xarici əlaqələrindən belə bəhs edir:

**Vücudum şəhərdə etsə də məskən,  
Qəlbim qafil deyil şahlar işindən.  
Hindistan mülkündən Yunana qədər  
Virandan, abaddan tutmuşam xəbər.  
Göndərdim hər yerə bilikli adam,  
Ağilli, sınaqlı, mahir bir rəssam.  
Böyük fatehləri öyrənim deyə,  
Rəsmini alındırdım incə ipəyə.  
Adlı padşahların rəsmini çəkən  
Hər rəsmi gətirib mənə verərkən,  
Sanram dünyani verdilər mana,  
Öz incə rəyimlə baxaram ona.**

Yəni Bərdənin hökmərini Nüşabə dünyasının hər bir, həm inkişaf etmiş, həm viran qalmış ölkəsinə rəssamları göndərib onlara hökmədarların şəklini sıfariş edib, lakin Çin bu siyahıda yoxdur. İ.V.Piankov elmi məqaləsində “antik dünyadanın Şərqi Türküstan və Çin haqqında bildiyini və Herodot (e.ə. V əsr) və ya hətta Aristotle (e.ə. VII əsr) dövründə onlarla daimi ticarət əlaqələri saxladığını düşünmək üçün heç bir səbəb olmadığını” qeyd edib. Çinlilərin dünyagörüşü də belə əlaqələrin mövcud olmadığını təsdiqləyir: onlar özlərini hər tərəfdən düşmənlə əhatəli adada yerləşdirirdilər. Bu təsəvvür Qyu Yuanın “Könül çağırışı” əsərində öz əksini tapır.

Yazılı və arxeoloji qaynaqlar lazuritin daşınması üçün Bədəhşən rayonundan İrana, Mesopotamiyaya və daha sonra Suriyaya, Misirə və digər ölkələrə ticarət Lazurit yoluğun mövcud olduğunu göstərir. Bu yol Xorasan və şimal-şərqi Midiyadan keçib. Eyni zamanda Xotanda böyük miqdarda I-IV əsrlərə aid idxlə məhsulların aşkar edilməsi Xotanın Qərbdən Şərqə tranzit-də aparıcı rolunu təsdiq edir. Bu məlumatlar Şərqi Türküstanla əlaqələrin mövcudluğunu ehtimal etməyə əsas verir. Hesab edilir ki, ipək istehsalının sırrı Xotana ancaq I əsrədə çatıb. Bu məlumat bəzəyi alımlar tərəfindən təkzib edilsə də, ipəyin Azərbaycana və digər dövlətlərə çatdırılmasının mümkün olması üçün ya bu sırrın daha önce əldə edilməsi, ya da Çinin Şərqi Türküstan və digər Orta Asiya ölkələri ilə sabit əlaqələrinin qu-

rulması lazım idi.

Bəzi mənbələrə görə, ipəkçilik mədəniyyətinin Mərvə V əsrдə, ordan Şərqi İrana (Xəzər dənizinin cənub-şərq sahilində Qorqan vilayətinə) çatması isə V-VI əsrin sonuna aid edilir. Lakin artıq VI əsrдə Albaniyanın qədim paytaxtı Qəbələni əvəz etmiş Bərdə ixrac edilən ipək məhsulları ilə tanınardı.

Mənbələrdə yazılır ki, “qədim farsların kişi geyimləri dəri və ya xəz şalvarlarından (“anaksarid”) və dəri kaftandan ibarət idi. Daha mülayim iqlimli rayonlarda anaksaridlər və kaftanlar six yun parçalardan hazırlanır. Sadə əhali çar Kirin Midiyani fəth etdikdən və öz həyətində rəsmi olaraq Midiya kostymunu daxil etdikdən sonra da bu cür geyimləyə davam edirdi. Midiya üst geyimləri bənövşəyi və tünd qırmızı rəngli nazik yun və ipək parçalardan hazırlanmışdır (ehtimal ki, Fars padşahlarının xoşuna gəldi”). Yəni Qafqaz Albaniyasını fəth etmiş qədim Midiya dövlətində qonşu ölkələrdən fərqli olaraq ipək istehsalı artıq mövcud idi. Bu baxımdan “Bərdə” toponiminin mənasına da diqqət yetirək: türk dilindən tərcümədə “berdi” “Qab-qacaq”, “piyalə”, “küzə” (su qabı) deməkdir; eyni zamanda “berdi” “ipək ipi”, “dar çay”, qol, hörük deməkdir. Büttün bu faktlar ipəyin məhz Azərbaycanda istehsal olunduğuuna inandırır və dahi mütəfəkkir Nizami Gəncəvinin bu mövzunu diqqətə çekməsi son dərəcə mühüm məsələdir.



# ÇƏRÇİVƏLƏR İÇİNDƏ

(Rüstəm İbrahimbəyovun “Özgə ömür” filmi haqqında çərçivəsiz təhlil)



**Masterin ruhuna ehtiramla!**

Onu görmək qismət olmadı mənə... Bəlkə də cəhd etsəydim, alınardı, nə bilim. Əgər görüşsəydim, hansı sualları verərdim? Haradan başlayardım görəsən? Özümü necə təqdim edərdim? Yəqin ki, nə qədər ra-

hat, komplekssiz, özünə arxayın biri kimi danışsaydım da, yenə həyəcanlı olduğum bilinərdi. Bədən dilimə, jestlərimə, mimikalarıma nə qədər nəzarət etsəm də, məni ələ verən bir nəsnə mütləq tapılardı. Məsəlçün səsim. Hə, yəqin ki, səsim onunla üzbəsürət dayanan kimi qeyri-iradi incələrdi, titrəyərdi və mənim həyəcanlı olduğum masterin gözündən yayılmazdı.

Ona görə yox ki, özümə inamım yoxdu, əksinə, gördüyüüm işə həmişə arxayın olmuşam. Sadəcə, özümdən asılı deyil, işinin peşəkarı olan adamlara saygıım, hörmətim o qədər böyükdür ki, onların qarşısında imtahan verən tələbə görkəminə düşürəm. Hələ bu adam sənin məşğul olduğun işdə masterdirse, bu məsuliyyət on qat artır. Hə, mən gənc yazıçı, ssenarist kimi nəhəng Rüstəm İbrahimbəyovun qarşısında özümü itirərdim. Demək istədiklərimi, suallarımı dolğun şəkildə verə bilməzdəm. Səd heyif. Artıq bu, sadəcə, mümkün deyil. Ustad artıq özgə dünyada bəlkə də özgə bir ömür yaşayır, kim bilir?!

## İbrahimbəyov brendi

Tərifə xəsis, ancaq məsələ tənqidə gələndə xeyli səxavətli sənət cameəsində hər kəs hədəf ola bilər. İstənilən öz üzərində işləyib inkişaf edən potensiallı istedadlılar, ruhunda tixac yarandığı üçün ancaq dilinə güc verib asudə vaxtlarını həmin istedadlıları baltala-



TASS

maqla keçirən istedadsızlar tərəfindən daim nəzarət altındadır.

Yəni bir sözlə, sənət adamının uğuruna sevinən az saylı insanlarla yanaşı, həmin uğurları həzm edə bilməyən istedadsız dəstəsinin ucu-bucağı görünmür. Nə etsən də, necə iş görsən də, nəsə bir əmma tapacaqlar. Səni bəyənməmək üçün, gördüyün işə kölgə salmaq üçün əlindən gələni edəcəklər. On azından bəyənməyəcəklər vəssalam. Sənin gördüyün işlər nə qədər mükəmməl olsa da, ağızları əyiləcək, qüsür tapacaqlar və deyəcəklər ki, yox, bilirsən necədi? Burda pis yazmamışan, amma... və bu ammaların sayı-hesabı olmayıcaq. Uğursuzların yiğişdiyi qeybət qoxulu çayxanalarda dalınca olmazın sözləri deyəcəklər. Çünkü susa bilmirlər. Sussalar, uğursuzluğun sükütu

onları didib-dağıdacağıq. Onlar danışa-danışa, bu üfunət qoxusu yayan cümlələrlə öz sükutlarını pozurlar ki, yaşıya bilsinlər. Onlar buna məhkumdur.

Uğursuzlar qövmünün kinini hiss etməyə başlayanda bunun həllini düşünüb tapdım. Amma bu yol çox çətindi, bu həll hər adama qismət olmur. Uğursuzlar tayfasını məhz bu yolla susdura bilərsən: Brend olaraq! Dünya səni qəbul etməlidir.

Təbii ki, dünya deyiləndə bu gün Amerika və Avropa nəzərdə tutulur. Ancaq həmişə bu fikirdə olmuşsam ki, biz bəyəm bu dünyada yaşamırıq? Sadəcə, bu gün qəbul olunmuş yazılmayan qanunlar var. Dünya deyiləndə Amerika və Avropa başa düşülür. Və bildiyiniz kimi, uğursuzlar komandasının bütün üzvləri natamamlıq kompleksindən ciddi şəkildə əziyyət çəkir.

Onların qibləsi Avropadır. Avropa nəyi bəyənirsə, uğursuzlar çatəsi onu bəyənir. Çünkü bütün cılız insanlar kimi öz mədəniyyətlərinə üstdən aşağı baxırlar. Deyrilər ki, yox, bizdən sənətkar çıxa bilməz, yaxşı əsərlər yazıla bilməz. Yəni bu istedadsızlar fəsiləsi düşüñür ki, hər kəs bunlar kimidir.

Həmişə bu məsələ haqqında düşünəndə ağlıma iki şəxsiyyətin adı gəlib. Təbii ki, Azərbaycanın dünyada tanınan simaları kifayət qədərdir, amma niyəsə həmişə ağlıma iki şəxs gəlib. Bunlardan biri dahi Lütfi Zadə, digəri böyük Rüstəm İbrahimbəyovdur.

Universitet illərindən R.İbrahimbəyov kinolarına dərslik kimi baxıram, əsərlərini süjetin incəliklərini öyrənmək üçün oxuyuram. Və ONDAN çox şey öyrənmişəm. Bilirəm ki, zamanında maestro da çox qışqanlıqlara, paxıllıqlara tuş gəlib. O da çoxlu “amma”lar eşidib. Nəticə necə oldu? Oskarlı yeganə ssenaristimiz məhz ODUR. Bütün dünya ONU tanıyor. Dünyanın bütün uğursuz, paxıl dəstələri toplaşib gəlsə də, Rüstəm İbrahimbəyova bir şey deyə bilmirlər. Çünkü artıq onu dünya qəbul edib. O, artıq brenddir. Ona görə də bu sənətdə ən zirvəyə çıxməq üçün çalışacaqsan. Daha doğrusu, öz işinlə dayanmadan, usanmadan, yorulmadan, şövqle məşğul olacaqsan ki, sənət özü sənə zirvəyə qaldırsın. Mən bir şeyə çox sevinirəm ki, bizim üçün bu sənətdə bir nümunə var. Bir kino fatehi var. Bizim üçün bir yol qoyub ki, onun iziyə inamla addımlamaq mümkündür.

Nəyəsə, bu uzun, bir az da tikanlı, amma lazımlı müqəddimədən sonra masterin məni heyrətləndirən, uzun müddət təsirində saxlayan filmindən danışmaq istəyirəm.

Əslində, İbrahimbəyov haqqında yazmaq istəyəndə əvvəl düşündüm ki, bütün yaradıcılığına ekskurs edim, xırda lövhələrlə nəsə yazım. Sonra dedim ki, yox, onun hər filmi bir məktəbdir, diqqətlə təhlil olunmalıdır. Bu qərara gəldim ki, ən sevdiyim filmlərindən birini seçib “Qobustan”ın oxucuları ilə böllüşüm. Siz də masterin ustalıqla yazdığı ssenarinin möhtəşəmliyinə şahid olun.

## **Özgə ömürün ilk akkordları və ya beynimdə siçan var**

“Özgə ömür” filmi qəhrəmanın ömrünün son gününü göstərir. Və yerli kinoda mən bildiyim qədər ilk dəfədir ki, qəhrəmanın inkişafı əvvəldən axıra yox, axırdan əvvələ cərəyan edir.

Filmin ilk kadrları Farizin təraş olması ilə başlayır. Personaj öz ciddi, qanunlarla idarə olunan həyatının növbəti gününə hazırlaşır. Bəs kimdir Fariz? Fariz Əmiroviç Rzayev (Aleksandr Kalyaqin) universitet rektorudur. Sərt təbiətli, tünd xarakterli, qanunlara sənunadək əməl edən zabitəli bir adam. Evdə zabitəli atadı, işdə sərt rektor. Onun üçün qanundan kənar heç nə yoxdur. Hər şey qanun çərçivəsində olmalıdır. Xahiş edirəm, bu “çərçivə” sözünü yadınızda saxlayın, lazımlı olacaq.

Fariz üzünü təraş etdikdən sonra evdə xırda-para problemlər yaranır. Hekayənin gedisatından məlum olur ki, Farizin özünü xəstəliyə vuran arvadı, münasibətləri o qədər də qaydasında olmayan oğlu və golini var. Bir gəlin də onlara qonaq gəlib xahiş edir ki, ərinin, yəni onun oğlunu işə düzəltməyə kömək etsin. Fariz onunla razılaşır. Məlum olur ki, oğluyla problemi var. Onlar mübahisə edən vaxt qapı döyüür. Fariz qapını açır və qapının qarşısında dayanmış biri evdə siçan olub-olmadığını soruşur. Fariz yoxdur deyib qapını ağ xalatlı qadının üzünə bağlayır. Ssenarist filmin ilk sekansından gərgin bir situasiya qurur. Fariz əsəbidir, özündən çıxıb. Əslində o, təhtəlşür səviyyəsində oğluna yox, öz qanunlarına, özünün prinsiplərinə hirsətnir. Bu dəqiqə Farizin beynindəki siçanlar onun ağlığını gəmirməyə başlayır. Məhz belə bir məqamda ssenarist siçan məsələsini ortaya atır. Siçan Farizin evində olmasa da, həmin an beyninin içindədir.

## **Qanunlar, çərçivələr**

Fariz evdəki gərginlikdən sonra universitetə yollanır. Sürücüsü Əmənulla (Hamlet Xanızadə) Farizə deyir ki, bir jıqlı neçə gündü bizi izləyir. Fariz buna əhə-

miyyət vermir. Amma Farizin hər əhəmiyyət vermədiyi detala tamaşaçı mütləq fikir verməlidir. Çünkü bu filmdə hər səhnə ümumi ideyaya xidmət edir. Belə demək mümkünsə, filmdən hansısa bir epizodu çıxarsan, ssenari dağıla bilər. Bu isə ssenaristin hekayəni zərgər dəqiqliyi ilə qurmağından xəbər verir.

Yazını daha yiğcam etməkdən ötrü bəzi detalları ötürərək əsas açar nöqtəyə gəlmək istəyirəm. Fariz işə gələndə ona xəbər verirlər ki, bir qadın sizin otağınızda soxulub oradan getmək istəmir. Fariz otağına gedib məsələni öyrənir. Məlum olur ki, otağa soxulan qadın universitetin müəllimi Həsənovun (Hacı İsmayılov) universitetin digər işçisi İmanova ilə (Şükufə Yusupova) münasibəti var. Həsənovun arvadı bu işə tezliklə bir əncam çəkilməsini tələb edir. Fariz ona söz verir ki, tez bir zamanda bu məsələni həll edəcək.

Fariz göstəriş verir ki, Həsənov işdən azad olunsun. Ondan nə qədər xahiş edirlərsə, dediyindən dönmür. Universitetdə baş verən digər hadisələr də Farizin xarakterini tamlığıyla açır. Məlum olur ki, o, bir neçə tələbəni işdən azad edib. Və həmin tələbələr jılıdə onu izləyirlər ki, Farizə nəsə etsinlər.

Ssenarist filmin ortasına qədər qanunlara tabe, hər işini öz çərçivəsində görən Farizlə tamaşacını necə lazımdı tanış edir. Artıq hamı Farizi tanır. O, pis adam deyil. Amma özünün çərçivələri var və ətrafindakı hamını o çərçivələrin içində salmaq istəyir. Öz gərgin, sarsıntı dolu ömrünə başqalarını da ortaq etmek istəyir və bununla da ətrafında kim varsa, hər kəsin həyatını cəhənnəmə çevirir. Heç kim onu sevmir, hamı ona "dəmir" adam kimi hörmət etməyə məcburdur. O, qanunun tələbi nədirse, onu edir. Ssenarist əsas suali da burada qoyur: ədalət nədir? Qanunlar həmişə lazımdır? Bəlkə elə məqamlar var ki, orada qanunlar özü yumşalmalıdır? Amma Farizin özünün dediyi ki-mi: "Mən düzgün saydıqlarımı yox, düz sayılanları edirəm".

Fariz sabah iclas təyin edib öz sevgisinə görə başı bəlaya girən Həsənovu işdən çıxarmaq fikrində qətidir. Hətta Həsənovun sevgilisi İmanova da Farizin yanına gəlib ondan xahiş edir. Fariz əlbəttə ki, ona

yox deyir. İmanova Farizə həyatında heç vaxt eşitmədiyi sözü deyir: "Əgər siz sevsəydiz, heç vaxt belə etməzdiz".

Bu söz Farizə gullə kimi dəyir. Görəsən, Fariz həyatda kimisə sevib? Axi filmin birinci sekansında arvadıyla olan münasibətini gördük. O dəqiqə bildik ki, o, öz qadını sevmir. Bəs görəsən, Fariz kimi həyatı çərçivələrlə dolu biri kimisə sevə bilərmi?

Bu sual Farizin içində eksiztensial ovqat yaradır. Ümumilikdə mövzu sosrealizm çərçivəsində təqdim olunsa da, filmdə dərin eksiztensiyanı hiss etməmək mümkün deyil.

### İçərişəhərdə azmaq


Fariz maşınla İçərişəhərə gedir. Yolda ürəyi sıxlığı üçün sürücünü göndərib özü piyada gəzir. Bu gəzinti, əslində, Farizin öz xoatik, nizamsız içində bir səyahətdir. İçərişəhərin dolanbaclı, dar küçələrində öz böyüdüyü evi axtaran Fariz evini heç cür tapa bilmir. Eyni küçələri nə qədər gəzsə də, öz yerini tapa bilmir. Çünkü orada çərçivəsizdir. Orada azaddır. Azad olmayı yadırğana, özünə özgələşən Fariz azad olmaqdan qorxur, azadlıq onun üçün yad bir nəsnəyə çevrilib.

### Özgə ömürün limanı

Həyatı çərçivələr içində keçən, xarakterinə görə yaxınlarının həyatını cəhənnəmə döndərən Fariz evə qayıdanda bloka daxil olur və öz evinin yox, qonşunun qapısını döyür. Bu yerdə ssenaristə şlyapa çıxarmaq lazımdır. Sən demə, Fariz Əmiroviç Rzayevin - bu sərt adamin sevgilisi var.

Yalnız məşuqəsi Lilyanın (Irina Kupçenko) yanında olanda özüne rahatlıq tapır. Hə, onun sevgilisi var. Fariz ancaq onun yanında öz arzularına rahatlıq verir. Orada əsl kimliyinə qovuşur. Amma bir yerə qədər. Əsas olan yenə də çərçivələrdir.

Məşuqəsinin evində onun ürəyi tutur. Lilya nə qədər etsə də, Fariz həmin təhlükəli vəziyyətdə də ev-



"Özgə ömür" filmindən kadr. A.Kalyaqın Fariz Əmiroviç Rzayev rolunda.

dən çıxmağa çalışır. İstəmir ki, onu başqa qadının evində ölü tapsınlar. Onun meyiti məşuqəsinin evindən çıxsın. Ayaqqabılарını birtəhər ayağına keçirib bloka çıxan Fariz elə blokdaca keçinir.

Universitetdə ona vida mərasimi keçirirlər. Tabutunu aparırlar. Həyatında yeganə azadlıq verdiyi, çörçivələrdən kənar saxladığı qadın Lilya onun tabutuna yaxın gedə bilmir. Mərhümən yaxını olmadığı üçün zaldan çıxməli olur.

Onu da xatırladım ki, əgər o yaşasayıdı, bu gün Həsənovu işdən çıxardacaqdı. Ancaq Həsənovla İmanova özü onun tabutuna gül gətirirlər.

Filmin quruluşçu rejissoru Rasim Ocaqov yazılan ssenariyə möhtəşəm ekran həyatı bəxş edib. "Özgə ömür" filmi bütün epizodlarıyla, dialoqlarıyla bu gün

kino-dərslik kimi tədris olunmalıdır. Bir gənc yazıçı, ssenarist kimi fəxr edirəm ki, kino tariximizdə belə bir sənət hadisəsi var. Bu ssenarini yazan dünya şöhrəti Rüstəm İbrahimbəyov məhz bizimdir! Biz kinoyla, ədəbiyyatla məşğul olan gənclər də ona layiq olmağa çalışmalıyıq. Həyatımızı çərçivələrdən azad edib rəhat və ümidiyle yaşamalıyıq, amma... öz çərçivəsində...


*P.S. Masterin dünyasını dəyişməsindən sonra yas içində olduğumuz bu günlərdə sadəcə bircə filminin məzmununu, işlətdiyi qeyri-adi priyomları diqqətə çatdırmaqla ona olan sevgimi, saygımı ifadə etməyə çalışdım. Amma əlbəttə, İbrahimbəyov kinosu ayrıca sənətşünaslıq təhlilini gözləyir... Bəlkə məhz onun filmlərini dərindən anlaya, duya bilsək, özümüzə də münasibətimiz dəyişər...*

# BƏSTƏKARIN MÜBARİZƏSİ

Vətənin taleyi hər bir vətəndaşın yaşayışına, həyatına təsir edir. Ölkə dardadırsa, heç bir azad, rahat güzərandan söhbət gedə bilməz. XX əsrin 90-cı illəri bütöv Azərbaycan xalqı üçün çətin, keşməkeşli zaman olub. Ardicil itkilər hər kəsin qəlbində dərin yaralar buraxıb. Hər kəs ən azı öz yaddaşında, düşüncəsində mübarizəsinə davam edib. Və əlbəttə ki, ən böyük missiya sənətin üzərinə düşüb. 30 il boyunca məhz musiqinin, sözün mübarizəsi yeni gələn nəsillərin vətənpərvərlik ruhunda tərbiyə almasına və sonucda yüksək döyüş əzmi ilə müharibədə iştirakına faydalı olub.

8 may bu mübarizədə öz payı olan, sənətimizin, musiqimizin inkişafına töhfələr verən Calal Abbasovun 65 yaşı tamam oldu. Şuşanın işğalından sonra doğum gününü qeyd etməyən sənətkar bu dəfəki yubileyini xüsusi sevinc, səadət içində qarşılıyır. Bakı şəhərində görkəmli bəstəkar və musiqi xadimi Əşrəf Abbasovun ailəsində dünyaya göz açan Calal Abbasov əslən şuşalıdır. Yəqin məhz buna görə bir çox əsərlərindən nisgil duyulur. O, 1975-ci ildə Bülbül adına Orta ixtisas musiqi məktəbini, 1980-ci ildə - Azərbaycan Dövlət Konservatoriyanın Bəstəkarlıq fakültəsini, dahi Qara Qarayevin sinfini bitirib. 1984-cü ildə - bəstəkarlıq kafedrası nəzdində assistent-stajorluq kursunda (rəhbəri - Fərəc Qarayev) təhsil alıb. 1981-ci ildən SSRİ və Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür.

Calal Abbasov qeyri-adi əsərləri ilə musiqi sənətimizi zənginləşdirməklə bərabər, həm də pedaqoq kimi yeni gələn nəsillərin sənətə yiyələnməsi-



nə xidmət edir. O, Azərbaycan Milli Konservatoriyasında “Bəstəkarlıq” sinfini aparrı. Tələbələri sırasında beynəlxalq və respublika müsabiqələri laureatları var.

Sevilən sənətkar müxtəlif janrlarda bəstələnmiş və geniş kütlə arasında tanınmış bir çox musiqi əsərlərinin müəllifidir. Onun musiqi sənətimizin ölkə hüdudlarından kənarda təbliğatında xüsusi xidmətləri vardır. Əsərləri ABŞ, Almaniya, Fransa, İtaliya, Avstriya, Norveç, İndoneziya, Cənubi Koreya, Türkiyə, Özbəkistan, Rusiya, Gürcüstan, Ukrayna və s. ölkələrdə ifa olunub, rəğbət qazanıblar. Onun əsərlərinə müxtəlif nüfuzlu orkestrlər maraq göstərib, ifa ediblər. Belə ki, Calal Abbasovun əsərləri “Quator Gaudi” (Fransa), “Seattle Chamber Players” (ABŞ), “Oslo Kammerakademie” (Norveç), “Студия Новой Музыки” və “Ансамбль Марка Пекарского” (Rusiya), “Ensemble Reconsil Wien” (Avstriya), Ukrayna Dövlət Simfonik orkestri, eləcə də Azərbaycan musiqi kollektivləri və solistləri tərəfindən ifa olunub. Həmçinin, əsərləri “Music Fabric” (Fransa), “Sovetskiy Kompozitor” (Rusiya), “İşıq” və b. nəşriyyatlar tərəfindən nəşr edilib.

Bəstəkarın fəaliyyətinə nəzər saldıqda diqqət çəkən vacib məqam odur ki, o, daim axtarışdadır. Bir tərəfdən müxtəlif janrlarda əsərlər yazır, digər tərəfdən pedaqqoq kimi gənclərin inkişafı üçün çalışır. Bütün bunlardan əlavə, o, Azərbaycan xalq musiqisinin toplama və təhlili prosesində fəaliyyət göstərir, Naxçıvan, Qarabağ, Gəncə zonalarına folklor-ethnoqrafik ekspedisiyaların iştirakçısıdır. Elmi məqalələrin və mətbuatda çıxışlarının müəllifidir.

Qısa bioqrafik göstəriciləri gözdən keçirdikdə bir anlıq düşünürsən ki, bütün bunlar ayrıca institutların, tədqiqat mərkəzlərinin işidir. Amma müxtəlif işləri bir nəfər öz üzərinə gö-



türürsə, bu, heç şübhəsiz, vətənpərvərlik duyğusunun təzahürüdür. Hər bir sənətkar üçün xalqın sevgisi ən böyük mükafatdır. Calal Abbasov sənətində göstərdiyi fədakarlıqlara görə müxtəlif mükafatlarda layiq görülüb. Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi (2007). “Milli qəhrəman Albert Aqarunov” ordeni (2020), BMT mükafatı Laureati (1998). Azərbaycan Gənclər İttifaqı mükafatı Laureati (1990), Xalq mahnılarının xor aranjimanı Respublika müsabiqəsi Laureati (1982), S.Yeseninin 100 illiyine həsr olunmuş Respublika müsabiqəsi Laureati (1995), Vətənpərvərlik mahnılarının Respublika müsabiqəsi Laureati (2000), “Yüksək səviyyəli şagird hazırladığına görə” Bakı şəhər Mədəniyyət şöbəsinin Fəxri Fərmanı (2000) və s. bəstəkarə olan sevginin, diqqətin göstəricisidir.

Calal Abbasov təkcə yaradıcılığı yox, həm də ictimai fəaliyyəti ilə diqqəti cəlb edir. Bu mənada Azərbaycan Bəstəkarlar İttifaqının katibi kimi gördüyü işlər, musiqi mühitində tutduğu yer təqdirəlayıqdır.

Bu il bəstəkarın “Qarabağ trilogiyası” Dövlət mükafatına təqdim olunub. Bu əsər üç hissədən ibarətdir. I hissəni “Səni bir daha görə biləydim...” adlı simfoniya (1998/2018) təşkil edir. Simfoniya Şuşa şəhərinə və əslən şuşalı olan atası Əşrəf Abbasovun xatirəsinə həsr olunub. Əsərdə işğal altında qalmış “Qarabağ incisi”nin agrılı-acılı günləri, lakin eyni zamanda, xalqımızın tezliklə qələbə çalmasına, Şuşanın və bütövlüklə Qarabağın azad olunmasına sarsılmaz ümidi ifadə olunub. Simfoniya Vyana, Moskva və dəfələrlə Bakı şəhərlərində müxtəlif orkestr və dirijorlar tərəfindən müvəffəqiyyətlə ifa olunub. 2018-ci ildə müəllif partituranı yenidən əsaslı şəkildə işləyib.

II hissə “In memoriam...” rekviyemi (2019) Şuşa şəhərinin müdafiəsində qəhrəmancasına həlak olmuş tankçı Albert Aqarunova, Qarabağ müharibəsinin şəhidlərinə ithaf edilib. Bu əsər Azərbaycan bəstəkarlarının X qurultayında ilk dəfə səslənib.

III hissə “Şanlı Azərbaycan” odası, Ali Baş Ko-

mandan cənab Prezident İlham Əliyevin müdrik rəhbərliyi altında, cəsur əsgər və zabitlərin şücaəti nəticəsində qazanılmış möhtəşəm qələbəni parlaq ələrlərlə əks etdirir. Əsər 2021-ci ilin 2 noyabr tarixində Qələbəyə həsr olunmuş “Qarabağ Azərbaycandır!” konsertində Azərbaycan Dövlət Simfonik Orkestri (dirijor Fəxrəddin Kərimov) və Azərbaycan Milli Konservatoriyasının birləşmiş xoru (rəhbəri Leyla Zaliyeva) tərəfindən ilk dəfə dinləyicilərə təqdim edilib.

Bu trilogiyani dinlədikdə göz önünə bütöv bir insan ömrü gəlir. Geniş bir çəmənlikdə ilk addımlarını atan körpənin ayağı altında qalan yumşaq otlar, ətrafi bürümüş xoş qoxu, təbiətin gözəlliyi və insan xoşbəxtliyi, yeni həyatın başlangıcı və gələcəyə sonsuz ümid ilk notlardan dinləyicinin xəyalında ki-nino kimi canlanır. Amma nə yaziq ki, həyatda da, sənətdə də əbədi sevinc, səadət mümkünsüzdür. Elə Calal Abbasov musiqisi də bu qaçılmas reallığı, zamanın sinaqlarını ifadə edir. Vətənin başının üstünü alan qara buludlar, həsrət, gözlənti bu əsərin əsas mövzusuna çevirilir. Amma eyni zamanda sonsuz inam, Şuşanı bir daha görmək ümidi də trilogiyanın birinci hissəsindən “eşidilir”. Xoşbəxtlikdən tarix də sənətin ifadə etdiyi bu sarsılmaz inamı təsdiqlədi. Bəstəkar Şuşanı bir daha görə bildi və Cıdır düzündə bütün vətəni bağrına basırmış kimi qollarını gəniş açdı.

Musiqini sözə çevirmək əlbəttə, sadə deyil. Fərqli ovqatlarda müxtəlif təəssürat yarada bilər eyni əsər. Bu mənada “Qarabağ trilogiyası” ideya və ələrlər zənginliyi ilə seçilir.

Bəstəkarın yubileyinə həsr etdiyimiz bu məqalədə onun keçdiyi ömür və yaradıcılıq yoluna qısaca nəzər saldıq və anladığ ki, yeni gələn nəsillərin ondan öyrənə biləcəyi bir çox məsələlər var. “Qobustan” dərgisinin oxucuları və kollektivi adından əziz Calal Abbasovu yubileyi münasibətiylə təbrik edir, ona möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları diləyirik.

## “Qurama”

*Əlli il öncə, “Qobustan” dərgisinin elə ilk nömrələrində “Qurama” başlığı altında rəngarəng səhifələr yayımlanırdı. O zaman da ağ-qara çıxan dərginin “Qurama”sı sadəcə mövzu baxımından al-əlvan idi. Müxtəlif mövzularda maraqlı məlumatlar və daha çox məzəli sənət xəbərləri bir layihədə birləşib elə gerçək qurama təsiri bağışlayırdı. Toplunun müəllifləri layihəyə kiçik bir giriş sözü də yazmışdır: “Balaca-balaca parçalar... Rəngbərəng parçalar... Kiçik, əlvan parçaların yaratdığı ürəkaçan, şux ahəng... Tovuz quşu kimi, nənə qurşağı kimi, rəngdən-rəngə çalan qurama yorğan. Təkcə məisət əşyası yox, zövq, sənət, gözəllik örnəyi. Rəng, biçim, ahəng duyumunu ifadə edən xalq yaradıcılığı. Qurama yorğan hansı Azərbaycan evinə, hansı azəri ailəsinə tanış deyil ki?! Bu qədim sözü, bu gözəl sözü alabəzək səhifəmizə başlıq seçmişik. Qurama qarşınızdadır...” Biz də sələflərimizin bu maraqlı ənənəsini davamı kimi kiçik “Qurama”mızı oxucularımıza təqdim edirik...*

*Bu dəfəki Quramamızda isə yay əhval-ruhiyyəsində kiçik, amma imisti faktları oxucularımıza təqdim edirik.*

★ Yayın praktiki olmadığı yer Arktikadır. Ancaq burada, eləcə də Antarktidada Günəşin 6 aya qədər üfüqün arxasında gizlənmədiyi bir qütb günü var.

★ Ən isti yay temperaturu Kaliforniyada Ölüm Vadisi adlanan səhra bölgəsində qeydə alınır. Orada hərarət bəzən 57 dərəcədən yuxarı dəyərlərə çatır.

★ İyun ayı qədim Roma ilahəsi Junonun adını daşıyır.


★ Dondurma sənaye miqyasında 19-cu əsrədə istehsal olunmağa başladı. 20-ci əsrin ikinci yarısında onun populyarlığı əhəmiyyətli dərəcədə artdı. 1945-ci ildə dünyada ilk dondurma salonu ABŞ-da açıldı. SSRİ-də ilk dondurma fabriki yalnız 1932-ci ildə açıldı, əfsanəvi sovet dondurması 1935-ci ildə istehsal olunmağa başladı.

★ Dünya əhalisinin 80 faizi dəniz və ya okean sahillərindən yüz kilometrdən çox olmayan məsafədə yaşayır.

★ Yay aylarında Eyfel qülləsi dəmirin günəş şüaları altında genişlənməsi səbəbindən ölçüsünü 6 düymədən çox artırır. Bu, 15 sm-dən bir qədər çoxdu.

★ Post-impressionist fransız rəssamı Pol Qogen yaradıcılığının müəyyən dövründən sonra Afrika və Asiya incəsənətinə meyl salır, xüsusilə də yapon folklor, mədəniyyətinin təsirinə düşür. Bir müddət Taitidə yaşayır. Burada o, “Dəniz Kənarında”, “Ave Mariya” rəsmələrini çəkir. Qogenin Taiti rəsmələri ada və qızmar günəşli ab-havanı bütün çalarları ilə çatdırır.

★ Musiqidə fəsillər rəng və səs baxımından müxtəlif ifadə olunur. İtalyan bəstəkarı A. Vivaldinin “İlin



fəsilləri” silsiləsi bu mənada çox maraqlıdı. P.İ.Çaykovskinin fortepiano üçün əsəri, A.Piatsollanın fəsillər tanqosu, C.Haydnın möhtəşəm oratoriyası fərqli fəsillərin ovqatını dinləyiciyə ötürür. Belə çıxır ki, hava təkcə insan ehval-ruhiyyəsinə təsir etmir, həm də sənətə mövzu verir.

❖ Miraj səhrada tez-tez baş verir. Su anbarının güzgü kimi səthi uzaqdan görünür, amma əslində qumdan başqa bir şey yoxdur. Bu, fərqli hava təbəqələrinin işığın qeyri-bərabər şəkildə əks olunmasından qaynaqlanan optik illüziyəsidir.

❖ Yapon qadınlarının gənclik sırrı günəş şüaları əleyhinə kremlər imiş. Sən demə, insan orqanizminə D vitamini bəxş edən günəş şüaları vaxtından əvvəl qocaldırmış...

❖ Braziliyada şəffaf suyu olan laqunaların səxavətlə girdiyi çox qeyri-adi bir Lencois Maranhensis səhraşı var. Kəhrəba qum təpələri və firuzəyi suların birləşməsi ilə qeyri-adi bir mənzərə yaranıb.

**Hazırladı: Zülfüyyə Qəniyeva**

## SÖZ GƏNCLƏRDƏ...

(layihə)

*“Qobustan” İncəsənət Toplusu “Söz gənc-lərdə” layihəsini davam etdirir. Hər dəfə sənətin fərqli yönlərinə aid təəssüratlarını bölüşən gənclər bu sayımızda istedadlı aktrisa Səbinə Məmmədova ilə həmsöhbət oldular. Səbinə Məmmədova Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisasıdır. Teatrda və kinoda sevilən obrazları son dərəcə qeyri-adi istedadla canlandıran aktrisa Ə.Haqverdiyevin “Cəhənnəmdən məktublar” əsərində Gövhərtac, M.Füzulinin “Leyli və Məcnun” poeması əsasında qurulan eyniadlı tamaşada Leyli, C.Cabbarlinin “Oqtay Eloğlu” pyesi əsasında qurulan səhnə əsərində Firəngiz və s. rolları ilə tamaşaçı sevgisi qazanıb. O, Pərvinin “Mən öləndə ağlama” mono-tamaşasında Leyla obrazı ilə yeni bir qəhrəman tipiyə tamaşaçı önünə çıxıb. Tamaşa həm ölkə daxilində, həm də müxtəlif xarici ölkə festivallarında uğur qazanıb. “Söz gənclərdə” layihəsi çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin tələbələri Nəzrin Əlizadə, Rəna Sadıqova və Mehriban Hüseynzadə aktrisadan müsahibə götürüblər. Bu günlərdə dahi rus yazıçısı A.P.Çexovun “Qağıayı” əsəri əsasında Əməkdar artist Nicat Kazımovun quruluş verdiyi səhnə əsərində Nina Zareçnaya - Qağıayı rolunu ifa edən aktrisanın sənətə, teatr mühitinə, canlandırdığı obrazlara aid fikirləri məraqlıdır...*

Yay/2022

**Rəna Sadıqova:** Əziz Səbinə xanım, əvvəla sizə təşəkkür edirik ki, zaman ayırib bizimlə söhbətə gəldiniz. “Qobustan”ın bu layihəsi biz gənclərin ixtiyarına verilib və bu dəfə məhz sizinlə söhbət etmək istədik...

**Səbinə Məmmədova:** Mən təşəkkür edirəm. Söhbətimizin maraqlı olacağına inanıram və çox istərdim ki, mənə aid xəyal qırıqlığı yaşamayasz... (gülür)

**Mehriban Hüseynzadə:** Biz də buna əminik. Elə ilk suali mən vermək istəyirəm. Bilirik ki, sənət, teatr çox da asan sahə deyil. Sizin ən vacib hədəfinizlə aranızda məsafə yaranan maneə nədir? Yaxud nə ola bilər?

**Səbinə Məmmədova:** Zəhmətə alışdığını üçün, özümə tələblərim çox olduğuna görə çox da problem etmirəm maneələri. Amma əlbəttə, qeyri-peşəkar insanlarla üz-üzə gələndə dediyiniz məsaflər haqqında düşünürəm. Sənətdən xəbəri olmayanlar bu sahədə söz sahibi olanda maneələr də çoxalır.

**Nəzrin Əlizadə:** Yoldaşımın fikri ilə razıyam ki, dünya nə qədər müasir olsa da, sənət yolu yenə də çətindi. Sizin bu sənəti seçməyinizə əsas səbəb kim və ya nə olub?

**Səbinə Məmmədova:** Ümumiyyətlə, mənçə, bu sənətin seçiləməsində genetik faktor çox mühümdü. Mənim həyatimdə və uğurlarında ailəmin xüsusi xidməti var. Sənətdə olmaq üçün hərtərəfli təhsil də önemlidir. Buna görə taleyimə minnətdaram...

**Mehriban Hüseynzadə:** Belə çıxır ki, ən böyük ilham mənbəyiniz elə ailənizdir...

**Səbinə Məmmədova:** Əlbəttə. Amma ilham mənbəyinə ən çox başlanğıcda ehtiyac duyursan. Zamanla peşəkarlıq bütün başqa ehtiyacları üstləyir və sən özünə verdiyin sıfarişləri yerinə yetirirsən. Bu mənada hal-hazırda ilham mənbəyim özüməm... Bir də dərk edirəm ki, tutduğum yol gerçək sənət yoludur. Ətrafimdakı adamları, sənətlə məşğul olan dostlarımı da hər zaman bu yola dəvət etmişəm. Hətta seriallarda da çağdaş zamanın

May/2022



**Nəzrin Əlizadə**



**Mehriban Hüseynzadə**



**Rəna Sadıqova**



"Qağayı" - Nina Zareçnaya obrazında

termini ilə desəm, "xaltura" etməyi bacarmamışam.

**Nəzrin Əlizadə:** Yəqin elə bu münasibətinizdəndir ki, biz gənclər sizin hər bir qəhrəmanınızı sevərək izləyirik. Amma bəzən aktrisalara münasibətin birmənalı olmadığını da görmüşük...

**Səbinə Məmmədova:** Nəyə işaret etdiyinizi anladım. Haqlısınız. Amma hər şeyi öz qaydasında, səliqəsində etmək olar. Qəribəsi də odur ki, canlandırdığım obraz səhnədən söyüş də söyə bilər, 18+ tamaşa da oynamışam, mizanım da bir qədər açıq olub. Amma cəmiyyət tərəfindən heç bir narazılıq hiss etməmişəm. Əksinə! Hər şey estetik olanda daha gözəl qəbul edilir. Bir də tamaşaçı anlamalı ki, qarşısında söyüş işlədən, yaxud tərəf müqabili ilə sarılan Səbinə deyil, Leylədi, Leylidi, Ninadi və s.

**Rəna Sadıqova:** Bəs sizdə dərin izlər buraxan, düşüncənizdə dəyişiklik edən qəhrəmanınız hansı?!

**Səbinə Məmmədova:** Maraqlı sualdı, bu mövzuda çox da düşünməməyə çalışıram. Əslində bütün obrazların ruhən də, cismən də təpib özümə köçürməyə çalışıram. Məşqlərdə axtarıram, son ana qədər əziyyət çeki-rəm, amma premyera günü bu "köçürülmənin" baş tutduğunu hiss edirəm. Sonra hər dəfə həmin tamaşa günü yaxınlaşanda texminən 24 saat əvvəl sanki yenidən əy-nimə, ruhuma geyindirirəm o obrazı. Tamaşadan sonra uzun müddət məndə qalan iki obraz olub. "Arzu ve Murad" tamaşasında (rejissor: G.Hacıyeva) Arzu, "Mən ölündə ağlama"da (rejissor: A.Osmanova) Leyla.

**Nəzrin Əlizadə:** Səbinə xanım, biz ədəbiyyatı müəllimlərimizdən, kitablardan öyrənirik. Amma niyəsə mə-

nə elə gəlir ki, incəsənəti öyrənmək bir az başqadı... Da-ha çox müşahidə rol oynayır.

**Səbinə Məmmədova:** Əlbəttə, aktyorluq sənətini öyrənmək işində son nöqtə yoxdur. Həm kitablardan, Stanislavski kimi, Çexov kimi sənətin əlibasını yanan müəlliflərin əsərlərindən, həm də həyatdan öyrənirsən. Bir də əlbəttə, örnəklər var. Özümüzdən əvvəlki canlı əfsanələrdən dərs alırıq. Bəxtim getirib ki, ilk səhnə addımlarımı Xalq artistləri Nurəddin Mehdiyanlı, Həmidə Ömerova ilə eyni səhnədə tərəf müqabili olmaqla atmışam. İlk tərəf müqabilim isə hələ tələbə vaxtı Pərviz Məmmədrzayev olub. Onunla səhnə hərəkəti, plastikası kimi vacib məsələlərə yiyələnmişəm. Daha sonra Ağaxan Salmanlı, Zemfira Əbdülsəmədova, Qurban İsmayılov, Şövqı Hüseynov, Kəmalə Müzəffər, Rasim Cəfər kimi sənətini sevən aktyorların səhnə mədəniyyətlərindən örnək götürmüşəm.

**Mehriban Hüseynzadə:** Bəlkə bizim suallarımız bəsit görünə bilər, amma doğrudan da teatrin səhnə arxasından xəberimiz olmadığı üçün soruşuram. Dediniz ki, obrazı özünüzə, yaxud özünüzü obrazə köçürürsüz. Bunu-n bir üsulu, qaydası varmı?!

**Nəzrin Əlizadə:** Beləliklə, bütün sirlərinizi açmağa çalışırıq...

**Səbinə Məmmədova:** (gülür) Məncə, elə ciddi bir sırr yoxdu. Necə deyərlər, axtaran tapar. Sadəcə çox çalışmalı və doğru yerə gəlib çıxmalsan. Əgər rejissor klassik dövr ədəbiyyatına müraciət edir və eynən klassik estetikanı tələb edirsə, mən o dövrü araşdırıram. Geyimindən tutmuş, adət-ənənələrinə qədər hər şeyi öyrənib bunlarla uzlaşmağa çalışıram. Amma təbii ki, çağdaş dövərən qəchaqaçında Füzulinin Sufi eşqini anlamaq, tamaşaçıya çatdırmaq çətindi. Ona görə bəzən hansısa tamaşaaya görə həyat torzımı, qida rasionumu da dəyişməli oluram.

**Rəna Sadıqova:** Bəs mənfi qəhrəmanı canlandırmalı olsanız necə, xarakteriniz dəyişmir ki?

**Səbinə Məmmədova:** Əksinə, o obrazın sayəsində özümlə mübarizə aparıram. Ən birinci mənfi obrazım “Məryəm” serialında Nuray idi. Nuray mənə mənə ta-

nitdi. Və deyərdim ki, tamaşaçılar da məni belə görmək istəyirlər sanki. Hansısa qəhrəmanım həyatdakı mənim ilə mübarizədədisə, onu daha ürəklə oynayıram. Axı hər birimizin mənfi tərəfi var. Mən isə 7/24 o mənfilərlə mübarizə aparıram.

**Nəzrin Əlizadə:** Teatrda ən son maraqlı və diqqət-çəkən işiniz Çexovun “Qağayı” pyesi əsasında səhnə-ləşdirilən tamaşaada Nina Zareçnaya obrazı olub. Bu haqda danışmağınızı istərdik...

**Səbinə Məmmədova:** Bəli, 27 Mart Beynəlxalq Teatr günü münasibəti ilə premyeramız baş tutdu. Əməkdar artist Nicat Kazimovun quruluşunda A.P.Çexov “Qağayı” tamaşasını sənətsevərlərin ixtiyarına verdi.

**Rəna Sadıqova:** Bildiyim qədəriylə tamaşanın məşqlərinə hələ karantin zamanından başlanılmışdı...

**Səbinə Məmmədova:** Elədir. Daha öncə Nicat müəllimlə “Leyli və Məcnun” kimi ciddi, məsuliyyətli bir tamaşaada çalışmışdım. Ona görə onun iş metodu tanış idı mənə. Karantin vaxtı hamımız darixirdiq və “Qağayı” sanki xilas oldu. Onlayn qaydada əsəri müzakirə edirdik, oxuyur, təhlil edirdik. Yaxşı ki, teatrımızın rəhbərliyi, hörməti Naidə xanım bize inandı və mədəniyyət ocaqlarının fəaliyyəti bərpa olan kimi gərgin məşqlərə başladıq...

**Mehriban Hüseynzadə:** Premyera çox böyük əks-səda doğurdu, mətbuatda ardıcıl yazılar getdi səhnə əsəri haqda. Siz özünüz Ninadan razı qaldınız mı?!

**Səbinə Məmmədova:** Əlbəttə, hər bir tamaşanın yetişməsi üçün zamana ehtiyac var. Öz rolum haqda onu deyə bilərəm ki, bu dəfə də Qağayı ola bildim. Məhz premyera günü o çevrilməni hiss etmək nəsib oldu mənə...

**Rəna Sadıqova:** Səbinə xanım, bizim suallarımız bitib-tükönməyəcək. Amma yaxşı başa düşürük ki, on gözəl sözümüzü səhnədən deyirsiz. Ona görə sizə təşəkkür edib ən yaxın zamanda teatra gələcəyimizə söz veririk...

**Səbinə Məmmədova:** Mütləq gəlin, gözleyəcəm hər birinizi. Mən də sizə və “Qobustan” dərgisi kollektivinə bu fırsat üçün təşəkkür edirəm. Doğrudan da çox xoş oludu sizlərlə söhbət.

# MÜHACİR RƏSSAMLAR



Avropa təhsili almış Şimali Azərbaycan rəssamlarının tərcüməyi-halında onların ilk professional rəssamlıq fəaliyyəti, ölkədən mühacirət etdikləri illərlə demək olar ki, üst-üstə düşür. Bunlardan yalnız üç rəssamin - Əlibəy Hüseynzadə, İbrahim Safi, heykəltaraş Zeynal Abdin Əlizadənin adını çəkmək kifayətdir.

Hamının yaxşı tanıdığı Əlibəy Hüseynzadə və İbrahim Safiye keçməzdən əvvəl professional təhsil almış ilk Azərbaycan heykəltaraşı - Zeynal Abdin Əlizadə (Əliyev) haqqında danışmaq istərdim: o, İtaliyada Peru-

ci Zərif Sənətlər Akademiyasında oxuyub, yüksək “heykəltaraşlıq professoru” adını qazanıb. Bir vaxt arxitektor Mövsüm Əliyevin bu heykəltaraş haqqında məqaləsinə “Qobustan” toplusunda dərc etmişdik, sonralar həmin almanaxdaca onun barəsində Nigar Abutalibovanın yazısı çıxmışdı. Zeynal Abdin həmin vaxtlarda müstəqil Azərbaycan Demokratik Respublikasının atributlarından olan - poçt markalarının müəllifi idi, özü də Cümhuriyyət hökuməti tərəfindən Avropaya təhsil almaq üçün göndərilənlərdəndi. Mövsüm Əliyevin məqaləsi mühacir-heykəltaraş haqqında ilk və neçə illər ərzində yeganə yazı idi. Onun da adı başqa mühacirlər kimi, Qlavlitin qara siyahısına düşmüştü. Bu yaxınlarda “Zerkalo” qəzetiinin üç nömrəsində onun qohumu Zaur Əlizadənin Zeynal Abdin haqqında materiallarını maraqla oxudum.

Müəllif heykəltaraşın nəsil şəcərəsi, ulu babaları, ailəsi haqqında ətraflı yazar, lakin onun sonrakı taleyi ilə bağlı materialların olmamasından, özü barəsində heç bir yeni məlumat ala bilmirik. Ceyhun Hacıbəylinin Zeynal Abdinə məktubları da maraqlıdır, Ramiz Abutalibov onları Ceyhun Hacıbəylinin arxivindən əldə edərək məqalə müəllifinə verib. Həmçinin, o heykəltaraşın bir neçə şəklini və işlərini də müəllifə ötürüb. İlk heykəltaraşımız haqqında başqa materialların olmamasından, yalnız bu şəkillərin nəşri ilə kifayətlənməli olacağıq.

Əlibəy Hüseynzadəyə (1864-1940) gəldikdə isə, o, məlum olduğu kimi, nəinki Azərbaycan və Türkiyənin, bütün İslam Şərqiinin mənəvi həyatında unikal hadisəydi. Filosof, tədqiqatçı-alim, şair və tərcüməçi, publisist

və həkim, ictimai xadim və rəssam Əlibəy ilk dəfə Türk, İslam və müasir dünya dəyərlərinə söykənən Azərbaycan və ümumtürk ideologiyasının əsası haqqında triadanın müəllifidir.

Sonralar bu triada pantürkizmin ideoloqu, Mustafa Kamal Atatürkün mənəvi atası hesab etdiyi Ziya Göyçəli tərəfindən (Türkçülük, islamçılıq, qərbçilik) bir qədər dəyişdirildi və belə də qəbul olundu. Otuz iki il ərzində Qafqazın Şeyxül-İslami olmuş axund Əhməd Hüseynzadənin nəvəsi Əlibəy babasının təsiri altında böyüdü, çünki şeyx ruhani olsa da, geniş dünya görüşünə malik idi. Onun yaxın dostu ateist Mirzə Fətəli Axundzadə qeyd edirdi ki, "astronomiya, coğrafiya, riyaziyyat, tarix

və dini elmlər sahəsindəki biliklərinə görə Qafqazda onun tayı-bərabəri yox idi".

Uşaqlıqdan bir neçə şərq və rus dilini mənimseyən Əlibəy rəsmə də meyl göstərirdi. Şəxsi etirafına görə, Peterburqdə təhsil almağa gedərkən, əvvəlcə o, Rəssamlıq Akademiyasına daxil olmaq istəyir, lakin dəqiq elmlərə yiyələnmək arzusu üstün gəlir. Peterburq Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olub D.Mendeleyev, N.Beketov kimi böyük alimlərin mühazırələrini dinləyərkən belə o, Rəssamlıq Akademiyasındaki məşgələlərə də gedir.

Türkiyədə anadan olan və bu ölkənin ən məşhur rəssamlarından biri, Əlibəyin oğlu Səlim Turan atasının tələbəlik illərindən yazırı: "Universitetin laboratoriya-sında işləyərkən, elə bu laboratoriyyada çalışan Aleksandr Ulyanovla (Vladimir İliç Leninin böyük qardaşı) dostlaşır. Belə məlum olur ki, Ulyanov laboratoriyyada çara sui-qəsd məqsədilə partlayıcı maddə hazırlayırmış. Lakin sui-qəsd baş tutmur, Aleksandr tutulur və asılır, atam isə öz təhsilini yarımcıq qoyur, Qafqaza qayıdır, sonra isə Türkiyəyə gedərək, Hərbi Akademiyanın Tibb fakültəsinə daxil olur. Təhsilini bitirib Bakıya qayıdır, öz məsləkdəşləri ilə birgə "Füyuzat" jurnalını, "Həyat" və "Kaspi" qəzetlərini nəşr etdirir. Həmin mətbəədəcə Maksim Qorki mürəttib-mətniyəğan işləyirdi. Yaxınlıqda yaşayan, gənc dərzi qadına vurulan Stalin də tez-tez mətbəəyə gələrmiş.

Türk sultani Əbdülhəmidin devrilməsindən sonra konstitusyon azadlıqlar elan olunur və atam həmişəlik Türkiyədə məskunlaşır" (Sitati Səlim Turanın İstanbul rəsm qalereyası sərgisindəki kataloqundan götürürəm).

Burada Əlibəy Hüseynzadə Turan soyadını qəbul edir, özündən neçə yaş kiçik olan çərkəz qızı Ədvıyyə xanımıla evlənir. Onların üç uşağı olur - böyük qızı Səidə, oğlu Səlim və kiçik qızı Feyzavər. Səidə Santur - riyaziyyat müəlliməsi olur, Səlim Turan və Feyzavər Alpasar isə atalarının rəssamlıq sənətini davam etdirirlər.

Əlibəyin "Bibiheybət məscidi" və babası Şeyxül-İslamın portreti Rüstəm Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyinin ekspozisiyasında saxlanılır.



“Bibiheybət məscidi” tablosunu o zamanlar xaricilər almaq istəyirdi, lakin milyonçu messenat H.Z.Tağıyev buna qarşı çıxır və “bizim məscidin şəkli vətəndə qalmalıdır” deyə onun dəyərini ödəyir. Bununla da H.Z.Tağıyev və Əlibəy Hüseynzadə Azərbaycana daha bir müüm xidmət göstərmış olurlar.

Otuzuncu illərdə bolşevik hökuməti bu məscidi partladır, lakin altmış ildən sonra, müstəqillik illərində H.Əliyevin təşəbbüsü ilde məscid həm də rəssamın tablosu əsasında bərpa edilir.

Əlibəyin bəzi işləri İstanbulda Feyzavər xanımın mənzilində saxlanılır. Bir neçə il bundan əvvəl dostlarımı - Türkiyədə yaşayan əslən azərbaycanlı, cərrah İbrahim Yıldırım və alim Əli Yavuz Akpınarla birlikdə Feyzavər xanımın mənzilinə gəldim və atasının bəzi işlərinin şəklini çəkdirim. Ahil yaşıma baxmayaraq, Feyzavər xanım dippdiri, ünsiyyəticil, səliqəli və nəzakətli qandırı. O, mənə öz işlərini, orijinal Şahrəmanı janrında müxtəlif təsvirli qadın simali mifik quşların reproduksiyası olan açıqcaları hədiyyə etdi.

Mərhum Səlimlə isə bundan xeyli əvvəl, 1969-cu ildə Parisdə tanış olmuşdum. Bizi Türk jurnalistikasının patriarxi, bir müddət həyat yoldaşı Səbihə xanım və qızı Ulduz ilə Bakıda yaşayan, xanımının vəfatından sonra Fransanın paytaxtına köçmüş Zəkəriyyə Sərtəl tanış etmişdi (Solcu əqidəsinə görə ona da Səlim Turan kimi Türkiyəyə qayıtməq qadağan olumuşdu). Sərtəl damışdı ki, onlar qızı ilə Parisdə yaşayanda, Səlim onları muzeylərə aparar və dərin savada malik alım kimi rəssamlıqda müxtəlif avanqard cərəyanların estetik principlərini izah edərdi. Səlimin özü Parisə 1947-ci ildə, iki başqa türk rəssamiyla - Abidin Dino və Avni Arbaşla eyni vaxtda gəlmüşdi. Üçü də solcu məsləyin tərəfdarı kimi kommunistlərə yaxın idilər, Nazim Hikmətlə dostluq edirdilər. Səlim deyirdi ki, Nazimlə sonuncu dəfə şairin ölümündən bir az əvvəl Parisdə görüşmüşdülər. Tarixin paradoksuna bax - panturkizmin ideoloqu məşhur Əlibəy Hüseynzadənin oğlu - Səlim Turan Türkiyədən kommunizm ideyalarının tərəfdarı kimi sürgün olunmuşdu. Və təkcə o yox. Eləcə də məşhur milliy-

yətçi Nihal Atsızın oğlu Yağmur Atsız da solcu əqidəyə xidmət edirdi (Səhv eləmirəmsə, son zamanlarda o, “sağçı”laşıb).

Görkəmili kamalçı Əhməd Ağaoğlunun nəvəsi, qatı milliyətçi Səməd Ağaoğlunun oğlu, - Karl Marksın “Kapital”ının və Mixail Şoloxovun “Sakit Don” romanının tərcüməcisi Təkdaş da komunistdi. Bir vaxt ingilislər Əhməd Ağaoğlunu başqalarıyla birlikdə Malta adasına sürgün etmişdilər. Səməd Ağaoğlu Adnan Mendereslə birgə mühakimə olunmuşdu və bir neçə ilini məhbəsdə keçirmişdi. Bir komunist kimi Təkdaş da Türkiyə həbsxananlarından yan keçə bilməmişdi. Təkdaşdan soruşuram: sən, atan, baban bir-birinizin müxtəlif siyasi əqidələrinə necə münasibət göstərirdiz? “Biz bir-birimizin ideoloji məsləyinə dərin hörmətlə yanaşırıdık və bir-birimizi çox sevirdik”, - deyə Təkdaş cavab verir.

Parisdə yaşayarkən Səlim Turan sənətçilər elitasi mühitinə düşür, ədəbiyyatçılardan J.P.Sartirla, L.Araqonla, P.Elyuarla, rəssamlardan Leopold Levi, Xartunq, Bazen, Pikasso, Jorj Brakla tanış olur. O, öz müəllimi Leopold Levi ilə birgə Jorj Brakin evində olur. Səlimin sözlərinə görə, Brak heç kimlə ünsiyyət saxlamırı və çox təkəbbürlü idi. Ondan fərqli olaraq, Pablo Picasso Parisdə elə ilk tanışlıqdaca Səlimə olduqca təvazökar təsir bağışladı. Şəkil çəkdirəndə isə Picasso göz-qas oy nadır və müxtəlif pozalar alırdı. Sonralar Fransanın cənubuna köçən Səlim Picasso ilə qonşu olur və onu tez-tez kafedə qəhvə içməyə, nahara dəvət edir. Bir gün Picasso Valorisdəki emalatxanasına Mark Şaqal gəlir. Şaqal at şəkli çəkməyə çalışır, lakin bu, onda nəyə görəsə alınır. Və bu zaman Picasso firçanı götürür və tez bir eşşək şəkli çəkir.

Səlimin sözlərinə görə, Lui Araqon - realist sənətin tərəfdarı idi, bir “nonfigurativist” kimi Picasso'nu sevmirdi. Səlim Turan - Türkiyədə realist idi, Parisdə isə nonfigurativ rəssamlığa və heykəltəraşlığa üstünlük verirdi. Səlim Turanla görüşməyim və ətraflı söhbətlərimiz barədə bir vaxt Fransa haqqında yol qeydlərimdə yazmışam. Səlimə fransız dilinə tərcümə olunmuş “Mən,

sən, o və telefon” hekayəmi bağışlamışdım. Bir neçə ay keçindən sonra Azərbaycandan Parisə turist qrupu gedəndə, Səlim Turan unudulmaz şairimiz Məmməd Arəzin vasitəsilə bu hekayəmin motivləri əsasında çəkdiyi tablosunu mənə göndərdi. Bu, mənim üçün çox əziz olan, gözəl insan və istedadlı rəssam Səlim Turanla unudulmaz görüşlərimizi xatrladan hədiyyə evimin divarından asılıb.

Tezliklə Səlimin Azərbaycanla əlaqələri yarandı. O zamanlar Nizami muzeyinin direktoru işləyən fədakar-alim Abbas Zamanov Səlimlə məktublaşmağa başladı və o, şərqiş şairlərindən çəkdiyi portretləri muzeyə hədiyyə göndərdi. Bunlardan - Molla Pənah Vaqifin portretinin reproduksiyası “Lük Azerbайджана” kitabımın birinci cildində yer alıb.

İkinci dəfə Səlimlə artıq Türkiyədə, ölkəyə gəlişinə qadağalar götürüldükden sonra (başqa siyasi mühacirlər kimi) görüşdük. İstanbulun Bəbək rayonunda Turqay qalereyasında Səlim Turanın rəngkarlıq və heykəltaraşlıq işlerinin sərgisi açıldı. İndi Türkiyədə yaşayan və işləyən operator Zaur Məhərrəmov bizim mühacirlər haqqında film çəkdi. Bu çox mühüm filmi, təəssüf ki, maddi problemlərin ucbatından indiyə qədər də sona çatdırmaq mümkün olmayıb. Zaurla birgə sərgiyə getdik və Səlim bizi qardaş kimi səmimi qarşıladı. Zaur bu görüşü ləntə alıb.

Sərgidə məşhur dram aktrisası Dilək Türkərlə tanış olduq, o, bizi Ataol Bəhramoğlunun pyesi əsasında Nazim Hikmət haqda tamaşaşa dəvət etdi. Növbəti gün biz Səlim, Zaur, dostum, tərcüməçi İldəniz Qurtulanla birgə Əlibəy Hüseynzadənin Qaraca Əhməd qəbiristanlığında qəbrini ziyaret etdik. O vaxtlar Azərbaycanda Əlibəyin dəqiq ölüm tarixini bilmirdilər və mən qəbrin üzərindəki yazının üzünü köçürtdüm: “Tibb fakültəsinin müəllimi, həkim Əli Turan Hüseynzadə (1884-1940)”. Axşam hamımız teatrda “Mutlu ol, Nazım” tamaşasındaydıq. Bu monodramı bir nəfəsə əvvəldən axıradək Dilək Türkər oynadı. Onda düşündüm, biz kommunist Nazim Hikmət haqqında tamaşaşa baxırıq: Səlim Turan - panturkizmin ideoloqu Əlibəy Hüseynzadə-

nin oğlu, İldəniz - “Müsavat” partiyasının İrandakı nümayəndəsi Əjdər Qurtulan oğlu atası Əjdər QULAQ-ın cəhənnəmdən keçmiş və möcüzə nəticəsində xilas olmuşdu (Buna görə də Qurtulan soyadını götürmüdü - yəni xilas olan, azad olunan). Və mən - müsavat nazirinin nəvəsi və sovet nazirinin oğlu. Nazim üçün bütün yolların bağlı olduğu İstanbulda tamaşaşa baxırıq. Bu dəlicəsinə sevdiyi şəhərə dəli bir həsrəti Nazim özüyle qəbrə apardı. Və budur, ölümündən bir neçə il keçdikdən sonra İstanbulun lap mərkəzində teatr səhnəsindən onun ölməz şeirləri söslənir. Bütün siyasi qadağalar, bütün siyasi çağırışlar həqiqi sənətin gücү qarşısında acizdir, gec-tez istənilən maneəni aşır və oxucuya, tamaşaçıya, dinişəyiciyə çatır. Və nəhayət Səlimlə bağlı olan sonuncu kədərli xatirə.

Bu hüznü xəbər Parisdən gələndə mən İstanbulda idim: Səlim Turan vəfat etmişdi. Cənazoni İstanbula getirmişdilər, dəfn mərasimi Atatürk Mədəniyyət Mərkəzində baş tutdu. İstanbuldakı o vaxtkı Baş konsulümüz - şair və Nazim Hikmətin pərestişkarı Abbas Abdulla - böyük əklil sıfariş verdi, həmin vaxt orada yaşayan Tofiq Məhərrəmoğlu (Tofiq Abdin) və mən konsulla birgə Atatürk Mərkəzinə getdik. Çıxışçılar siyahısında adım yox idi, ancaq bizim tekidimizdən sonra mən çıxış etdim. Səlim Turanın vətəni adından danışdım. O vətən ki, onu görmək heç bir vaxt ona müyəssər olmasa da, içində həmişə hansıa gizli bir vətən həsrəti yaşıadırdı.



Türkiyənin ən məşhur rəssamlarından biri İbrahim Safi (1898-1983) Naxçıvanın Baş Noraşen kəndində anadan olub. Onun atası - Qafar Səfiyev şair idi.

Mən İbrahim Safi haqqında eşitmışdım. Onun bəzi işlərinin surətini görmüşdüm, lakin bu rəssam haqqında bilgilərim elə bununla da məhdudlaşmışdı. Bir gün neçə oldusa, dostum Ataol Bəhramoğlunun evində onun o vaxtkı həyat yoldaşı sənətşunas Lüdmiladan İbrahim Safi haqqında soruşdum. Aydın oldu ki, Lüdmilanın bu rəssam haqqında geniş məlumatı var. Və hətta onun haqqında bir neçə məqaləsi yayılmışdır. Lakin o dedi ki, İbrahim və onun yaradıcılığı haqqında daha çox professor

Ənvər Tale Çetin məlumatlıdır. Ənvər bəy həkimdi, lakin məşhur rəsm kolleksiyası var. O, mərhum rəssamin pərəstişkarı və yaxın dostu idi. Onun işlərinin böyük kolleksiyasını toplamışdı, İbrahimin ölümündən sonra isə öz vəsaiti hesabına onun böyük albomunu nəşr etmişdi.

Lüdmila mənə Ənvər bəyin telefon nömrəsini verir, ona zəng edirəm və növbəti gün biz sərgidə görüşürük. O, mənə İbrahim Safinin yüksək poliqrafik səviyyədə nəşr olunmuş albomunu hədiyyə edir. Ənvər bəyə ürəkdən minnətdarlıq edirəm və albomu vərəqləyə-vərəqləyə rəssamin işləri və tərcüməyi-haliyla tanış olmağa başlayıram.

Giriş sözündə Ənvər Tale Çetin özünün İbrahim Safi ilə tanışlığından bəhs edir; bir vaxt o, həkimin rəngkarlığa sevgisini görüb, ona rəssamlıq sənətini öyrətməyi təklif edibmiş. Mən sənəti çox sevirəm, lakin rəssam olmaq üçün özümdə bu keyfiyyətləri görmürəm - deyə Ənvər bəy cavab verib.

Ənvər bəy çox zəngin olmasa da, uzun illər, İbrahim Safiyle tanışlığı boyu hər dəfə rəssamin bir əsərini alır və nəticədə onun işlərinin tam kolleksiyasına sahib olur.

Albomda yer alan materiallardan öyrəndim ki, uşaqlıqdan rəssamlığa meyl hiss edən İbrahim 1913-cü ildə Moskvaya gedir və Rəssamlıq Akademiyasına daxil olur. Yadına düşür ki, həmin illərdə Üzeyir Hacıbəyli də əvvəlcə Moskvada, sonra isə Peterburqda professional təhsil almışdı. Həm İbrahim Safi, həm də Üzeyir bəy maddi çətinliklər ucbatından öz təhsilini yarımcıq qoyub vətənə dönmək məcburiyyətində qalıblar. 1918-ci ildə İbrahim Qafqaz İslam ordusunun tərkibində Azərbaycanı tərk edir və həmişəlik Türkiyədə məskunlaşır. Tarixdə feilin şərt şəkli olmur. Amma mən qeyri-ixtiyari düşünürəm: görəsən, İbrahim Safi mühacir olmاسayıdı, Azərbaycanda qalsayıdı, nə olardı? Sonralar Türkiyədə özünü göstərən böyük rəngkarlıq istedadı ilə onu nə gözləyirdi. Bəlkə də o, Üzeyir bəyin musiqidə qazandığı zirvəni təsviri sənətdə əldə edərdi. Ancaq bəlkə də onun taleyi 37-ci ilin repressiya qurbanlarından olan Hüseyin Cavidin, Abbas Mirzə Şərifzadənin, Yusif Vəzir Çəmənzəminlinin taleyi kimi olardı.

Moskvadakı təhsili zamanı o, “peredvijniklərin” sənət prinsipləriylə tanış olmuşdu. Ona görə Xalq rəssamı rus rəngkarlıq məktəbinə bağlanmışdı. Sənətdə pərəstiş etdiyi Repin idi, bəlkə elə buna görə İbrahim Safi (hərcənd onun bəzi işlərində fransız impressionistlərinin təsiri də duyulur), Qərb, qismən də Türk rəngkarlığının avanqard, nonfigurativ, mücərrəd rəngkarlıq dalgası büruyən zamanlarda sırf realizmə meyilliyini qorub-saxlamışdı.

Öz yaradıcılıq prinsiplərini İbrahim Safi bu sözlərlə ifadə edirdi: “Sənətdə mənim kredom rəngkarlıqda gözəlliyi tapmaq, eləcə də bu gözəlliyi yaratmaqdı. Əgər mən gözəllikdən zövq alıramsa, onu başqalarına da çatdırımalıyam. Sənət xalqa yaxın, rəsmlər onunçun əlçatan olmalıdır. Ona görə də mən realist rəssamam”.

Peyzajlarında, natürmortlarında, portretlərində - həmisinda İbrahim Safi realizmə meyillidir, lakin fotoqrafik dəqiqliklə yox, yaradıcı şəkildə ifadə etməklə. İstanbulun müxtəlif yerlərinə həsr olunmuş peyzajlarında bu şəhərə vurğun rəssamin poetik ruhu meydana çıxır.

İbrahim Safinin yaradıcılıq taleyi uğurlu olub. Özünün etirafına görə, belə reklam edilmək çox az rəssamlara nəsib olub. Türkiyə hakimiyyəti onu Roma və Vyanaya təcrübə keçməyə göndərir. Türkiyədə və xaricdə rəssamin yüzdən çox sərgisi baş tutub. Türkiyədəki sərgilərindən başqa, onun vernisajları Avropa ölkələrində və ABŞ-da təşkil olunub.

Uğurlu şəxs olaraq, İbrahim Safi xoşbəxt idimi? İbrahim Safi haqqında məqalənin müəllifi sənətşunas Ziyadxan Əliyev yazır: “Dostlarının dediklərinə görə, o, hara gedirdi, harada yaşıyırdısa, çarpayısı üzərində həmişə onun əbədi vətən həsrətini azaltmağa kömək edən peyzaj talisman kimi asıldı. Bu çoxdan bəri qədim Naxçıvan diyarının simvoluna çevrilmiş İlandağın təsiri idi. Deyilənlərə görə, hər dəfə bu tablo barədə səhbət düşəndə, onun gözləri dolardı”.



Sənətkar və zaman. Sənətkar və hakimiyyət. Bunlar əbədi problemlərdir. Konkret mövcud olduğu, yaşadığı illərdə sənətkar əksər vaxt zamandan asılıdır, onun tale-



### İbrahim Safi öz əsərləri önündə

yini isə çox vaxt dövlət həll edir. Lakin sənətkarın başqa imtiyazları da var, onun yolunu kəsən və zəhərleyənlərin sümükləri çoxdan çürüyəndən sonra belə o, zaman xaricindəki gücü, adı və işi ilə yer üzündə yaşayır. Bununla belə sözün tam mənasında sənətkar bu dünyadan daha qüdrətlidirmi?

Cənubi Azərbaycan rəssamları Əkbər Behkəlam və İbrahim Əhrari şah rejiminin havasızlığında boğularaq öz ölkələrini - İranı tərk etmək məcburiyyətində qalmışdır. Lakin bir müddət sonra rejim devrildi və şahın özü qaçmaqla xilas oldu, hər iki rəssam isə müxtəlif ölkələrdə öz sənətləri ilə insanları sevindirərək, Qərbi Berlində sərbəst şəkildə işləyirlər. İbrahim Əhrari ilə mən Bakıda onun Azərbaycana gəlişi zamanı tanış olmuşdum. Bir neçə ildən sonra artıq onunla Qərbi Berlində görüşdüük. Elə oradaca Əkbər Behkəlamla tanış oldum. Hər iki rəssam öz böyük albomlarını mənə bağışladılar. Bakıda bu albomların mətnlərini alman dilindən

tərcüməyə verdim və "Qobustan" toplusunda "iki Azərbaycan rəssamı" başlığı altında dərc etdim. "Qobustan"ın başqa nömrəsində isə İbrahim Əhrari haqqında Elçin Şixlinin məqaləsi çap olunub.

Əkbər Behkəlam 1944-cü ildə Təbrizdə anadan olub. Təbrizdə İncəsənət Məktəbinə bitirdikdən sonra, İstanbulda İncəsənət Akademiyasında təhsilini davam etdirib, burada o, məşhur türk rəssamı, professor Bədri Rəhim Əyyuboğlunun ən yaxşı şagirdiydi. 1974-cü ildən 1975-ci ilə qədər Təbriz və Tehranda dərs deyir. 1976-cı ildən Qərbi Berlində yaşayır və işləyir. Müxtəlif ölkələrdə çoxlu sərgilərdə iştirak edir.

Behkəlamın albomlarından biri (onlar məndə üç dənədir) Kristo Tebbənin giriş məqaləsi ilə açılır. "Bu sərgi bizi İrandan olan rəssamin Qərbi Berlində yaratdığı tabloları ilə tanış edir" - deyə müəllif yazar və onu da xüsusi vurgulayır ki, Behkəlamın işlərində çox vaxt əsəsən Şərqi ölkələrindən çıxan qasterbayterlərin məskunlaşduğu Berlin rayonu - Kroisberq mövzusu mövcuddur.

"Onun rəsmləri iki müxtəlif qitədə, eyni zamanda Kroisberq üçün aktual olan ikiminillik tarixin, iki mədəniyyətin sintezini özündə əks etdirir. Əkbər Behkəlam öz mədəni orijinallığını qoruyub-saxlayır və eyni zamanda özünü yeni mədəniyyətdə, yaşadığı reallıqlarla tanış olmaqdan məhrum etmir. O göstərir ki, manələrdən keçidlər milli mədəniyyətlərin xüsusiyyətlərini, fərqini göstərməli, fərqli mədəniyyətlərin qarşılıqlı zənginləşməsini və birləşməsini ifadə etməlidir. Əkbər Behkəlam göstərir ki, biz birgə yaşamağı öyrənməliyik, təkcə Kroisberqdə və müxtəlif mədəniyyətlər arasında yox, onlarla birgə".

Əkbər Behkəlamın albomunda yer almış avtobiografik qeydlər də böyük maraq doğurur.

"Mən qızılğullar və bülbüllər ölkəsi adlanan bir ölkədə anadan olmuşam. Bəlkə də çiçək açan qızılğullar qalıb, lakin bülbüllərsə çoxdan susub. Bir halda ki, bülbüll siyasi inqilabın simvoludur, deməli, bir daha qızılğullar haqqında oxumamalıdır".

Sonra Ə.Behkəlam qeyd edir ki, onun ölkəsi özünün mədəniyyəti, tarixi, xalq sənəti və təbii sərvətləri ilə



### Əkbər Behkəlam "Kütlə"

zengindir - təəssüf ki, indi kasıblığın və acliğın hədsini miqyası ilə seçilir.

“Mən 1944-cü ildə xalçalar şəhəri, qırmızı dağlarla əhatələnmiş, sərt qış və isti yayı olan İranın şimalında Azərbaycanın paytaxtı Təbriz şəhərində anadan olmuşam - deyə rəssam yazar. Mən anadan olanda, valideynlərim çox cavan olub, atamın 18, anamın isə 14 yaşı var idi. Anam valideynlərinin razılığı ilə başqası ilə nişanlanmışdı, lakin sonra atamla tanış olanda ona qoşulub qəçmişdi. Mən bir dəfə anamdan soruşdum: “Nəyə görə sən birinci oğlana ərə getmədin?” - Ah - o göy gözlü sarışın oğlan idi. Atanın isə gözəl qara saçları var idi. - deyə o cavab vermişdi”.

Əkbər Behkəlam özünün məktəb illərindən acı bir

duyu ilə yazar. Hələ dünən o uşaqlarla öz ana dilində oynayır, danışır, bu gün isə məktəbdə tamamilə başqa dili öyrənməlidir. “Məktəbdə biz yalnız fars dilində yazıb danışmalı idik. Mən rəsm çəkməyə başladım. Mənə rənglərdə və cizgilərdə özümü ifadə etmək daha asan idi, nəinki başqa dildə. Yalnız bir arzum var idi - rəssam olmaq”.

Amma əvvəlcə o, ikiillik hərbi xidməti keçməli idi. “Lakin bir azərbaycanlı kimi, mən hərbi xidməti Azərbaycanda deyil, Kürdüstanda, yaxud ölkənin başqa bir hissəsində keçməli idim.

Şahin siyaseti İranın farslaşdırılması, vahid fars milletinin yaradılmasından ibarət idi. Azlığa məxsus orijinal mədəniyyətin boğulması, mümkün qədər sixşdırıl-

ması məqsədilə, öz dillərində danışmaq və nəşr olunmağa rəsmi qanunla icazə verilmirdi”.

“Yalnız fars dili mövcud idi. Həm məktəbdə, həm qəzetlərdə, həm də poeziyada. Bütün bunların arxasında təhlükə var idi ki, azlıq siyasi cəhətdən müstəqil olmaq istəyər və ola bilər, - deyə qeyd edir”.

O, ölkədən qaçmaq və rəsm çəkməyi öyrənmək istəyirdi. AFR-ə getməli olur. Lakin rəssam həm dili bilmədiyinə, həm də burdakı yad həyat tərzində sıxıldığının görə özünü narahat hiss edir. O, evə qayitmaq qərarına gəlir, İstanbul üzərindən uçur. “Mən burada kiçik fasilə vermək isteyirdim. Kiçik fasılə beş il çəkdi”.

İstanbulda o, Rəssamlıq Akademiyasına daxil olur. “Mənə məşhur türk rəssamlarından biri, professor Bədri Rəhimidən dərs almaq nəsib oldu. O, mənə rəsm çəkməyi, yaşamağı və özümü tapmağı öyrətdi. Həyatimdə digər vacib məqam Nazim Hikmətin şeirlərilə tanışlığım idi. Türkiyə mənim ikinci vətənim oldu”.

Son təhsilini aldıqdan sonra Ə.Bekhəlam İranaya qayıdır, bir neçə vaxt Tehrandə Rəssamlıq Akademiyasında dossent işləyir, lakin burada da çox tab getirə bilmir. Bu, şah rejiminin ən güclü əsarət dövrü idi. “Bir çox ziyanlıları həbsə atdırılar, dostlarımla yalnız zırzəmilərdə işləyə bilirdilər və heç nəyi sərgiyə çıxarda bilmirdilər, şairlərə 300 sözdən istifadəni qadağan etmişdilər”.

Bekhəlam hələ də ümidiyi itirmir, inanır ki, öz doğma şəhəri Təbrizdə normal yaşaya və işləyə bilər. Təbrizdə məktəb müəllimi kimi işləməyə razılaşır. Lakin tezliklə SAVAK tərəfindən daimi nəzarət, basqı hiss edir.

“Bir rəssam kimi işləməkdən ötrü, şəraitin olması üçün vətəni tərk etməli idim. Mən öz ruh düşkünlüyüüm, zülm qarşısında qorxuya qalıb gəlmək isteyirdim, bu gənə qədər yaratmadığım rəsmləri çəkmək isteyirdim”.

Dostlarının köməyi ilə o, Qərbi Berlində məskunlaşır və bir rəssam kimi hər şeyi təzədən başlayır. Ə.Bekhəlam məşhur “Persopolis” dipdixini yaradır. Qədim şəhər olar Persopolisin xarabaliqlarının reliyefi və mozaikası üzərində qurulmuş tablo - son dərəcə müasir möv-



**Əkbər Behkəlam**

zuludur. Bir çox başqa işlərində olduğu kimi, bu əsərdə də rəssam zülmə və əsarətə qarşı üsyən edir, zor qurbanlarına acıyrı, kütlələri etiraz etməyə və mübarizəyə çağırır. Canlı insan kütləsinə qarşı zülmü və qəddarlığı təcəssüm etdirən qeyri-iradi, simasız (simaların yerində qadağan işarələri) güc durur.

Tabloların birində canlı əl dəmir “ələ” toxunur, burada Mikelancelonun məşhur “Dünyanın yaradılışı” freskasının kompozisiyasından istifadə olunub. Sosial ədalətsizliklə, insanların bərabərsizliyi, birinin dilənçi və kasib, digərinin dəbdəbəli həyatı, kütlələrin qiyamı və bu mübarizənin qəddarcasına boğulması, amansız cəza və rənərlərin gücüyle üzləşən Behkəlam Qərb sivilizasiyasına da kifayət qədər tənqidi yanaşmağa başlayır.

“Qərbi Berlində evlər boşalır, hərçənd ki, mənzillərə böyük ehtiyac var, - deyə rəssam kədərlənir - mən başa düşə bilmirəm, nəyə görə evlər dağlırlar, nəyə görə buldozerlər çoxmərtəbəli binaları dağdırırlar. Mənə elə gə-

lir ki, divarlar və dayaqlar qışqırır. Mən tanış evlərin xərabaliqlarını görəndə, oğlumun necə ağladığını unutramam".

Və bu ağrı, bu "qışqıran divarlar və dayaqlar" Əkbər Behkələmin tablolarında əks olunub. Bu qədər evsiz insanların fonunda boş və dağıdılan evlərlə bağlı vəziyyət tanış süjet deyilmi?

Behkələmin bəzi monumental işləri Berlində Kroysberq rayonunun hündür evlərinin divarlarını bəzəyir. Bəlkə elə bu, evləri fiziki və mənəvi buldozerlərin təzyiqindən xilas etmək, qorumaq cəhdidir.



İbrahim Əhrari 1938-ci ildə Cənubi Azərbaycanın Urmiya şəhərində anadan olub. 1966-ci ildən Qərbi Berlində yaşayır. Rəssamın AFR-də, Fransada, Niderlandda, Türkiyədə, İranda, Pakistanda, Əfqanistanın şəhərlərində sərgiləri baş tutub.

Özünün tərcüməyi-halında Əhrari qeyd edir ki, hətta öz adı belə ona məxsus deyil. Ona hələ rəssam doğulmamışdan uşaq yaşında ölen böyük qardaşının adını veriblər. Hətta o, öz doğum gününü də bilmir və bu günü 1 mayda qeyd edir.

Əhrarinin uşaqlığı İkinci Dünya müharibəsinə və Cənubi Azərbaycan milli hökumətinin qısa mövcudluq dövrünə təsadüf edir. (1945-ci ilin dekabrından 1946-ci ilin dekabrına qədər). Bu, xalqımızın, yüksək mənəvi inkişaf dövrü idi - deyə Əhrari xatırlayır. İbrahimə birinci sinifdən məktəbi doğma Azərbaycan dilində oxumaq nəsib olur. Cənubi Azərbaycan muxtarıyyati hılgərcəsinə və qəddarcasına şah qoşunları tərəfindən darmadağın ediləndə, azərbaycanlıları doğma dildə danışdıqlarına görə çubuqla cəzalandırıldılar. İbrahim Tehran universitetində sözsüz ki, fars dilində ali təhsil almağına baxmayaraq, bu dil indiyə qədər onun üçün yaddır.

Bütün bunlara baxmayaraq, Əhrari hesab edir ki, onun bir şeydə bəxti gətirib: rəssamlıq təhsili alıb. Baxmayaraq ki, həmin dövrdə atası onu Hüquq fakültəsinə oxumağa məcbur edirdi. Məşhur rəssam olanda isə Əhrari rəsmi idarədən dəvət alır. Ona hakimiyyətdə

olan şah partiyası üçün plakat çəkməyi təklif edirlər.

Əhrari bundan imtina edir, plakat çəkməyi bacarmadığını bəhanə edir. Bundan sonra şübhəli şəxs kimi qara siyahıya düşür. Mənəvi təzyiqlərə və daimi təqiblərə dözməyərək, İbrahim Əhrari vətoni tərk edir və Qərbi Berlində məskunlaşır.

Boğucu mühitdə sərbəstliyin itirilməsi və azadlığa çıxməq cəhdə rəssamın demək olar ki, bir çox tablolarıının əsas motivinə çevrildi. Bunu rəssamın özü də avto-bioqrafik qeydlərində vurğulayır: "Hər bir insan öz daxili aləminə dalaraq, bu rahat dünyada sakit yaşamaq istəyir. Lakin bu mümkün deyil. Ətrafda baş verən hadisələr daima bu gizlin dünyaya nüfuz edir, insanın daxili sakitliyini pozur. Dörd divar arasında azadlıq ola bilməz. İnsan bu divarlar arxasında qorunaraq, sakitlik əldə etməyə çalışsa da, bu, saxta sakitlikdir.

Öz tablolarında mən həmişə bu divarları təsvir edirəm. Bu divarlar arasındaki insanları isə mən qəfəsdə olan quş kimi çəkirəm. Onlar azadlığa çıxmaga çalışırlar, lakin buna mübarizə aparmadan çatmaq olmur. Mənim işlərimdə azadlığa çıxmaga cəhd edən insanlar ya at şəklində, ya da quş və yaxud da balıq kimi təsvir olunurlar".

Və həqiqətən də müasir interyerdə döşəmədəki bağlı və yaxud da tablonun çərçivəsində çıxmaga çalışan atları unutmaq mümkün deyil. Onlar kompozisiya həllinin gözlənilməzliyi ilə, qapalı məkandan genişliyə çıxmaga çalışmaq yenilməzliyi ilə yadda qalır. Əhrarinin rəsmləri acı simvolik mənayla doludur; misalçün, qəfəsi tərk etmək imkanı olan bir quş bunu etmir. Əsərətdə olduğu bu illər ərzində o, azadlıq hissini də itirib.

İbrahim Əhrari tez-tez Bakıya gəlir, Azərbaycanın müasir mədəniyyəti ilə çox maraqlanır. Onun bir çox işləri Nəsimi, Rəsul Rza, Hüseyn Arif, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri kimi şairlərin şeirlərini özündə canlandırır. O, bizim rəssamlarımız ilə də dostluq edir və sıx temas qurur.

Eyni zamanda İbrahim Əhrarinin yaradıcılığı Əkbər Behkəlam kimi ictimaiyyətin, ilk növbədə Azərbaycan rəssamlarının diqqətini cəlb edir.



### İbrahim Öhrarı "Atlar"

Görkəmli rəssamımız Rasim Babayev Əkbər Behkolamin və İbrahim Öhrarının Qərbi Berlindəki tabloları ilə tanış olaraq, onları layiqincə qiymətləndirmişdi. Onun işlərində o müəlliflərin ürək döyüntülərini, vətən həsrətini hiss etmişdi. Rasim Babayev yazırıdı: "Rəssamı vətəndən məhrum etmək olmaz. - İncəsənət vətənsiz mövcud ola bilməz".



Vətəndən uzaqlarda, Parisdə Cənubi Azərbaycan-dan olan iki rəssam Davud və Eyyub İmaməddin qardaşları yaşayır və işləyirlər. Davud 1944-cü ildə Təbrizdə anadan olub. Təbrizdə, Tehranda və Parisdə rəssamlıq təhsili alıb. Bir çox beynəlxalq sərgilərin iştirakçısıdır, 1975-ci ildən Parisdə yaşayır. Tərk etdiyi vətənin ağaclarını çəkərək Davud sanki doğma torpağı qo-

vuşur.

Eyyub isə 1950-ci ildə Təbrizdə anadan olub. Təbrizdə və Tehranda təhsil alıb, 1984-cü ildən Parisdə yaşayır. Təsviri sənətin müasir cərəyanlarına meyl edir.

1986-cı ildə YUNESKO-nun binasında İmaməddin qardaşlarının sərgisi baş tutub.

Davud və Eyyub Bakıda Mirzə Fətəli Axundzadənin yubileyində iştirak ediblər.



Ömrünün böyük bir hissəsini Moskvada keçirmiş məşhur Azərbaycan rəssamı Cahid Camalı mühacir rəssamlara aid etmək çətindir. Vahid ölkə - SSRİ və onun paytaxtı Moskva idi. Bununla belə onun bəzi işlərinin surətini və onun haqqındaki qısa məlumatı mühacirlər haqqında bu essemə daxil etməyi özüme borc bilirəm. İstə-

nilən dövlətdə insan, bu ilk növbədə sənətkarlara aiddir, öz tarixi vətənindən uzaqda yaşayırsa, özünü mühacir hiss edir. Qarabağın yetirməsi Cahid Camal Moskvadan başqa iki il Monqolustanda yaşayıb, Ulan-Bator pedaqoji institutunda rəssamlığın şəkli və metodikası üzrə dərs deyib, 1967-ci ildə iki ay Qobi səhrasında səyahətdə olub. Bu zaman kəsiyi demək olar ki, rəssamin yaradıcılığında vacib mərhələydi. Rəssamin Monqolustan silsiləsi bir çox şəhərlərdə müxtəlif sərgilərdə nümayiş etdirilib. Bir çoxlarının fikrincə, yeknəsək Qobi səhralığı Camalın tablolarında canlı boyalarla qaynar həyat kimi təsvir olunub.

Cahid Camalın “Monqolustan suitası”nı məşhur rus yazıçısı Konstantin Simonov da yüksək qiymətləndirmişdi. “Иностранный литература” jurnalının əlavəsinde rəssamin işlərinin reproduksiyalarına giriş sözü kimi, “Sevgi etirafı” məqaləsində yazırıdı: “Dağlıq Qarabağdan çıxan kəndlə oğlu doğma kəndindən uzaq Monqolustana qədər min kilometr ərzində özünü bir rəssam kimi tapmışdır”.

Əgər Cahid Camal bir rəssam kimi özünü uzaq Monqolustanda tapmışdısa, Şəkidən olan Asim Rəsuloglu isə böyük uğur 1987-ci ildə beynəlxalq müsabiqədə birinci mükafata layiq görüldüyü Yaponiyada gəlmışdı. 80-ci illər nəslinin nümayəndəsi olan Asim Rəsuloglu Bakıda Əzim Əzimzadə adına rəssamlıq məktəbini bitirərək, öz təhsilini Minskda İncəsənət Universitetində davam etdirmişdi. İndi Türkiyədə yaşayır və dərs deyir. Həm Tintarettionun, həm də Kandinskinin pərəstişkarı olan A.Rəsuloglu öz yaradıcılığında klassik ənənələrlə müasir sənətin yeni cərəyanlarını uyğunlaşdırmağa çalışır.

Haqqında söhbət açmaq, ən başlıcası onun bəzi işlərini təqdim etmək istədiyim daha bir mühacir rəssam indi Almaniyada yaşayan və işləyən - Əşrəf Heybətovdur. Yaxşısı budur, təqdimati böyük qırğız yazıçısı Çingiz Aytmatovun sözləriylə edək. Mənə gəndərdiyi məktubların birində Ç.Aytmatov yazırıdı: “Əziz, qələm yoldaşım Anar! Uzun illərin qarşılıqlı əlaqəsi və bir-birimizə simpatiyamız belə bir xahişlə


sənə müraciət etməyə imkan verir. Həmyerlin, istedadlı rəssam Əşrəf Heybətovu (Onun sözlərinə görə, siz Bakıda, Moskvada, bu yaxınlarda Parisdə Xarici Dillər institutunda görüşmüsünüz) yaxşı tanıyırsan. Mənə ruhca və dünyagörüşcə yaxın olan Əşrəfin yaradıcılığını çıxdan izləyirəm. 1994-cü ildə Benilyuksda səfir olanda Lüksemburqda onun şəxsi sərgisini açdım. Onun Azərbaycanın mədəni imicinin möhkəmlənməsinə kömək edən yaradıcı və ictimai fəaliyyəti Azərbaycanın Almaniyada səfirinin, Rusiya və Türkiyənin baş konsullarının dəstəyini və hörmətini qazanmışdı.

Onun yaratdığı “11 sentyabr. Nyu-York” əzəmətli pannosu Amerika xalqına hədiyyə olaraq verilmişdi. Bu yaxınlarda o, Nyu-York merindən minnətdarlıq məktubu aldı. Mən səndən bir dost, qələm yoldaşım və Azərbaycan parlamentinin Mədəniyyət komitəsinin sədri kimi xahiş edirəm, Azərbaycanın Əməkdar rəssamı Əşrəf Heybətovun “Şöhrət” ordeni ilə təltif edilməsi məsələsinin həllinə kömək edəsən. 2001-ci ildə Azərbaycanın Almaniyadakı səfiri Q.Sadiqov tərəfindən ona əlli illiyi və yaradıcılıq fəaliyyətinin otuz illiyi ilə bağlı pul mükafatı təqdim edilmişdi. Lakin bu vaxta qədər də bu məsələ həll olunmayıb.

Əminəm ki, sizin respublikada nüfuzunuz imkan verir ki, dostumuz, YUNESKO beynəlxalq federasiyasının üzvü Əşrəf Heybətova dəstək göstərəsiniz.

Hörmətlə Çingiz Aytmatov  
Qırğızıstan Respublikasının Benilyuksda və  
Fransada səfiri  
Brüssel, 25 fevral 2005-ci il

Mən əlbəttə, o saat Əşrəf Heybətovun mükafatlanması haqqındaki təklifle bağlı müvafiq instansiyalara müraciət etdim və bu barədə Çingiz Torekuloviçə yazdım. İstənilən halda mənə elə gəlir ki, Aytmatovun Azərbaycan rəssamına belə isti və dostcasına münasibəti, onun taleyində canlı iştirakı bütün orden və mükafatlardan üstündür.



Akbar Behkalam